

EMÜASIR AZƏRBAYCAN ƏDƏBİYYATI

**HÜSEYN
CAVİD**



ƏSƏRLƏRİ

HÜSEYN CAVİD

“HÜSEYN CAVİD” NƏŞRİYYATI
“HÜSEYN CAVİD” NƏŞRİYYATI

“HÜSEYN CAVİD” NƏŞRİYYATI
“HÜSEYN CAVİD” NƏŞRİYYATI

ESƏRLƏRİ

BEŞ CİLDDƏ

IV CILD

“LİDER NƏŞRİYYAT” BAKI-2005

Bu kitab "Hüseyn Cavid. Əsərləri. Dörd cilddə. III cild"
(Bakı, Yaziçı, 1984) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni:

Turan Cavid

Redaktoru:

Teymur Kərimli

894.3611 - dc 21

AZE

Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, "Lider nəşriyyat", 2005, 256 səh.

Hüseyn Cavid sənətimiz tarixinə əlvan, romantik səhifələr yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə oynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır.

Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daxil edilmişdir.

İnqilabi mözuda yazılmış "Knyaz" dramının ideyası Gürcüstanda sovet quruluşunun bərqərar olduğu dövrdən və həmin ərəfədə baş verən hadisələrdən alınmışdır.

"Səyavüş" mənzum faciəsi isə fars-tacik şairi Əbülgasim Firdovsinin 1000 illik yubileyinə Hüseyn Cavidin hədiyyəsi idi. Faciədə qədim "Şahnamə" motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş "Səyavuş" dastanına tamamilə yeni, müasir mövqelərdən yanaşan Cavid tarixi keçmişdə də daha çox milli istiqlalla bağlı motivlər axtarır.

ISBN 9952-417-20-7

© "LIDER NƏŞRİYYAT", 2005

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

Dram assarlori

by
John Greenleaf Whittier
Illustrated by
Franklin Brinsford
and
Stanley T. Williams
with
Decorations by
Albert Herter

K N Y A Z

Faciə – 5 pərdədə

Ə Ş X A S

Knyaz – yucaboylu, qarasaçlı, möğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.
Ja s m e n – Knyazın ikinci hərəmi, 22 yaşında.

Le na – Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında.

S o l o m o n – Knyazın dayısı, 60 yaşında.

A n t o n – Bağçavanın oğlu, texnik, 27 yaşında.

M a r q o – Antonun anası, ağsaçlı, milli qiyafətdə, Knyazın xidmətçisi, 50 yaşında.

Ş a k r o – Knyazın yaqın adamlarından, müxalifətçi sosialist, kösə, 35 yaşında.

İ x t i y a r a l m a n – 70 yaşında, bir qolu yoq.

A l m a n q a d i n i – 45 yaşında.

S a r i ş i n a l m a n q i z i – Onun qızı, 19 yaşında.

B i r i n c i i ş ç i

İ k i n c i i ş ç i

K ö y l ü

K i n t o

X e f i y y e

M i s a f i r

İşçilər, milislər, xidmətçilər, musiqiçilər, misafirlər, müştərilər və başqaları.

BİRİNCİ PƏRDƏ

Tiflisdə ətrafi yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... Knyaz ağ əlbisə geyinmiş, milli qiyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cincirdamasından zevq alırlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qiyafətli Şakro ilə Margo da bə'zən yardım edər. Bağcanın uzaq guşəsində kamanda həzin və lirik nəgmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəş'əli bir tövrlə Solomona.

K n y a z

İştə gülgün qədəh, ey xanəxərab!
Bulunur şey deyil əsla bu şərab.
Şimdi fürsət var ikən iç!.. Bir gün
Görəcəksin bu sönük ömrü sərab.

S o l o m o n

İçəlim, bəlkə təsəlli buluruz,
Bəlkə qəmdən, acıdan qurtuluruz.
Bir günün zevqinə dəyməz dünya.
İçəlim, sonra peşiman oluruz.

İçərlər, təkrar qədəhlər dolur.

K n y a z

Həp düşündükcə boğar ruhu soğuq,
Qaba, ıssız və dərin bir boşluq.
O dərin boşluğu bir dolduracaq
Varsa... yalnız əbədi sərxoşluq...

S o l o m o n

İstə xilqət dolu bin dürlü təzad.
Hər sevincin sonu müdhiş fəryad...
Badə ver, badə, şu divanə könül
Coşaraq qayğıdan olsun azad.

M a r q o

(gəlir, Knyaza)

Beş nəfər var, sizi bəklər qapıda.

K n y a z

Nə için?

M a r q o

İşləri varmış.

K n y a z

Əcəba?!

(*Sakroya*)

Şakro! Çıq, gör nə diyorlar.

Ş a k r o

Bu saət.

J a s m e n ağaclar arasından çıkar. Onları qumral saçlı başı ilə salamlar.

J a s m e n

Nə qadar nəş'əli rindanə həyat.

Knyaz və Solomon qədəhlərini qaldırırlar.

K n y a z

Yaşa, afət çiçəyim!

J a s m e n

Nuş olsun!

(*Gedər.*)

S o l o m o n

Bu nə səfvət, nə məlahət, nə füsün!

Taleyin varmış, əzizim, Jasmen

Daha dilbərdir ölüən zevcəndən.

K n y a z

Tale əfsanə, cəsarət lazım,

Bir az altınla məharət lazım...

S o l o m o n

Orta az erməni xalqında... ya pək

Soyuq, ölgün oluyorlar gerçək,

Yaxud ən işvəli, cazib, tənnaz,

Başqa, pək başqadır onlardakı naz.

K n y a z

Çoq adam var ki, çiçək toplar ikən,
Qanatır səmli dikən əllərini.
Çalılıqlarda gəzirkən birdən
Cəzb edib durdu bu tər qönçə bəni.
Əvət, üç yıldı ki, ölmüş zevcəm,
Qızım olmuş bana yalnız həmdəm.
Aniyorkən o sənən annəsini,
Bənzədirdim neyə titrək səsini.
Bir mayıs də'vət edildim Batuma,
Keyfə daldım səhər-aqşam... amma
Yenə gönlümdə yetimlik vardı,
Bəni Jasmen acıdan qurtardı.
Kəndi mülkümdə dolaşmaqda ikən,
Sərxoş oldum duyulan bir səsdən.
O gözəl səs bəni məftun etdi,
Yeni bir eşq ilə məcnun etdi.
Gərçi qız erməni... adət gürcü,
Söyləyiş gürcü, təbiət gürcü.
O zamandan ki, sevişdik, bilsən
Yenidən bir daha gənc oldum bən.
Bə'zi avropalı bilgic qafalar
Bəlli, gəncləşmək için çarə arar.
Pək qolay çarəsi, yalnız, yalnız
Olsa həmdəm sənə bir yıldız.

S o l o m o n

Bana baq, altmışa varmaqda yaşım,
Səna bən həm dayı, həm arqadaşım!
Gördüyüm təcrübələr pək qarışığı,
Hər qaranlıqda gülümsər bir işıq.
Hər qadın cilvəsi bir tatlı xəyal,
Başqa, pək başqadır onlardakı hal.
Şən, gözəl bir qadının xoş baqışı,
Bir mayıs göstərir ən sisli qışı.
Qadın istərsə dikənlər gül açar,
Qızacaq olsa; ölüm, fitnə saçar.

K n y a z

Jasmenin fitnəsi yoq, hiyləsi yoq,
Bil'əkis, işvəsi çoq, nəş'əsi çoq.
İncə bir köylü müəllim qızıdır,
Qafqazın cilvəli bir yıldızıdır.

S o l o m o n

Şu sürəksizcə ömürdən ancaq
Sana tək nəş'əli dəmlər qalacaq.
Xoş keçin, zevqinə baq hər yerdə,
Dünkü çarlar və krallar nerdə?

K n y a z

Solomon! Nəş'ə kədərdən daha az...

S o l o m o n

Yenə ən nəş'əli sənsin, Knyaz.

Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynatır.

K n y a z

Hər gələn bir yeni tügyan ediyor,
Gündə bir səltənət əldən gediyor.
Bəkliyorkən şu qədəhlər küskün
Bizə, yoq şübhə ki, divanə diyor.

S o l o m o n

Hər baharın sonu matəmli xəzan,
Hər visalın sonu ıssız hicran.
Bir həqiqət deyə tapdıqlarımız
Yarın, əfsus, olacaq süslü yalan.

İçərlər. Jasmen daha şux qıyafətdə gələr, əlindəki qızılıgül dəmətini masa üzərinə bıraqaraq incə qəhqəhələrlə.

J a s m e n

Mey sonulduqca doqar zevq, nişat,
Ölülər içsə bulur tazə həyat.

(Qədəhləri kəndisi doldurur.)

K n y a z

İçəlim, bədə verir ruha qida,
Varsın, olsun, məzəmiz işvə, əda!
Çinliyirkən şu qədəhlər, sanırım
Əks edər könlümə çılğın sevda.

S o l o m o n

Badə xoşdur, ola saqi yalnız
Nəş'ələr yavrusu şaqraq bir qız.
İçəlim, baq, şu üfüqlər nə gözəl,
Bizi həsrətlə sözər ay, yıldız.

Jasmenin şərəfinə içərlər.

Sağ olun, həp var olun!

J a s m e n

Nuş olsun!

K n y a z

(Jasmeni sözərkək)

Yaşasın hüsn, füsün!

J a s m e n

Nuş olsun!

Bu zaman bağça tərəfdən kaman səsi ilə həməhəng olaraq qarşılıq nəğmə söylənilir.

İncəsəs

Vəhşi bir gül olsam, ətrafım dikən,
Həsrətlə sözərdi hər görən bəni.

Qalınsəs

Bən bir yolcu olub yoldan keçərkən,
Qoparıb köksümə taqardım səni.

İncəsəs

Bən ağ bir güvərcin olsaydım, əngin,
İrişilməz üfüqlərdə yaşardım.

Qalınsəs

Bən bir şahin olub səni seyd için
Ən keçilməz fəzaları aşardım.

Knyaz

İncəsəs, iştə qızım Lena.

Jasmen

Əvət.

Solomon

Şimdidiən bəlli, xoş elhan afət.

Knyaz

Şu qalın səsli də Anton.

S o l o m o n

Əcəba?
İxtiyar bağçavanın oğlumu?

K n y a z

Ya...

Pək çocuqkən biz ədəb verdik ona,
Oqudub xeyli əmək verdik ona.
Adam olmuş, dəyişib baş-qulağı,
Şimdi bir adlı mühəndis yamağı.

Qafasını oynatıb gülər. L e n a ilə A n t o n gələr. Anton qəhvə rəngli üst kömləyi
geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qıyafətindədir.

S o l o m o n

Afərin! İştə böyük iste'dad.

J a s m e n

Nə zərif, incə təzad...

K n y a z

Lena pək başqa... əzizim Solomon.

S o l o m o n

Hələ Anton!.. Anton!..

J a s m e n

Saray artisti demək pək uyğun.

L e n a

Çoq təşəkkür...

A n t o n

(istehzalı təbəssümlə)

Var olun!
Biz saraylarda deyil, hər ikimiz
Xalqa xidmət diləriz.

S o l o m o n

(boş bir qədəhi doldurub sərxis hərəkətlə Antonə)

Pək gözəl, haydi, gəl iç sən də bir az.

A n t o n

Etmədim bən buna adət, Knyaz
Biliyor halımı...

S o l o m o n

Zevqin yoqmuş.

A n t o n

Neyləyim... bəncə ayıqlıq daha xoş,
Mümkin olsayıdı da yurdumdakı meyxanələri
Həp kütübxanə yapardım.

S o l o m o n

(istehzalı qəhqəhələrlə)

Çocuq əfsanələri!..

K n y a z

Onu söylətmə ki, yoq çərçivəsi,
Söz güləşdirməyə çoqdur həvəsi.

A n t o n

Bəncə hər çərçivə dar bir zəncir.

K n y a z

(*dumanlı qafasını oynataraq əli ilə rədd edər kibi*)

Yetişir, sus daha, artıq yetişir.

A n t o n

(*ətrafa*)

Derlər insan yaranıb maymundan,
Yenidən maymuna dönmək nə yaman.

(*Marqo Antona çay gətirir.*)

K n y a z

(*içəri girən Şakroya*)

O gələn kim, nə diyor?

Ş a k r o

Sağma bir iş...
Bir nəfər köylü qəzadən gəlmış.
Dolu vurmuş da üzüm bağlarını,
Pək qaranlıq görüyormuş yarını.

K n y a z

O bizim bağmı?

Ş a k r o

Əvət, vergi ağır...
Söylüyor, endirəlim tam yarıya.

K n y a z

Gəlir olsaydı da milyon, əcəba
Bir quruş fəzlə verirmiydi?

Ş a k r o

Xayır!

K n y a z

(qızğın)

Həp gəbərsinlər acıdan, bizə nə,
Onların verdiyi girsin gözünə.

S o l o m o n

Mərhəmət etməli, Knyaz!

A n t o n

Əfsus...
Gücsüzün haqqı əzilmək.

K n y a z

Sən sus!

Ş a k r o

Daha bir başqa şikayətçi də var.

K n y a z

Kim o?

Ş a k r o

Dörd isci.

Knyaz

Nə istər onlar?

Şakro

Söylüyörler ki, sizin zirzəmilər
Yaş və ıslaq, bizi həp məhv eylər.
Bəlli, var boş odalar, həm deyil az,
Bizə üst qatda yer etsin Knyaz.

Knyaz

(istehzalı qəhqəhələrlə)

Başlamışlar, demək, onlar da naza,
Bir bu qalmış minələr boynumuza.

(Qızğın.)

Tilkilər, ah, şımarıq abdallar!..

Solomon

Knyaz! Əlbəttə bir az haqları var.

Şakro

Bir də çoqmuş kira, endirməliyiz.

Knyaz

Bu nə həzyan, çabucaq dəf' ediniz!

Solomon

Yenə ifrat ediyorsun, Knyaz!
Bahalıqdır, qatı sözlər yaramaz.

Ş a k r o

Şübhəsiz, hiylə, müdara daha xoş.

K n y a z

(*Sakroya*)

Sən də onlar kibi sapğın başıboş.
Get, xəbər ver, yarın erkən həpsi
Tərk edib evləri dəf' olsa eyi.

Şakro çıqar.

A n t o n

(*Knyaza*)

Ah, sönüb məhv olacaqdır onlar,
Mərhəmət yoqsa da bir qanun var.

K n y a z

(*bir ciğara yaqaraq*)

Yetişir, bana dərs verməyiniz,
Biz o qanunları o'la biliriz.

Bu sıradə dərada gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar

B i r i n c i i ş c i

(əlində çəkic, sağlam, başı açıq, göy kömləkdə olan bir işçi Şakronun
yaqasından tutub bir tərəfə fırlatar)

Bıraq!..

İ ş c i l ə r

Alçaq!..

K n y a z

Bu nə?

B i r i n c i i ş ç i

(*Sakroya*)

Haydut, yaramaz!
Sosialist cildinə girmiş canbaz!
Nikolay taxta çıqıb gəlsə yarın,
Ona candarma olurdun...

İ ş ç i l ə r

(*hücum edər kibi*)

Azğın!

L e n a

(*Jasmenə qisılaraq*)

Gedəlim, qorquyorum, ah, Jasmen.

J a s m e n

Gedəlim...

(*Gedərlər.*)

K n y a z

Söyləyiniz, haydi, bu nə?

İ k i n c i i ş ç i

(*alaca saçlı, ortayaşlı, ariq...*)

Biz qarışdıq ölülər aləminə...

Birinci işçi

Xayır, əsla, deyilik biz ölülər,
Bizi kim sıqsa, məzarlıqda gülər.

İkinci işçi

İştə bən! Altı qız-oğlan babası,
Bəni məhv etdi tütün fabrikası.
Zevq alıb içdiyiniz tatlı siqar,

(Əlini ağ cigərinə vuraraq.)

Bu cigərdən süzülən qanla qoqar.

(Kömləyini aralayıb əli ilə müqəvvayı andıran köksüna döyərək.)

Baq, zəhərdən qurumuş iskeletim,
Bən olərsəm sönəcək altı yetim.

(Cibindən bir məndil çıqarıb göz yaşlarını silər.)

Birinci işçi

(sinirlı)

Yetişir! Sızlama, abdal, başıboş,
Ağlamaqdansa gəbərmək daha xoş.
Qüvvətin yoqsa əzil, sus, qəhr ol!

(Kinli bir qəhrlə yumruğunu göstərərək.)

Yaşamaqçın budur ən kəskin yol!

(Daha coşqun.)

Qardaşım nerdə? O cansız cəsədi
Bən də topraqlara gömdüm əbədi.
Bitərək söndü günəşsizlikdən;

(*Knyazı sərt baqışlarla süzərək*)

Bu fəlakətlərə bais həp sən!

K n y a z

Boşboğazlıq yetişir, sus!

B i r i n c i i ş ç i

(çəkicini oynataraq)

Yaramaz!..

Bizi hiç kimsə, xayır, susduramaz.

A n t o n

(*knyaza*)

Knyaz! Yetişir, həddini bil!

K n y a z

(*hiddətlə bağırır*)

Anton!

S o l o m o n

(*Knyaza*)

Sən bir az kəndinə gəl...

K n y a z

Yoq, Solomon!

(*Antonu göstərir.*)

Onların başçısı yalnız bu səfil!..

(Antona.)

Yapdığın şö'bədələr gizli deyil.

A n t o n

Bizi qorqutma, yetər gürlödiyin,
Dinlə, baq gör nə diyorlar...

K n y a z

(Antonu nifrətlə süzərək)

Miskin!..

A n t o n

(kəskin)

Fəzlədir bəncə bu nifrət, hiddət,
Hər nə istərsə, verin onlar...

K n y a z

(istehzalı)

Əvət.

Əmr edərsən veririz...

A n t o n

Kəndini bil!
Haq verilməz, alınır...

K n y a z

Haydı, çəkil!

Uzaqda işliq çalınır. Antonun fikrini cəlb edər.

A n t o n

(*iki-üç adım çəkilir*)

Burda dursam da bir əldən nə gəlir?

(*Knyaza, şiddətlə.*)

Eyi bil, er-gec əzənlər əzilir.

Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar ıslıq səsi eşidilir.

S o l o m o n

Yenə ıslıq səsi!..

K n y a z

Hər günkü oyun...

İ k i n c i i ş ç i

(*Knyaza*)

Nə diyorsun bizə?

K n y a z

(*mə'nalı bir tərzdə*)

Hay-hay, buyurun!
Paranız yoqsa əgər, üst qatda
Yer verilməz sizə əsla, əsla...

İ k i n c i i ş ç i

Para azdır, gözü dar fabrikaçı
Bizə bir haqmı verir?..

Knyaz

(istehzalı gülüşlə)

Ya... pək acı...

Birinci işçi

(İlərilər, masaya gumburtu ilə bir yumruq vurur.)

Fərqi yoqdur, sən osan, ah, o da sən!..

İştəçalmaqdasınız bir teldən.

Knyaz

Yenə coşdunmu?

Birinci işçi

Əvət!..

Solomon

Knyaz can!

İstəməz bunca gərəksiz həyəcan.

Birinci işçi

(sərt və qızğın)

Bizi aciz və kükük sanma, xayır,
Biz bizik, sən də sən! Aldanma, xayır.

(Əlinin nasırlarını göstərir.)

Bunu gördükdə bir insan utanır?
Bu nasırlar sizə ətmək qazanır.

(Üstündəki kömləgi iki parça edib bir tərəfə atar, beldən yuqarı
çiplaq qalır. Köksünü və qollarını göstərir.)

İştəköksüm! Bu qolumdur, bu əlim...

J a s m e n

(şəşqin)

O nə?

L e n a

Ah, pək qaba insan.

J a s m e n

Gedəlim.

(Çəkilirlər.)

B i r i n c i i ş ç i

Yara, başdan-başa hər yer yaradır,
İştə, bunlar, sizi bunlar yaşatır.
Hərb edib qarşısınız sizlər için!
Çalışıb-çarşısınız sizlər için!..

(Təkrar gumburtu ilə əlini masaya vuraraq.)

Ah, fəqət siz bizi təhqir ediniz!..

K n y a z

Yetişir, anladıq artıq, gediniz!..

I k i n c i i ş ç i

Gedəlim, haq sözü haqsız nə qanır.

İ ş ç i l ə r

Gedəlim.

Haydi, əvət, haqq alınır.

(Gedərlər.)

B i r i n c i i ş ç i

(Əlindəki çəkici oynataraq çıplaq vücudu ilə çəkilir.)

K n y a z

(şəşib duran köylüyü)

Şimdi sən söylə!

K ö y l ü

Üzüm bağlarını...

K n y a z

(onun sözünü kəsərək)

Dolu vurmuş... biliriz, sən yarını
Pək qaranlıq görüyormuşsun.

K ö y l ü

Əvət.

K n y a z

Hiç zərər yoq... Var ədalət əlbət.
Hər nə lazımsa gəlir Şakro yapar.
Daha bir başqa sözün varmı?

K ö y l ü

Xayır.

(Bir az düşünür.)

Lütfədin, halımız olduqca ağır...

K n y a z

Pək gözəl, get, səni məmənun edərək.

K ö y l ü

Var olun!

(*Baş endirib gedər.*)

K n y a z

(*Solomona*)

Baq, bu deyil tərbiyəsiz,
Yenə var köylüdə insan sıfəti.
İşçilər; ah, o səfillər nə qatı
Adəta yırtıcı, azğın canavar.

S o l o m o n

Şübhəsiz, haqları var, haqları var.

K n y a z

Dayı can, sən də şaşırdınmı?

S o l o m o n

Xayır!
Onların halı ağırdan da ağır.

K n y a z

Bəlli... knyaz qanı yoq səndə...

S o l o m o n

(*qafasını oynatır, acı təbəssümlə*)

Babam

Köydə bir katib imiş, hiç danmam.

K n y a z

(*sözü dəyişdirərək*)

Zalım oğlanları şaş qoydu bizi,
Pozdu bir anda bütün nəş'əmizi.

(*Bağçaya doğru yürüyərək uzaqlaşırlar.*)

M a r q o

(*onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa*)

Hey fələk... gör necə günlər gördük,
Azdı hər kəs, nə böyük var, nə küçük...

Bu sırada A n t o n yan tərəfdən çıqar. Ayaqda olaraq bir loqma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, kəndi-kəndinə yarımsəslə beynəlmiləl marşı oqur, sağa-sola gedir.

M a r q o

Xalq acından qırılır, sən yalnız...
Marş oqur, əyləniyorsun, arsız.

A n t o n

İnqilab iştə doğaraclıqdan.

M a r q o

Nə için nankör olursun? Bir utan!
Bu soyuq marşı duyarkən Knyaz
Sana qaç kərrə demiş sus, yaramaz.

A n t o n

Saqın, aldırma, nə istərsə desin,
Bən başımdan keçərim məslək üçün.

M a r q o

Bu da məsləkmi, qudurğanlığa baq,
Bunca Knyaz eyiliklər yaparaq,
Bəsləmişkən səni, sapmaq nə içün,
Ya... onun ətməyidir həp yediyin.
Tək deyil sən, bən, o rəhmətli baban
Mərhəmət görmüşüzancaq ondan,
Şimdi nankör olub azmaq nə fəna!?

A n t o n

Bil'əkis, mərhəmət etdik biz ona,
Onu biz bəslədik.

M a r q o
Ah, sus, nə yalan!?

A n t o n

Ana! Sən aldaniyorsun...

M a r q o

(sinirlı)

Nə zaman?
Nə zaman sən ona verdin ətmək?
Nə zaman sən ona sərf etdin əmək?

A n t o n
Bu saraylar da, bu sərvət də bizim.

M a r q o

Xastasın, ah, sana doktor lazim.

A n t o n

Neyləyim, pərdəlidir gözləriniz,
Anlamaqdan bəni siz pək aciz...

(*İslıq səsi eşidilir.*)

M a r q o

Yenə ıslıq səsi, kimdir əcəba?

A n t o n

Arqadaşlar.

(*Getmək istər.*)

M a r q o

Nerəyə?

A n t o n

Fabrikaya!

(*Şakro gəlir.*)

M a r q o

Getmə, oğlum! Nə olar, dinlə bəni,
Sağ bıraqmaz bu inad iştə səni.
Bilirim, Şakro da sizdən... Lakin
Aşmıyor həddini əsla...

A n t o n

(*Şakronu nifrətlə süzər*)

Miskin!

(Anasına.)

Bir müdaraçı hərifdir o, inan,
Yardım olmaz bizə hər alçaqdan.

Ş a k r o

(sinirlı)

Nə demək, sən bəni təhqir etdin?!

A n t o n

Məsləkin hiylə, müdara ki, sənin.
Bu nə yaltaqlıq? Ədəbsiz canavar!
Səncə yoqsulları əzməkmi şuar?
Söylüyorlar ki, baban dəllal imiş,
Görünür səndə də vardır o baqış.

Ş a k r o

Boşboğazlıq yetişir, coşma, düşün,
Bizi məhv etdirəcəksin bir gün.
Duysa Knyaz köpürüb çıldıracaq.

A n t o n

Ya... timarxanə deyil burdan uzaq.

M a r q o

Yenə sən çıldırıyorsun, yavrum,
Tutduğun yol uçurum, ah, uçurum.

(Göz yaşını silər.)

Sarmış ətrafinı məhbəs və ölüm,
Nasıl olsun buna razı könlüm.

A n t o n

(sinirli)

Annə! Göz yaşları versəydi nicat,
Bən də ağlar, üzülürdüm, heyhat...
Yoqsa əzmində mətanət, er-gec
Boğacaqdır səni azgün bir heç,
Gönül istərsə geniş hürriyyət,
Bir dügüñ zevqi verir hər dəhşət.
Hər bəla gəlsə köküs gər də bir az;

(Dörd-beş adım yürüyərək.)

Bizi məhbəs və ölüm qorqutamaz!

(Gedər.)

Pərdə

İKİNCİ PƏRDƏ

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafi əlvan
çiçəklərlə süslü bir havuz... Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar.
Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs... gündüz...

L e n a

(Marqo ilə bərabər gəlir, ətrafi süzərək)

Bülbülləri seyr eylə, nasıl şən,
Şaqraq səsə məftun olurum bən.

(Havuz kənarına yaqlaşır. Əlindəki kağızda bükülü ətmək parçasını
ufaltaraq balıqlara atar)

Baq, oynasıyor dürlü balıqlar,
Ən nəş'əli munis ufacıqlar.

M a r q o

Heyrət!.. Nə gözəllik, nə şətarət!..
Hoplар, sevinirlər, nə səadət!?

L e n a

(*təkrar ətmək parçaları ataraq*)

Altın kibi parlar sarı çapqın.

M a r q o

Baq, baq, şu qızıllar daha sapqın.

L e n a

Pək xoş o yosundan süzüləndə,
Bir lalə kayar sanki çəməndə.

Bu sıradə yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə çoban düdüyü
çalınmağa başlar.

(*Lena məczub.*)

Ya Rəb, nə həzin səs, nə füsunkar?

M a r q o

Baq, burda məzarlıqda çalışırlar.

L e n a

(*çevrilib baqar, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli
baqışlarla*)

Ah, annəmi xatırladım iştə...

M a r q o

Almışdır onu Tanrı behiştə.

L e n a

Anton bana anlatdı ki, guya
Cənnət yalan, əfsanədir İsa.

M a r q o

Hiç dinləmə, yavrum, onu ah, sus!
Dinsizlərə uymuşdur o mənhus.

(Ətrafa baqaraq.)

Jasmen hanı?

L e n a

Daim o çıqar da,
Ətrafi dalar seyrə yuqarda.

(Aşağı yola baqaraq.)

Anton gəliyor, gözləri dalğın...

M a r q o

İnsanmı, bıraq sən də, o çılğın!..

A n t o n

(əlində qəzeta gəlir)

Sən burdamısın, Lena?

L e n a

Əvət, sən...
Ürküb qaçıyorsun yenə bizdən.

A n t o n

(*havuz kənarındaki sıraya oturur*)

Məşğul idim azcıq.

L e n a

(*əli ilə yuqarı çıqmağa də 'vətlə*)

Gəl, oturma!

A n t o n

Yorğun kibiyim.

M a r q o

(*Lenanın qolundan tutaraq, dərgin və kinayəli*)

Kəndini yorma,
Gəl, daş daşımış, bəlli ki, yorğun...

(*Oğluna.*)

Ah, sən bəni həp qəhr ediyorsun.
Tək bir gecə yatmaz da yataqda,
Həp başda daşırsın dəli sevda,
İzlər səni bin dürlü fəlakət...

(*Gedərlər.*)

A n t o n

(*əli ilə rədd edər kibi*)

Söylənmə, yetər, haydı, çəkil get!

(*Əlindəki qəzətəyi mütaliyə başlar.*)

Ş a k r o

(bir az sonra aşağı tərəfdən çıqar. Anton yaqlaşır)

Sən nerdə idin dün gecə, yavrum,
Susmaq nə için? Həp bana mə'lum!

A n t o n

Dəf ol, yetişir...

Ş a k r o

Dur, bəni dinlə,
Bən arqadaşım istə səninlə.

A n t o n

Hər xainə yoldaş olamam bən.

Ş a k r o

Xainmi?

(qoltuq cibindən bir dəftərçə çıqarır.)

Bu dəftər nə imiş?

A n t o n

(əlindən alır)

Sən

Həm fırqəyə, həm kəndinə xain...

(Dəftərçəni yırtıb parçalar, yüzünə cirparaq.)

Al! Dərs olur əlbət bu səninçin,
Binlərcə sənin eşlərin ancaq
Yoqsulları etməkdə oyuncaq.

Ş a k r o

Bilməm ki, şaşırdınmı, nədir bu?
Zənnimcə yolun pək uçurumlu...
Bir arqadaşın dün gecə qaçmış,
Həp firqənizin sırrını açmış.
Çıq get, acırım halına... Ən son
Bir məsləhətimdir sana, Anton!

A n t o n

(aci qəhqəhəylə)

Binlərcə ac, işsiz əzilirkən,
Yalnız acıyorsun bana həp sən.
Məhbəs kəsilib yoqsula dünya,
Qarunlar edər hökmünü icra.
Layiqmi durub seyr eləyim bən,
Bir gün belə çıqmam bu şəhərdən.
Anton deyil azğın, deyil alçaq,
Acizlərə yardım dilərancaq.

Ş a k r o

(gülərək)

Şən Tiflisi atmazsin, əvət sən,
Cəzb etmədə hər gün səni Jasmen.

A n t o n

Həp saçma, yalan...

Ş a k r o

(gülərək)

Bəlkə həqiqət,
Kim qılsa sizin gözlərə diqqət,
Aydın görünür girdiyiniz rol.

A n t o n

(*qafasını oynataraq, laübali*)

Bən istəmiş olsaydım, əmin ol,
Çoqdan bana həmdəmdi o afət,
Kəndim onu atdım...

Ş a k r o

(*sərsəm gülüşlərlə*)

Nə məharət!?

(*İki-üç adım uzaqlaşaraq, ciddi.*)

Bin təhlikə izlər səni hər gün,
İstərsə də Jasmen sana küssün,
Çıq get də, bıraq Tiflisi...

A n t o n

Alçaq!...

Ş a k r o

Yardımcı bənim bir sana ancaq.

(*Çəkilib gedər.*)

A n t o n

Knyazlara get, yardımı qos... Bən
Yardım diləməm av köpəyindən.

J a s m e n yuqarı tərəfdən gəlir.

J a s m e n

Anton yenə dalğın, yenə tənha.

A n t o n

(*hörmət və sevinclə*)

Sən nerdə idin?

J a s m e n

İştə yuqarda,
Yüksəklərə çıq, gör də nələr var.
Xoş mənzərələr ruhunu oqşar.
Tiflis ayaq altında gülümsər,
Göz qırpar uzaqdan sana hər yer.
Ətrafi tamaşayə dalirkən,
Dünyayı yaratdım sanırm bən.

A n t o n

Bir yanda coşub-daşsa da varlıq,
Bir yanda sıritmaqda məzarlıq.
Bir yanda gülümsər mədəniyyət,
Bir yanda amansız, acı dəhşət!

J a s m e n

Seyr etdim o hiçlikləri bən də,
Çırpındı könül matəm içində.

A n t o n

Knyazlara həp əmr ediyorkən,
Bilməm niyə bədbin olasın sən?..

J a s m e n

(*istehzalı təbəssümələ*)

Anton, yenə Jasmenlə alaymı?

A n t o n

Jasmenlə alay, sanki qolaymı?

J a s m e n

Sən köydə nəzakətli bir eşdin,
Aç, söylə, niçin böylə dəyişdin?

A n t o n

Sənsiz yaşıyorkən qabalaşdım,
Həm Jasmenə, həm kəndimə şaşdım.

J a s m e n

Yoq, Jasmen o Jasmendir, əmin ol.

A n t o n

Bambaşqa bu gün oynadığın rol.
Bən fabrikalar, paslar içində!

(Jasmenin üstündəki elmasları göstərir.)

Sən incilər, elmaslar içində!
Bən köydə sənin, sən də bənimdin,
Üstün gələrək yoqsula zəngin,

(İstehzalı təbəssümlə)

Altınla sönüb səndəki hər hiss,
Oldun ulu knyazlara munis.
Sərxoşlara uydun, bəni satdın...

J a s m e n

Ya... sən nə için Jasmeni atdın?
Ayrılmayaraq fabrikalardan,
Etdin bəni həp məsləkə qurban.

A n t o n

Yoq şübhə, anardım səni hər gün,
Məslək və vəzifəm daha üstün.

J a s m e n

Yoq səndə günah, iştə bu aydın,
Sən Jasmeni əvvəl hiçə saydın.
Baq, şimdi də bəndən qaçıyorsun,
Kinlər və dikənlər saçıyorsun.
Könlümdəki çarpıntını bilsən,
Bilsən ki, nələr çəkmədəyim bən...

A n t o n

(istehzalı qəhqəhələrlə)

Könlünmü?! İnanmam buna əsla!

J a s m e n

(onun əlini köksünə qoyaraq)

Baq, çırpınıyor, susmadı hala.

Knyaz qarşidan çıqar, bu mənzərədən fəna halda sarsılır. Jasmen onu görünce kəndini toplar.

K n y a z

Jasmen! Hanı Marqo? Hanı Lena?

J a s m e n

Yoq, bəncə, təlaş etmədə mə'na.
Çamlıqda gəzib əylənivolar,
Baq, iştə bərabər eniyorlar.

(Antona.)

Anton! Çağırın onları lütfən.

Jasmenin A n t o n

Baş üstünə!

K n y a z

(Jasmenin ruhunu oqurcasına kinli və qısqanc bağışlarla süzərək)

Jasmen! Bu nə, Jasmen?!

Təbrik edərim eşqini, ah, sən...

(Söziünü bitirəməz.)

J a s m e n

Bilməm ki, niçindir bu kinayən?

K n y a z

Sən Knyazı divanəmi sandın,
Yoq, yoq, görünür bəndən usandın.
Əgyar əli köksündə, nə zillət!
Bir sözlə, niçindir bu xəyanət?
Anton sana munis ki, deyildi,
Birdən-birə doktormu kəsildi?!

J a s m e n

Knyaz! Sanırım, fəzlə bu şübhən.
Sür'ətlə yürürkən, ürəyimdən
Dəhşət dolu bir vəlvələ qopdu.
Sandım qara bir zəlzələ qopdu.

(Knyazın əlini köksünə qoyar.)

Baq, şimdi də çırpınmada...

K n y a z

(siddətlə əlini rədd edər)

Alçaq!

Hər sapqına oldummu oyuncaq?

Yeltənmə, saqın, hiyləyə, Jasmen!
Hər azğına əyləncəmiyim bən?!

(Barmağı ilə getməsi için yol göstərir.)

J a s m e n

Knyaz! Bəni vur, parçala, öldür!
Böhtan demə, qəhr et, bəni güldür.
Anton soyuq erkək, qaba insan,
Ürküb qaçıyor cümlə qadından.
Hər kəs tanıyorkən onu, söylə,
Təhqirə nə hacət bəni böylə?

K n y a z

Ah, sus! Bu nə yoldur gediyorsun,
Sən hiç, bəni bədnam ediyorsun...
Sapdırıdım əminim səni Tiflis,
Ah, dünkü mələk, şimdə bir iblis.

Solomon təlaşla gəlir.

S o l o m o n

Knyaz! Xəbərin yoqmu?

K n y a z

Nə varmış?

S o l o m o n

Düşman yenə coşmuş da qabarmış.
Gürcüstanı bir hiç sanıymuş,
Çarşışmağa hazırlanmış.

K n y a z

(aci gülüşlə)

Həp nafılə, çarşıma nə lazim?
Er-gec oluruz onlara təslim.
Bə'zən alınır qəl'ə içindən;
Anton kimilər burda dururkən,
Dəhşət bizi məğlub edəcəkdir,
Var-yoq bütün əldən gedəcəkdir.

S o l o m o n

Anton nəçidir?

K n y a z

Ən qaba insan!
Ən saygısız, ən qorqulu düşman!..

S o l o m o n

Zənnimcə bir az səhv ediyorsun.

J a s m e n

(təlaş və həyəcanla)

Ah, sən onu həp məhv ediyorsun.

K n y a z

(çılğın)

Jasmen! Bəni söylətmə, yetər, sus!
Anton, o, yılandan daha mənhus...

Bir xəfiyyə iki silahlı milislə gəlir.

Xəfiyyə

Anton deyə, Knyaz, biri varmış,
Duyduq ki, sizin evdə yaşarmış...

Knyaz

Pək doğru, nə olmuş?

Xəfiyyə

Dəmin evdən
Sorduq, dedilər, çıqdı o erkən.

Knyaz

Anlat, nə içindir bu soruşmaq?

Xəfiyyə

Bir sırr ki, hökumət bilir ancaq.

Knyaz

(yuqarı tərəfi göstərir)

Anton gəliyor, iştə!

Milislər gedir.

Rəzalət!

Solomon

Yapmış, görünür, gizli xəyanət.

Knyaz

(qızğın)

Yoqsul deyərək tərbiyə etdiq,
Göstərdi fəqət tərbiyəsizlik.

L e n a

(qoşaraq gəlir)

Ah... Yardım edin siz ona, yardım!

K n y a z

Kimdir o, qızım?

L e n a

Antona yardım!

K n y a z

Yoq qorquya hacət, yaqalansın,
Nankör və ədəbsizdir o çapqın.
Çıqmaz gecələr fabrikalardan,
Tə'lim ediyor hər kəsə isyan.

J a s m e n

(Lena ilə)

Knyaz!..

K n y a z

(sinirlı)

Bəni söylətmə, çəkil, get!

Milislər A n t o n u gətirər.

M a r q o

(həyəcanlı halda gəlir, ağlayaraq)

Knyaz! Bu ağarmış saçə rəhm et,
Oğlum gediyor, ah, bana yardım.

L e n a

(*babasına yalvarır*)

Anton ki, bizimdir, ona yardım!

K n y a z

Yavrum, bu hökumət işi, söylə,
Əldən nə gəlir?

M a r q o

(*ağlar gözlə Knyazın qarşısında diz çökər*)

Mərhəmət eylə!

A n t o n

Yalvarma, bıraq! Məhv olalım biz.

(*Knyaza*)

Sərxoş olaraq zevqə dalın siz!

M a r q o

(*xaç çəkərək, göyə doğru*)

Ya Rəb, bizə imdad!

A n t o n

O eşitməz...

M a r q o

(*mütəəssir*)

Ah, sus!

A n t o n

O fəlakətdən edər həzz.

M a r q o

Ah, mərhəmət! Ey, sevgili İsa!
Qurtar onu, bin cürmü də olsa...

A n t o n

Olsaydı onun qüdrəti, əfsus,
Çarmıxda bunalmazdı...

K n y a z

Yetər, sus!
Azgındakı həzyanlara bir baq!
Məhv olmağa layiqdir o ancaq.

X e f i y y ə

Artıq gedəlim.

A n t o n

Haydi.

Gedərlər.

M a r q o

(sinirli fəryad ilə)

Səfillər!..
Dur, getməliyim bən də bərabər...

(Oğluna yaqlaşır.)

Xəfiyyə

(onu qolundan itərək)

Dəf ol!

M a r q o

(Knyaza)

Bəni məhv et, onu qurtar!

(E'tinasız görünçə)

Qatillər, amansız canavarlar!

Yaralı hıçqırıqlar içində bayılıb düşər. Jasmenlə Lena yüzünə su səpərək ayıltmağa çalışırlar.

Ş a k r o

(həyəcan və təlaşla gələr)

Knyaz! Yetişin yardıma!..

S o l o m o n

Nolmuş?

Ş a k r o

Yanqın sarıyor evləri...

S o l o m o n

(ətrafa)

Bayqus!

K n y a z

Kimdən bu cəsarət, bu xəyanət?!

Ş a k r o

Dün qovduğunuz işçilər əlbət.

S o l o m o n

Bir başqası yapmaz bunu...

K n y a z

Lakin,
Bir gün də yaşatmam onu... Miskin!
Yüz buldu da hər baldırı çıplaq!
Kimlər bana meydan oquyor baq!
Kin püskürən azgınlara yalnız,
Dəhşətli ölüm vardır amansız!..

Kinli və sür'ətli adımlarla gedər. Solomon və Şakro da onu izlərlər.

M a r q o

(gözlərini açıb başını qaldırır)

Anton hanı, məhv etdimi cəllad?
Ah, yavrum!... Aman, yavruma imdad!..

(*Təkrar bihal olub düşər.*)

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıcaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. İçəridə kamançada “şur” çalınar. Şubat gecəsi... Ş a k r o yarimsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.

Ş a k r o

Marqo! Sən pək kədərlisin bu gecə.

M a r q o

Bana matəm gəlir bu əyləncə.
Könül ağlarsa üz gülərmi, düşün!
Qanlı məhbəsdə Antonum çürüsün,
Siz ziyafət yapıb da sərxoş olun.

Ş a k r o

Neyləyim, həp inad edər oğlun.
Ona çoq yalvarıb-yaqardım bən,
Bəhs edər daim əski məsləkdən.

M a r q o

(kinayəli)

Siz ki, məsləkcə birdiniz?!

Ş a k r o

Nə yalan!
Bunu kim söylüyor?

M a r q o

Rəzil insan!
Səndə bir zərrə yoq şərəf, əxlaq.

Ş a k r o

Bənim ən doğru məsləkim ancaq
Yaşamaq zevqi... Başqa şey bilməm,
Dəyişir məsləkim zərər görsəm.
Bən sanırdım ki, inqilab er-gec
Saracaq yurdu... Sonra baqdım heç...

(Əli ilə rədd edir.)

M a r q o

Gündə bir rəngə, gündə bir yola gir,
Batsa dünya, düşünmə...

Ş a k r o

Sus, yetişir!...
Çabuq ol, haydı, boş qədəhləri al.
Şimdi Knyaz qızar...

(İçəri girər.)

M a r q o

(onu izləyərək)

Səfil, abdal!..

K n y a z

(pək sərxos olaraq Solomonla qol-qola içəridən çıqar. Daşqın və
cosğun qəhqəhələrlə)

Bunu kim zənn edərdi, hey, gidi, hey!
Dəyişərmiş cihanda, bəq, hər şey...
İştə gördünmü, qəhrəman ordu
Güldürür sətvətile şən yurdu.
Bolşevik ordusilə çarpışaraq
Göstərir, bizdədir zəfər ancaq.

(Məğrur və həyəcanlı.)

Yaşasın gürcü xalqı! Bin yaşasın!..

S o l o m o n

Daha dur, gürləyib öyünmə, saqın!

K n y a z

Nə demək?!

S o l o m o n

Kim bilir, yarın nə olur?!

K n y a z

Nə olur?

S o l o m o n

Başqa bir xəbər duyulur.

K n y a z

(istehzalı qəhqəhəylə)

Nə xəbər? Gürcü xalqı iştə cəsur,
Çarşışib hər hücumu dəf' ediyor,
Səndə lakin nədənsə yoq iman.

S o l o m o n

Nə yaparsın ki, sisli bir böhran
Daima bəndə şübhələr doğurur,
Sən fəqət həp fərəhli, həp məğrur.

K n y a z

(şən gülüşlərlə)

Bunca bədbin olub da sızlama, dur,
Kim sinirdən qəvisə, qalib olur!

Yan odaya keçərlər. Bu sıradə yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül dəməti salona soqlur. Onu izləyən Ş a k r o isə mane olmaq istər.

Ş a k r o

Dur da, sərsəm hərif!..

K i n t o

Bıraq!

Ş a k r o

Rədd ol!

K i n t o

Dəli şeytan diyor, bu tükləri yol.

(Şakronu saqalından yaqalamaq istər.)

Ş a k r o

Dəf' ol artıq.

K i n t o

(gülərək)

Yoq orda bir qopacaq,
Həpsi üç tük ola ya yoq ancaq.

Ş a k r o

Haydi, çıq, haydi!

K i n t o

Nerdədir Knyaz?
Ona bən gül gətirmişim.

Ş a k r o

(*mane olur*)

Yaramaz!

K i n t o

(*yan baqaraq*)

Kösə gördüm, fəqət sənin kibi yoq.

Ş a k r o

Sus da, azğın hərif!

K i n t o

Sayıqlama çoq.

Ş a k r o

(*gül dəmətini göstərir*)

Bu niçin? Burda yoq düyün, bayram,
Bir gəlin köçmüyör...

K i n t o

(*ətrafa*)

Sarsaq adam!..

(*Şakroya*)

Knyazın halı bəllidir, daim
Ona bən güllər etmişim təqdim.
O da bol-bol hədiyyələr vermiş,
Olma əngəl, saqın, bu pək güc iş.

Bu sırada şaşqın, bənzi uçmuş bir misafir gələr. Şakroya

M i s a f i r

Zənn edərsəm bizim xanım burada.
Onu lütfən çağır...

Ş a k r o

Nə var, Əcəba?

M i s a f i r

Vacib işlər var evdə...

Ş a k r o

Hiç yaramaz,
Hiç bıraqmaz, əmin olun, Knyaz.

K n y a z

(çıqar)

Buyurun, pək gecikdiniz.

Əl verərlər.

M i s a f i r

(təlaşla)

Müdhiş...
Duyduğum pək fəna xəbər.

K n y a z

Nə imiş?

M i s a f i r

Vaz keçin siz bu eysü işrətdən.

K n y a z

Nə içün pək təlaş edərsin sən?

M i s a f i r

Nə qadar inqilabçı varsa; bütün
Toplayıb şimdi etdilər sürgün.
Sanki Tiflisdə yoqdu yer, ancaq
Kutais məhbəsində saqlanacaq.

K i n t o

(arqadan)

Ya hökumət nə istiyor, daha xoş.

K n y a z

Öylə ya, doğru söylüyör...

M i s a f i r

(*Kintonu süzərək*)

Sərxoş!

K n y a z

Nə zərər var sürülsə azğınlar.

M i s a f i r

Hiç zərər yoq, bıraq asılışınlar,
Daha əngəlli bir xəbər var, əvət.
Bizi sarmış da kinli bir qüdrət.
Söylənənlər həqiqət olsa, yarın
Bolşevik pəncəsindəyik, aydın.
Söylüyorlar uzaqda dəhşət var,
Arabir patlayıb durur toplar.

Knyaz

(*qolundan tutaraq*)

Göl canım, kim nə dersə həpsi yalan,
Bunu uydursa, uydurur düşman.

Kinto

Həp çürük, boş laqırtı... Doğrusu az.

Knyaz

İstə gördünmü, afərin!

Kinto

Knyaz!
Sizə gullər gətirmişim...

Knyaz

(*Şakronu göstərərək*)

Ver ona.

(*Kinto gül dəmətini Şakroya verər.*)

İstə al, keyf için yarar bu sana.

(*Para verər.*)

Kinto

(*paraları alar*)

Knyazın əskik olmasın kərəmi,
Var olun!..

(*Knyazın verdiyi paraları Şakroya göstərər.*)

İştə, çatla, öл, eyimi?

(*Gedər.*)

Knyaz

(*misafirə*)

Gəl, canım, ordu var, hökumət var,
Keyfə baq, boş quruntudan nə çıqar?
Şakro qurnaz, gedər də doğru-yalan,
Hər nə var, öyrənib gəlir əl'an.

Şakro çıqar. Dışarıda, pək uzaqda iki top atılar. Lena ilə Jasmən salona keçər.
Bə'zi misafirlər də onları izlər.

Birinci misafir

Bu nə? Düşmanmı?

İkinci misafir

Bolşevik topumu?

Knyaz

Sanırıım bir manevra olmalı bu...

Solomon

Xayır, əsla, saqın, inanma, xayır...

Knyaz

(*istehzalı təbəssümlə*)

Dur, canım...

Solomon

Yoq, lətifə sanma, xayır.

Knyaz Solomonla bərabər çıqar. Salondakılar da dışarı fırlar. İçeridə çalqı ilə bərabər gənclər tərəfindən “Corciaşvili” nəğməsi oqunur. Bir az sonra Jasmenlə Lena geri döñər.

L e n a

(*həyəcan və təlaşla*)

Bu nə?!

J a s m e n

Corciaşvili.

L e n a

Ah, Jasmen!

Gir də, susdur bu saygısızları sən.

J a s m e n

Nə için?

L e n a

İnqilabçı nəğməsi bu.

J a s m e n

Sadə bir şeydir, istəməz qorqu.

L e n a

Sadə bir seymi?!

J a s m e n

Get də, sən söylə.

(*Geri dönən Şakroya.*)

Bir xəbər bildinizmi?

Şakro
Yoq, öylə
Bəlli, aydınca bir xəbər yoqmuş.

(*Oquyub-çalanlara işarətlə.*)

Bu nasıl nəgmə?

Jasmen

İştə həp sərxoş...

Şakro

Görsə, yoq şübhə, çıldırır Knyaz.

Lena

Durma, gir söylə, böylə şey yaramaz.

Şakro içəri fırlar. Jasmen və Lena da çıqar.

Knyaz

(*Solomonla bərabər gələr. Şaşqın və qızğın*)

Nə rəzalət, nədir bu azgınlıq!?
Başqa bir nəgmə yoqmu?

(*Girib susdurmaq istər.*)

Solomon

(*qolundan tutaraq*)

Dur azacıq,
Görüyorsun dumanlıdır qafalar...

Bu halda içəridəkiler susar.

İştə baq, susdular.

K n y a z

Fəqət nə çıqar...
Saygısızlıq bu, həm də bir təhqir,
Kimdir onlar?

S o l o m o n

Bıraq, canım yetişir.

Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsi misafir odasından çıqar.

L e n a

(*onu tə'qib və təsəlli edərək*)

Marqo can, hiç sıqılma, hər qırılan
Qədəh olsun... Deyil bu öylə ziyan.

K n y a z

(*onu görünçə qızğın*)

Gözlərin kormu? Saygısız bayqus!

M a r q o

(*sarsılmış və sinirli*)

Kor deyil, bəlkə, bəlkə bir sərxoş...

K n y a z

Sus, ədəbsiz, kinayə söyləmə, sus!
Sən də Antonmu oldun, ah, mənhus!
Sana artıq bu evdə yoq ikram,
Yediyin ətmək istə fəzlə, haram...

M a r q o

(*dolu təpsiyi hiddətlə yerə cirparaq*)

Gedərim, girsin etməyin gözünə.

(*Aci və yaralı səslə.*)

Yavrum, ah, Antonum! Sənin sözünə
E'tina etməyib də etdim inad.
Bana insan göründü hər cəllad.

(*Knyaza kəskin və həyəcanlı.*)

Ya bu saçlar! Ağartdığını saçlar!
Düşünüb bir utan, qızar, canavar!..

S o l o m o n

Daha kafi!..

L e n a

(*ətrafa*)

Rəzalət, ah, dəhşət!..

M a r q o

Sizə nifrət! Yığın-yığın nifrət!..

(*Çılğınca adımlarla çıqıb gedər.*)

S a k r o

(*Jasmenlə bərabər gurultuya çıqar*)

Bu nə səsdir?

J a s m e n

Aman, nə oldu, nə var?

M a r q o

(içəridən)

Mərhəmətsiz, şərəfsiz alçaqlar!

Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıqdığı qapıdan çıxarlar.

S o l o m o n

(yerində büt kibi dona qalmış Knyaza)

Umulur şey deyil, bu, əlbəttə,
Baxüsus böylə bir ziyafətdə.

J a s m e n

Nə imiş?

K n y a z

(kinayəli)

Əkdiyin toxumlardan
Yeşərir tazə-tər çiçəkli fidan.

J a s m e n

Bənim əkdiklərimmi?

K n y a z

Bəlli... yetər!

S o l o m o n

Susalım, duymasın misafirlər.

Knyazla Solomon içəri girər. Musiqi dəyişərək “Tamara” rəqsi ahəngi çalınar. Bir qız, bir oğlan oynayaraq salona keçər. Misafirlər də onları izlər. İki cüt daha rəqsdə iştirak edər. Anton yarımsaqallı olaraq dış qapıdan gələr. Jasmenlə yaqlaşar.

J a s m e n

(*diqqət və heyrətlə*)

Sənmisin, Anton!?

A n t o n

İştə gəldim, əvət.

J a s m e n

Kim xilas etdi, kim?

A n t o n

(*məğrur*)

Silah, qüvvət!

J a s m e n

Knyaz olduqca kinlidir bu gecə,
Çıldırır, bade sərsəm etdikcə...
Sən çəkil, görsə saldırıb duracaq.

A n t o n

(*yumruğunu göstərər*)

Ona qüvvət verir cəvab ancaq.

J a s m e n

Durma artıq, çəkil.

A n t o n

Anam nerdə?

J a s m e n

Şimdi burdaydı.

A n t o n

İstəməz pərdə.

Onu Knyazmı qovdu? Ah, alçaq!

(*Məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın.*)

Sərsəri, şarlatan, dəni, yaltaq!..

Ş a k r o

(*məclisi əyləndirir, ona-buna soqlaraq oqur*)

Hər aqşam keyf içində gülür Müctəhid bağlı,
Quş qanilə qızarmış xanımların dodağı,
Bənim nazlı yarımın pudralı cəmalı var,
Boyalıdır saçları, iki yapma xalı var.
Həm cavan, həm gözəldir: əlli səkiz yaşında?
Dərman için bir tük yoq kirpiyində, qaşında.
Xoşlanmadım bən əsla bülbülün nəğməsindən,
Məst olur dəli könlüm qarğaların səsindən.

A n t o n

(*Şakronu süzərək*)

Gah “sağ” ol, gah “sol”, istə tatlı oyun,
Sana layiq, denilsə buqələmən...

K n y a z

(səsə çıqaraq)

Saygısızlıq yetər, yetər həzyan,
Çıq, ədəbsiz, həmən çəkil buradan.

A n t o n

Nerdə annəm?

K n y a z

O dəf' olub getdi,
Sən də dəf' ol ki, hevsələm bitdi,
İkiniz bir yılansınız, nankör.

A n t o n

(aci qəhqəhəylə)

Nankör olduqsa əfvə layiq gör.

K n y a z

Həp bu həzyan içimmi gəldin sən?!

A n t o n

Xoş xəbər vermək istədim sana bən.

K n y a z

Nə xəbər?

A n t o n

Durma, yol tədarükü gör,
Bil ki, Anton deyil də pək nankör.

Bu sıradə pək uzaqda iki zəif top patlar.

M i s a f i r l ə r

Ah...

Birinci misafir

Aman, gəldilər.

İkinci misafir

Nə çirkin hal...

Solomon

(başını sallar)

Həp xəyal oldu, getdi istiqlal.

Anton

(cibindən teleqraf xəbərlərinə məxsus qəzetə əlavəsi çıqarıb verər)

Burda sən zevq içində məst-xumar,
Gurluyor hər tərəfdə, baq, toplar.

Var ikən əldə qaçmaq imkanı,
Savuşur həp hökumət ərkəni.

İştə fürsət!.. Nə varsa topla da qaç!

Qafil olsan qalırsın ac-yalavac.

Yarın artıq öyündüyün sərvət,
Sana yalnız qazandırır lə'nət.

Qüdrətin varsa çıq vuruş, çarış!

(Məgrur qəhəqəhayla.)

Nə için, anlamam, bu kinli baqış?

Bəlli, yoq sizdə öylə bir cür'ət,

Burda yalnız yigitlik istər, əvət.

Həpiniz saygısız, rəzil, alçaq,

Həpiniz tilki, tilkidən qorqaq,

İştə meydan! Ər ol, ya əz, ya əzil!

(Cibindən məndilini çıqarıb uzatar.)

Ağlamaq istəsən, buyur məndil!

Başqa bir qurtuluş yoq... Ən eyi yol

Qaçmaq...

K n y a z

(*oquduğu xəbərdən mütəəssir olaraq çılgın*)

Ah, sus, yetər, çəkil, dəf ol?

(*Cibindən revolveri çıqarır.*)

Söylənib durma, haydı, çıq, yoqsa
Çıqarırlar həmən cənəzəni...

A n t o n

Ya...

Hanı, göstər də bir cəsarətini,
Görəlim barı son məharətini.

(*İki-üç adım ilərilər*)

K n y a z

İştə all!..

Revolver patlar.

A n t o n

Ah, şərəfsiz, ah, cəllad!..

(*Aldığı yaradan bihal olub düşər.*)

K n y a z

Baq, nasıl susdun?

A n t o n

(*son nəfəsilə*)

Ah...

J a s m e n

Aman, imdad!..

Əllərini dəhşət və heyrətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaqalar. Durduğu yerdə dona qalar.

M a r q o

(şən və həyəcanlı adımlarla gələr, qapı yanında duran Jasmenə)

Söylə, ah, nerdə Antonum?

J a s m e n

(Həzin və müztərib)

Marqo!

Onu hiç sorma...

M a r q o

Nerdə, nerdədir o?

(Ətrafa baqıb Antonu görür, sarsılır.)

O nə!? Ah, sənmisin!?

A n t o n

Zavallı ana...

Bana gəl!

M a r q o

(aci fəryad ilə)

Yavrum, ah, nə oldu sana?

Sana kim qiydı?

A n t o n

(Knyaza işarətlə)

Ən dəni məxluq!..

M a r q o

(*pək sinirli və çılgın*)

Antonum! Yavrum, ah zavallı çocuq!

Yaralı hicqırıqlarla üzərinə qapanır. Bu sıradə iki top daha atılar, içəri salonun pəncərəsindən baqıldıqda uzaqlarda yanğın əlaməti görünər.

K n y a z

Yenə toplar!..

Ş a k r o

Aman, böyük yanğın!

B i r i n c i m i s a f i r

Gedəlim, istə hərb...

İ k i n c i m i s a f i r

Əvət, dağılın!

Misafirlər qarşıq halda salonu tərk edər.

S o l o m o n

(*pəncərədən baqar*)

Ah, alev dalğa-dalğa yüksəliyor...

A n t o n

(*dirsəyinə dayanıb iztirab və sevinc ilə*)

İstə... onlar!.. Bizimkilər... gəliyor!..

(*Yenə arqası üstə düşər.*)

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə... Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həziranın son günləri. Aqşam... Uzaq qomşuda pianoda lirik parçalar çalınar.

K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafi seyrə dalar. Salona keçib Solomona yaqlaşar.

K n y a z

İştə Berlin! Mədəniyyət ocağı,
Hər yeşil səhnəsi cənnət bucağı...
Hər tərəf dalgalı, hər mənzərə şən,
Fərqi yoqdur gecənin gündüzdən.
Hər salondan ucuşur zülmələr,
Qadın-erkək gülüşüb rəqs eylər.
Gecə Berlində çalışmaq bəncə
Sofuluqdur, var ikən əyləncə.

S o l o m o n

Bəndə əyləncəyə yoq meyl artıq,
İki yıldır ki, usandıq, bıqdıq.
İki yıldır ki, gedib var-yoqumuz,
Bəklədik, həp daşa dəydi oqumuz.

K n y a z

Hiç sinirlənmə, yoruldun, enəlim,
Musiqi dinləyərək əylənəlim.

(Yazılan dəftərləri süzərək.)

Bu nə, bilməm, səni həp cəzb eylər...

S o l o m o n

Vətən əhvalına aid şeylər...

Dəftərləri toplayıb çəkməcəyə qoyar. Bu sıradə yüzü təraş edilmiş, alafranqa geyimli Şakro, knyazın panama-şlyapasını və bastonunu gətirər. Solomon ona bir paket uzadır.

Bunu ver postaya...

K n y a z

Məktubmu?

S o l o m o n

Əvət.

K n y a z

Nerəyə?

S o l o m o n

Tiflisə.

Ş a k r o

(dərin bir ah çəkərək)

Qaldıq həsrət.

S o l o m o n

(Şakroya)

İki gündür yenə daşmış kədərin,
Düşünür, həp düşünürsün, bu niçin?

Ş a k r o

Özlərim Tiflisi hətta gecələr,
Doğduğum ev bana rö'yadə gülər.
Cənnət olsun da bu Berlin, nə çıqar,
Vətənin başqa gözəllilikləri var.

K n y a z

Hiç məraq etmə, yaqınlarda səni
Yenə Kür nəhri öpər...

(*Baston və şlyapasını alar.*)

Dinlə bəni!
Lena dərs aldımı?

Ş a k r o

Zatən bitdi,
Dəmin almanca müəllim getdi.

(*Sol qapıdan çıqar.*)

S o l o m o n

Nerdə Jasmen?

K n y a z

Görünür süsləniyor.

S o l o m o n

Süs nə lazımdır, o bir işvəli nur,
İncə bir halı, ufaq qıvrılışı,
Qara kirpikləri, cazib baqısı
Məstü heyran ediyor hər salonu,
Berlinin gözləri alqışlar onu.

(*Şapkasını, bastonunu alar, çıqarkən Knyaza*)

Bana baq, Şakro sapılmış da bir az,
Ona zənnimcə inanmaq yaramaz.
Onda İsayı satan Yuda kibi
Bir baqış var ki, bilinməz səbəbi.

K n y a z

Səhviniz var...

S o l o m o n

Xayır, əsla!

(*Sağ qapıdan çıqarlar.*)

Ş a k r o

(*Qapı arasında görünər*)

İblis!

Sezdi həp fikrimi bir anda xəbis.

(*Salona keçər, saçlarını qarışdırıb düşünər.*)

J a s m e n

(*eyni qapıdan gələr*)

Yenə dalğın kibisin, söylə, nə var?

Ş a k r o

Anton ölmüş də, sıqıldım...

J a s m e n

(*ətrafa*)

Canavar!

Ş a k r o

Kim bilir, bəlkə də sağdır.

J a s m e n

(ətrafa)

Budala!

(Şakroya)

Anmadım bən onu bir an əsla!

Ş a k r o

(Ətrafa)

Soğumuşdur bilirim Knyazdan,
Bəni sevməzmi şu afət bir an?

(Ansızın əlini yaqalar, öpər.)

Nə gözəl, ah, nə gözəlsin!

J a s m e n

(e'tinasız, məğrur bir tevrlə əlini çəkər, istehzali qəhqəhələrlə)

Bu nə hal?

Ş a k r o

Bana yoq, könlümə sor!..

J a s m e n

Sus, abdal!

Duysa Knyaz səni məhv eylər, inan.

Ş a k r o

Şimdi artıq o, sönük bir insan...

İçki etmiş onu sərsəm və səfil...

(Öz qəlbini göstərər)

Fəqət atəşli könül öylə deyil...

J a s m e n

(tatlı qəhqəhələrlə)

Qorqarım səndəki atəşlə yarın
Bütün Avropayı sarsın yanğın.

Ş a k r o

Yetişir bunca həqarət, Jasmen,
Bəkliyorsun, bilirim Antonu sən.

J a s m e n

O ki, ölmüş...

Ş a k r o

Ölü məktubmu yazar?

J a s m e n

Kimə yazmış?

Ş a k r o

Sana.

J a s m e n

Xain, qəddar!
Böylə həzyanlara yol vermə, saqın!

Ş a k r o

Sən mələk çöhrəli bir şeytansın,
Gecə-gündüz bəni həp sıtmə yaqar.
Səndə yalnız acı istehza var.

J a s m e n

(*gülərək balkona çıqar*)

Xastasın, get, azacıq yat!

Ş a k r o

(*sol qapıdan çıqaraq, kinli və qızğın*)

Mənhus!

Gül!.. Yarın ağlayacaqsın, əfsus!

L e n a sağ qapıdan əllərini bir-birinə çarparaq gülə-gülə gələr.

J a s m e n

Həp gülürsün, bu nə? Mə'sum iblis!

L e n a

Xoş xəbər!.. Berlinə gəlmış Tiflis.

J a s m e n

Söylə anlat, nə imiş?

L e n a

Müjdəmi ver.

(*Yenə gülüb durur.*)

J a s m e n

Qız, nə olmuş?

L e n a

Səni Anton bəklər.

J a s m e n

Əcəba nerdə buluşdun?

L e n a

Əl'an,
Bana rast gəldi geçərkən qapıdan.

J a s m e n

Ah, fəqət görsə, əmin ol, Knyaz
Çıldırıb kökləyəcək bir yeni saz.

L e n a

Kimsə duymaz, çabuq söyləşiniz,
Bəklərim burda... Yarın hər ikimiz
Çıqarız seyrə, “Göy orman”¹ eyidir.

J a s m e n

(*Lenayı öpər, sol qapının açarını çevirib qapar*)

Burda pək az da görüşsək yetişir.

L e n a

(*sağ qapını açaraq*)

Buyurun!...

A n t o n

(*şıq alafranqa qiyafətdə görünər. Lenanın saçlarını oqsayaraq*)

Ah, nə gözəlsin, bilsən...

¹ Qrunevald

L e n a

Gəlirim, şimdicik...

(Çıqar.)

J a s m e n

Anton!

A n t o n

(onun əlini sicaq busələrə qərq edərək)

Jasmen!

J a s m e n

Bu səfa yurduna sən xoş gəldin,
Ah, nə parlaq, nə gözəldir Berlin.
İştə qüdrət və mətanət ocağı,
Hər tərəf nəş'ə, səadət bucağı.

A n t o n

Bil'əkis, fabrikalar, mə'dənlər
Ac və möhtac olaraq həp inlər.

J a s m e n

Öylə şey görmədim əsla...

A n t o n

Nə həzin!?

(Təbdili-ahənglə)

Pək küçük şeyləri, əlbəttə, sizin
Görəməz gözləriniz... Yoq ki, məraq...

— J a s m e n

Yenə həp əski təbiət!.. Bana baq,
Söylə bir, söylə nasıldır Marqo?

A n t o n

Şimdi pək başqa bir aləmdədir o,
Hoppa knyazlara xidmət yerinə
Bağıyor şimdi çocuq evlərinə,
Gürcü öksüzlərinin annəsidir.

— J a s m e n

Nə gözəl!.. Ah, onu görsəydim bir...

(*Bir az düşünər, Antonun əlini əlləri içina alaraq.*)

Söylə, anlat ki, niçindir bu gəliş?

A n t o n

Knyazın qurşunu azğın, müdhiş...
Cigərimdən onu dəf' etmək için
Bəni cəlb etdi uzaqdan Berlin.

(*Cibindən bir qurşun çıqarır.*)

Nerdə Knyaz, bunu ver kəndisinə...

— J a s m e n

Yenə sən əski inadında, bu nə!?
Həp unut keçmiş, gəl, söz ver də,
Yarın erkən buluşub bir yerdə,
Çıqalım seyrə...

(*Bir az düşündükdən sonra.*)

“Potsdam” eyidir!..
Möhtəşəm mənzərələr var, nadir...

A n t o n

Ya?

J a s m e n

Fridrix sarayı pək dilbər,
Bir zaman orda yaşarmış Volter.
Nə böyük şöhrəti varmış!...

A n t o n

Bıraqın!..
Böyük olsaydı küçülməzdü, saqın!

J a s m e n

Küçük olsun, nəmə lazım... Əməlim,
Məqsədim bir görüşüb söyləşəlim...
Bəni yıllarca unutdun... Var-yoq
İki məktubunu aldım...

A n t o n

İş çoq...
Səni ansam da, inan, yoq vəqtim.

J a s m e n

(dərin bir ah çəkərək)

Bilirim, ah, nə qadar bədbəxtim,
Bəni bir ləhzə düşünsən nə çıqar?

A n t o n

Səni məs'ud edəcək yollar var...

J a s m e n

Ya xilas et bəni, ya məhv eylə,
İstəməm başqa təsəlli, söylə,
Nə zaman Berlini tərk etməlisin?

A n t o n

Kim bilir, bəlkə yarın...

J a s m e n

Ah, nə için?

A n t o n

Fikrim İsveçrəyə olmaq azim,
Bir çoq alati-sənaye lazim.

J a s m e n

Nə olur, söylə, bənim halım o gün,
Nə olur, Jasmeni bir kərrə düşün!

A n t o n

Şərqdən qərbə uçan bir tavus
Şərqə uçmazmı?

J a s m e n

Qanat yoq, əfsus!..

A n t o n

Sana Anton qanat olsun...

J a s m e n

(sevinclə)

Nə gözəl!

A n t o n

(bir kart-vizit verər)

İştə adres, yarın erkən bana gəl...

J a s m e n

Gəlirim.

A n t o n

Gəl də, könül şənlənsin.

J a s m e n

(onun əllərini yaqalar, süzgün baqışla)

Sən!?

A n t o n

Bənimsin, gözəlim.

J a s m e n

Bən də...

A n t o n

Sənin.

(Çılginca busələrlə öpüşürlər)

J a s m e n

(dərin bir ah çəkərək)

Altı yıldır, yetər, oldum dutsaq!
Bəni Knyaz bir oyuncaq yaparaq,
Şən saraylarda zəhər yutdurdu,
Bırąqıb gəldim o munis yurdu.
Dayə oldum da şu sərxoş çocuğa,

Gündə bir qavğa çıqar ortalığa.
Şimdi pək başqa, fəqət bəndə məraq,
Dilərim canlı bir atəş olaraq,
Çalışıb zevq alayım sə'yimdən,
Rəhbər olsan bana sən, yalnız sən!?

A n t o n

(*onu qolları arasına alır, pək məmnun və həyəcanlı*)

Nə səadət!.. Nə səadət, bilsən,
Həmdəmim olsan, əvət, gerçəkdən.
Uysa məfkurəmə dilbər Jasmen,
Öyünür, göylərə sığmam belə bən.

J a s m e n

Tutduğun yolları həp izləyərək,
Sana Jasmen olacaq həmməslək.

L e n a

(*qapını açaraq*)

Gəldilər.

A n t o n

(*şapkasını alar*)

Bən gedəyim...

J a s m e n

Sağlıqla.

L e n a

Yenə təşrif ediniz.

A n t o n

(*hər ikisinə əl verib çıqar*)

Pək əla.

J a s m e n

(*təlaşla*)

Onu Knyaz çıqıyorkən görəcək,
Yenə dəhşət və alev püskürəcək.

L e n a

O qolay... qandırırim Knyazı bən.

J a s m e n

Lena! Ah, sən nə mələksin, bilsən.

Knyaz əlində gül dəməti sağ qapıdan girər.

L e n a

(*ona yaqlaşır, gülləri heyrətlə süzərək*)

Kimə aldın bunu?

K n y a z

(*Dəməti kin və hiddətlə Jasmenin yüzünə cirparaq.*)

Baq, iştə ona!

J a s m e n

Ah, yapılmaz şu həqarət qadına.

Knyaz

Söylə, burdan çıqan oynış kim idi?
Bana düşman, sizə yoldaş kim idi?
Dağıdır yurdumu məhv eylədilər,
Söylə bir, səndən o çapqın nə dilər?

Lena

Bir günah yoq sanırm Jasmendə,
Bən çağırıldım da, qəbahət bəndə.

Knyaz

(qızının qolundan tutub nifrətlə itər)

Haydı, dəf' ol, bana dərs öyrətmə,
Bir çocuqkən, sapa yollar getmə!

(*Lena sol odaya yaqlaşar, açarı verib çıqar, Knyaz bunu görünçə daha çılgın.*)

İstə, həp bəlli qapanmış qapılar,
Görünür pərdəli hikmətlər var.

Jasmen

Yetişir, qəhr ediyorsun bəni sən,
İftira, bən uzağım hər ləkədən.

Knyaz

Əvət, əxlaqı sönükər, bəlli,
Göstərir kəndini ismət modeli.
Bir düşün, sən nə idin köydə ikən?
Nə idin, sonra nə oldun, Jasmen!?
Kimsəsiz bir qız idin ac, möhtac,
Gəlib oldun öyünən başlara tac.
Səni sevdirdi də ismət az-çoq...
Şimdi, əfsus, o da yoq, ah, o da yoq...

J a s m e n

Həp yalan... ən qara, ən kirli yalan!...

(Əlləri ilə yüzünü qapar, acı və sinirli bir halda ağlar durur.)

L e n a

(həyəcanlı fəryadla gəlir)

Getdi, həp var-yoqumuz getdi... Aman!
Qırılıb çəkməcələr, sandıqlar,
Aşırılmış paralar, hər nə ki var.

K n y a z

Nerdə baq, gör şu ədəbsiz Şakro?

L e n a

Evdə yoq...

K n y a z

Hanki cəhənnəmdədir o?

L e n a

Onu görmüş dəmin ev sahibəsi,
Əldə bir çanta... tıqanmış nəfəsi,
Savuşub bağça tərəfdən getmiş...

K n y a z

Bitdik artıq, bu xəbər pək müdhiş.
İştə! Oynas güdən azgınlar için
Bu fəlakət belə azdır...

(Jasmeni nifrətlə süzərək.)

Miskin.

Bu xəyanətlərə bais həp sən!..

Hər bəla səndən, əvət, həp səndən...

(Kinli adımlarla sol odaya keçərək)

Sarmış ətrafımı vicdansızlar,
Ah, səfillər, qaniçən qansızlar!

J a s m e n

(göz yaşlarını silərək, Lenanı həsrətli baqışlarla qucaqlar)

Şimdi bildim ki, səadətmiş ölüm,
Öpəyim, gəl, səni son dəfə, gülüm!

(Öpər, palto və şapkasını alıb getmək istər.)

L e n a

(önünə keçərək)

Söylə, Jasmen, nerəyə, ah, nerəyə?
Yoq, bıraqmam səni...

J a s m e n

Dönməm geriyə.
Yetişir dinlədiyim son təhqir,
Bəni bıqdırdı şu altın zəncir.
Knyazın yapdığı vəhşi qabalıq,
Bir nəvaziş ki, çəkilməz artıq.

(Yerdəki gül dəmətindən birini alır.)

İştə bir xatirə... qalsın bəndə,
Bu da çignəndi, əvət, Jasmen də.
Bu gülün yoq deyil, əlbət, dəyəri,
Bir dikəndən daha kəskin zəhəri.

(Gedəcək olur.)

L e n a

Getmə, dur, mərhəmətin yoqmu bana?
Lena həmşirə qadar bağlı sana.

Jasmen

Sən deyilsin bana həmşirə, xayır,
Taleyim çünki ölüm dən qaradır.
Sən səadət və əsalət çiçəyi,
Bən fəlakət və səfalət böcəyi...
Bəni qoynunda böyütmüş boralar,
Kin və atəş savuran firtinalar.
Olsa, həmşirəm olur həsrətlər,
Acılar, faciələr, dəhşətlər.
Əlvida!.. Artıq unut Jasmeni sən,
Unut artıq bəni...

(Sağ qapıdan çıqar.)

Lena

(arqadan yaralı və ümidsiz bir halda)

Jasmen!.. Jasmen!..

Knyaz kinli adımlarla gələr.

Knyaz

Nerdə Jasmen?

Lena

Savuşub getdi...

Knyaz

Əvət,

Bu da bir başqa xəyanət, dəhşət!..

Niçin uydum da, inandım ona bən!?

Sağ qalır sanma nə Jasmen, nə də sən!

(Sinirli bir halda bütün vücudu və səsi titrəyərək Lenaya hücum edər.)

Ah, rəzillər, yüzü ağ fahişələr!

L e n a

Yetər, ah!..

(Açı fəryadla başı dönüb yerə yiqlar.)

K n y a z

İştə cəza! Haydı, gəbər!..

Pərdə

BESİNCİ PƏRDƏ

Berlində bir kafe-restoran... Sağda, solda birər qapı... ucda küçük bir səhnə... Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer... Ətrafda müstərilərə məxsus masa və sandaliyələr... Mayısın ilk günü...

S o l o m o n bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi qadınlar və qızlar masaları silib təmizlər. Qadınlar şışman ikən qara gündən avurduları batmış, qızlar isə zəif solğun görünürülər.

K n y a z

(içəridən dəhşətlə bağırar)

Onlar, yenə onlar, yenə onlar!..

S o l o m o n

(xidmətçi qızlardan birinə)

Çıldırdımı Knyaz, nə xəbər var?

Get, Lenaya anlat ki, usandıq,

Susdursun o divanəyi artıq.

(Qız sağ tərəfdən çıqar. Solomon yerindən qalqıb masaları silib təmizləyən qadınlara.)

Diqqət edəlim, hər şeyə diqqət!
Pək başqadır almandakı xislət,
Bir yerdə əgər yoqsa nəzafət,
Yaqlaşmaz, edər bəlkə də nifrət.

Bu sıradə saçları ağarmış Knyaz bir əldə əsa, bir əldə ağ qalpağı, əski ağ milli qiyafədə qapıdan girər. Bahar olduğuna baqmayaraq boynu xəzli qalın paltosu da üstündə bulunur.

Hənüz görünmədən səsi eşidilər. İçəri girincə əlini köksünə vurub komanda edər kibi gürlər.

Knyaz

Knyaz! Bu nasıl ad?
Hər seyhəsi isyan, acı fəryad!..
Yoq şübhə ki, dünya dolu knyaz.

(Əli ilə köksünə işarət edər.)

Lakin bana derlər, ulu Knyaz!
Hər, baldırı çiplaq bəni duymaz,
Yoq, anlayamaz qartalı hər qaz.

(Birdən-birə mütəəssir)

Nəslim ulu bir nəsl idi əvvəl,
Bən şimdə nəyim? Bir quru heykəl!
Hər an gəmirir qəlbimi bir kin,
Gündən-günə dəhşət daha kəskin.

(Ətrafindakılara.)

Lə'nət, bana lə'nət, sana lə'nət, ona lə'nət!

(Nifratla ətrafa tükürür.)

Kor şeytana lə'nət!
Bir vulkan idim, mum kibi söndüm,
Bir aslan ikən tilkiyə döndüm.

(Qadınlara şasqın bağıb.)

Bir bənmi? O qızla şu qadın da
Bambaşqa yaşarlardı yaqında.

(Birinə hücum edər kibi.)

Dün sən nə idin? Sahibeyi-tac!
Ya şimdi nəsin? Ətməyə möhtac.

(Bir başqasına.)

Dün göydə uçan cilvəli tavus,
Baq şimdi tavuqdan belə mənhus.

(Xidmətçi qadınlara hücumla tüküür.)

Fu! Kirli böcəklər!..
Azğın kələbəklər.

(Bir başqasına.)

Gəl, gəl bana, vurğun sana Knyaz,
Sən yağlı bir ördək, o da bir qaz.

(Təkrar gülər, ansızın hali dəyişərək.)

Eyvah! O nə? Dəhşət!..
İnsanları sarmış qara vəhşət.
Dünya yanıyor, sarsılıyorkən,
Yalnız gülərim bən.

(Qəhqəhələrlə gülər, sonra mütbəəssir.)

Ha-ha-ha-ha!..
Yalnız onu, yalnız o gözəl Jasmeni görsəm.
Bilsən o nə sərsəm;
Bir hiçlə bir aqşam bəni atdı,
Əğyarə uyub yarını satdı.
Ah, qalmadı bir kimsədə hörmət və sədaqət.

(Göyə doğru)

Ya Rəb, bu nə zillət, nə rəzalət?!
Artıq yetişir bunca fəlakət,
Dinsizləri qəhr et!

(İsyən və həyəcanla.)

Yoq, yoq, o da aciz, o da xamuş...
Yoq, Tanrı da həp onlara uymuş.
Anton, qara bayqus!...
Jasmen nə çiçəkdir onu duymuş...

(İstehzalı qəhqəhə ilə)

Kərtənkələnin zevqi də varmış!..

(Kinli və sinirli)

Ah, bəslədiyim bir quzu azğın canavarmış.
Yoq, həzm edəməm bən bunu əsla.
Knyaz yaşıyor, ölmədi hala.
Ölmək yaşamaqdır,
Sərsəm yaşayış ömrə yamaqdır.

(İçəri qapiya doğru yürür və geri çəkilər. Gözünə qorqunc yanğınlar
görünərək şiddətlə bağırar.)

Eyvah, o nə dəhşət?! Dəhşət!
Dəhşət və fəlakət.
Yangın!
Yangın!.. Tutuşub yandı bütün var-yoqu xalqın.
Həp çökdü saraylar.
Ah, nerdə alaylar?
Kaşanələrim yandı kül oldu,
Jasmen belə atəşdə, dumanlarda boğuldı.
Yardım!.. Ona yardım!..
Yardım!.. Bana yardım!..

(Həmən gözünə yanğın görünər, sağ qapıdan dışarı fırlar.)

S o l o m o n

(Qapını kılıdlar. Xidmətçi qızlardan birinə)

Durma, qos doktora, söylərsən ki,
Bağçadan gəlsin... o görmüşdür evi.

Qız çıqar. Son moda ilə geyinmiş alman müştəriləri... Qadın və erkək olaraq ikişər-
üçər gəlir, oturarlar. Kəndilərinə yanaşan xidmətçilərinə ufaq-təfək yemək, çay, qəhvə,
bira, limonata kibi şeylər ismarlayar, öz aralarında qonuşarlar. Bu sırada Anton
yolcu qıyafətində gəlir, boş bir masa qarşısında oturub çağara yaqar. Bütün xidmət-
çilər məşgul olduğundan S o l o m o n ona külqabı gətirir. Anton onu görünce tanır,
həmən qalqar, əlini sıqaraq.

A n t o n

Əfv edərsin, Solomon, ah, Solomon!
Pək dəyişmişsin...

(Bir-birinin əlini sıqaraq bərabər oturarlar.)

S o l o m o n

(başını sallayaraq)

Əzizim, Anton!
Bən deyil, sən də dəyişdin... hətta
Ulu Knyaz da dəyişmiş... Lena
Naz edər, sıqmaz ikən göylərə dün,
Hər kəsin nazını çəkməkdə bu gün.
Bir yıl əvvəl onu oqsardı qürur,
Şimdi ac... Ətmək için rəqs ediyor.

(Bir qadın qəhvə gətirir, Solomon onu və masaları silib düzəldən
digər iki qadını göstərər)

Şu qadınlar da dəyişmiş hətta,
Həpsi keyf əhli ikən Moskovada;
Çıqdı sərvət və səadət əldən,

Şimdi xidmətlə yaşarlar... şu gedən
Bir qraf zevcəsi!.. Baq, onlar da
Milyoner ailəsindən...

A n t o n

Əcəba!?
Knyazın halı nasıldır, nerdə?

S o l o m o n

(yan qapını göstərər)

Burda bir qülbəsi var: pəjmürdə...
Qara saçlar ağarıb bir yilda,
Şimdi görsən tanımazsın əsla!
İştə çılgın kibi bir xastadır o,
Onu məhv eylədi nankör Şakro...

A n t o n

(gülərək)

Knyazın sərvəti zəhr olmuş ona,
Biri İsveçrədə anlatdı bana.
Uyaraq işvəli bir aktrisə,
Buradan gizli savuşmuş Parisə.
Qız aşırı da bütün var-yoqunu,
Tam səfalətdə bıraqmışdır onu.
Ac, ümidsiz qalaraq bir aqşam
İntihar eyləmiş...

S o l o m o n

Ah, sərsəm adam!..

(Başını mə'nalı bir tevrlə sallar.)

Məhv edən məhv olur, əlbət, bir gün,
Bəncə Anton da bir az suçlu... düşün,

Şakro çaldıysa onun sərvətini,
Sən də saydın hiçə heysiyyətini.

A n t o n

Bən nə yapdım ona?

S o l o m o n

Jasmen, Jasmen!?
O küçük seymi?

A n t o n

İnan, köydə ikən
Biz bərabər sevişirdik... heyfa
Bən çalışmaqda ikən fabrikada,
İştə altın, para saçmış da bir az,
Onu bəndən çalı vermiş Knyaz.
Sonra həp sərvəti əldən getdi,
Çıldırib Jasmeni təhqir etdi.
O da ayrıldı həmən nifrətlə,
Bunda bən suçlumuyum, sən söylə?

S o l o m o n

Əcəba nerdə o afət, nerdə?

A n t o n

Gələcək şimdi, yaqın bir yerdə...

S o l o m o n

Yoq, saqın, gəlməsin əsla, yaramaz,
Çıldırir bir daha çılgın Knyaz.

A n t o n

Knyazın bildiyi Jasmen başqa,
Onda yoq əski kokotluq əsla.

Atılıb şimdi əmək cəbhəsinə,
Səs verir həp əzilənlər səsinə.

Lena səhnədə görünür, musiqi ilə həmahəng olaraq şərqi söylər.

L e n a

Ey sallana-sallana
Uçan qərib durnalar!
Bən doydum şirin cana,
Binlərcə həsrətim var:
Uğradınız bəlkə bizim ellərə,
Bəndən səlam edin coşqun sellərə,
Sorsa bəni Gürcüstanın ipək telli qızları,
İncə belli qızları,
Şirin dilli qızları...
Dersiniz ki, bən qurbanım süzgün, ala gözlərə,
Yosma, dilbər yüzlərə,
Şux ədalı sözlərə.

Ey sözülüb oynasañ,
Mini-mini yolcular!
Bənim sizlərdən aşan
Küçük bir dileyim var;
Uğradınız bəlkə çoq uzaqlara,
Səlam edin bizim şən ırmaqlara.
Sorsa bəni Gürcüstanın səfali ormanları,
Yeşil xiyabanları,
Vəfalı ceylanları...
Dersiniz ki, bən qurbanım sarı, vəhşi gullərə,
Sevdalı bülbüllərə,
Çırpinan könüllərə.

Lena çəkilər. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər.

L e n a

Bilmədim də gönül verdim hər gülə,
Yaraladı acı dikənlər bəni.

Yan baqıb süzdülər bin bir naz ilə
Həsrətlə nazımı çəkənlər bəni.

Ömrümün baharı matəmlə doldu,
Diləklərim sərab içində soldu,
Halımdan ürkərək tanımaz oldu,
Uğrumda göz yaşı dökənlər bəni.

Boğdu ümidimi issız bir gecə,
Hilalə bənzədim¹ dərd içə-içə,
Taleyim dönüncə saydilar hiçə,
Hər gün önümüzə diz çökənlər bəni.

Şiddətli alqış... Lena son iki misrayı təkrar edər, “ah” deyə bayığınca bir halda arqadakı sandaliyəyə oturur. İçəridən gələn bir xidmətçinin yardımını ilə qalqıb gedər. Kafedəki seyrçiləri acı bir sükut qaplar.

A n t o n

(*təlaşla qalqar*)

Görünür pəkacidir hali onun.

S o l o m o n

(*qolundan tutaraq*)

Hiç məraq etmə, bu hər günkü oyun...

A n t o n

Əcəba, xastamı?

S o l o m o n

Qansız, cansız...

O çalışmazsa bütün ac qalırız.

¹ Yeni aya döndüm

A n t o n

Ona yardım edəlim... Ah, nə yaziq!..

(*Antona yemək gəlir.*)

S o l o m o n

Sən ye, iç!.. Şimdi keçər bayğınlıq.

(*Sağ qapıdan çıqar.*)

I x t i y a r a l m a n

(öksürür, *qalın səslə*, yanındaki qadınla sarışın qızı işarətlə)

Qızçıqaz bir daha çıqmaz, gedəlim.

Q a d ı n

Kim bilir, bəlkə çıqar, səbr edəlim.

I x t i y a r a l m a n

(öksürür)

Bəlli şey, halı pərişan, çıqamaz.

Q a d ı n

(sarışın qızı göstərir)

Qızımız rəqs edəcək, bəklə bir az.

I x t i y a r a l m a n

(öksürür, *soğuqqanlı*)

Nə çıqar? Rəqs edəcəkmiş qızımız!?

Q a d i n

Siz gedin, biz də bir azdan çıqarız.

İ x t i y a r a l m a n

Pək gözəl... Siz deyən olsun, qalınız,
Hoplayıb rəqs edərək, zevq alınız.

Bu sırada yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir “çarlston” çalıb susar.

Nə rəzalət, nə rəzalət!.. Ən son...
Xalqı həp sapdıracaq “çarlston”.

(*Qalqıb gedər*)

S a r i ş i n q i z

İştə əmcəm darılır, annəciyim,
Gedəlim biz də...

Q a d i n

Düşün bir, çiçəyim!
Baban ölmüş də cihan hərbində.
Qolu yoq... İştə səqət əmcən də.
Məmləkət etdi də iflas... Artıq
Yeyəcəksiz, geyəcəksiz qaldıq.
Qız da pək bol... sana bir ər lazımlı
Rəqsdən məqsədimiz istə bizim,
Eyi bir eş bulalım yavrumuza,
Borcumuz çıqdı bu günlər boğaza...

S a r i ş i n q i z

Bilirim... Ah, nə qadar miskin rol!..

Q a d i n

Sıqılıb durma, saqın, nəş'əli ol!

Bu sırada bütün orkestra “çarlston” çalmağa başlar. Salondakı erkəklər qomşu masalardakı qızlara yanaşır, baş əyib rəqsə də’vət edərlər. O cümlədən sarışın qız da kəndisinə yanaşan bir gəncin qoluna girib iştirak edər. Rəqs getdikcə canlı və həyəcanlı bir hal alır. Səhnədəki kamançı rəqs dəvam etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, möclisi nəş'ələndirməyə çalışır. Kənar masada oturmuş şişman bir alman narin hərəkətlərə omuzlarını, əl-qolunu oynatır, nəzərləri cəlb edər.

Solomon geri qayıdır.

S a r i ş i n q i z

(orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaqlaşır)

Gedəlim...

Q a d i n

Söylə, nə olmuş?!

S a r i ş i n q i z

Artıq

Həzm olunmaz qaba əxlaqsızlıq...

Q a d i n

Qız! Nə olmuş, nə demişdir o sana?

S a r i ş i n q i z

Gedəlim, ah, gedəlim, sorma bana...

Q a d i n

Föhşə də’vətmi?

Sarışın qız

Yetər, sorma, yetər!
Bu həyat iştə ölümdən də betə...

Nifrətli adımlarla dışarı çıqar, qadın da gələn xidmətçiye para verib kəndini izlər. Çalğıçılar səhnədən cəkilir. Digər müstərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. Lena gələr. Solomon ciğarasını yaqaraq ayaqda gəzinir.

Anton

Lena!

Lena

Ah, Anton!

(Düşünərlər.)

Anton

Əzizim, gəl, gəl!
Səni görmək nə səadət, nə gözəl...

Lenanın əlini sıqar. O bir az soyuq və e'tinasız görünər. Solomon ciğara içərək düşüncəyə dalar.

Lena

Kim bilir, bəlkə!?

Anton

Müəmmalı sual!?
Pək dəyişdin, bu nə surət, bu nə hal?

Lena

İnqilab iştə dəyişdirdi bizi,
Ayırıb durdu həmən cümləmizi.

A n t o n

Sadə bir bizmi?.. Dəyişməkdə cihan,
Qaçıyor şimdi oğullar babadan.
Ana qızdan, bacı qardaşdan uzaq...

L e n a

(*onun sözünü kəsərək*)

Həp qarın qavğası, yoq başqa məraq.

A n t o n

Doğru, hər qavğa qarından doğuyor,
Bilərək qardaşı qardaş boğuyor.
Masqalar yırtılaraq; hər məslək
Sönüyör, hakim olan yalnız əmək...
Bir düşün, sən nə idin şimdi nəsin,
Bu gözəl, tatlı, məhabətli səsin
Bir əməkdir ki, verir ruhə qida,
Sən bu sən'ətlə əgər yurdunda
Oqşasan zevqini şən gürcülərin,
Daha məqbul olur, əlbət, hünərin.

L e n a

Bən gedərsəm nə olur xəstə babam?
Bən ki, bir an belə onsuz duramam.

A n t o n

Nə olur, sən get, o qalsın burada,
Öylə sərxoşlara yer yoq orada.

L e n a

(*sarsılaraq*)

Ah, nə çirkin, nə çəkilməz qabalıq!
O ki, yapmış sana az-çoq babalıq.

(Sinirli adımlarla içəri odaya keçər.)

S o l o m o n

O təsəlli umuyorkən səndən,
Müztərib qəlbini qırdın yenidən.

A n t o n

(yarımqəhəqəhə ilə)

Bəndə zənnimcə qüsür yoqdu, xayır,
İncə bir tərbiyə!.. Hiçdən darılır.

Bu sıradə dışarıda beynəlmiləl marşı çalınar, Anton pəncərəyə qoşub dinlər.

İştə beynəlmiləl ahəngi...

S o l o m o n

Əvət.

A n t o n

Nə gözəll!?

S o l o m o n

(ona yaqlaşaraq)

İştə budur hürriyyət,
Burda hər məsləkə vardır hörmət.

A n t o n

(onun sözlərini aldimayaraq, məczub bir halda)

Bu nə sətvət, nə şətarət!

(Solomona)

Seyr et!
İşçilər, iştə qızıl cəbhəçilər!..
“Bir mayıs”dır deyə parlar, gürlər,
Qadın-erkək gülərək, rəqs edərək,
İzləyib durmada bir şanlı dilək.
Bəni əfv eyləyin, azçıq gedəyim.
Yeni dünyayı tamaşa edəyim.

Şapkasını alaraq sol tərəfdən çıqar. Lena ürkək bir halda geriyə dönür, həyəcan və təlaşla Solomona.

L e n a

Ah, gəldi bıraqma,
Çıldırmış, o pək qorqulu sima...

Bu sırada Knyaz pərişan bir halda içəri girər. Paltosunu atmış, bir əlində yarıparçalanmış qalpağı, bir əlində də əsa gürləməyə başlar. Didilib parçalanmış əlbisəsi, dağınıq saçları, qorqunc qıyafəti çıldırmış olduğuna şübhə bıraqmaz.

K n y a z

(Lenani qolları arasına alır)

Jasmen! Gözəl afət,
Jasmen! Bu nə halət, nə qıyafət!..
Gəl, gəl, nə səadət!
Gəl, qəlbimə gir, ver bana rahət.
Bilsən nə mələksin,
Bilsən nə gözəlsin, nə çiçəksin.
Anlat, sən kim eylədi yardım?
Ah, bən səni məhv oldu sanırdım.

(Lenani öpmək istər, o geri çəkilir.)

S o l o m o n

(Lenaya)

Doktor hanya?

L e n a

Yoq, gəlmədi hala...

K n y a z

Doktormu? Saqın gəlməsin əsla!
Yoq bəndə bir ağrı...
Təyyarə verin, bir uçayım bən,
Allahı bulub sərr açayım bən.
Yoq, yoq, o da ölmüş,
Ölmüş də fəzalarda gömülmüş...

(Pəncərəyə yaqlaşır, şiddətlə vurub açar, şasqın qəhqəhələrlə göyə doğru baqar.)

Bir baq, nə dərindir, nə genişdir də məzarı!?
Yoq, uyquya dalmış, ayılıb gülsə də bari...
Ah, gülsə o pək şən
Binlərcə günəş parlayacaq hər gülüşündən...

L e n a

(mütbəəssir)

Knyaz, ulu Knyaz!

Halın nə fəna, gəl, uyu bir az.

K n y a z

(qızı yaqalar, başdan-aşağı sözər, sərsəmca bir gülüşlə)

Sənsiz uyumam, ah, nə qadar işvəli dilbər!
Aqşam uyuruz, həm də bərabər.

L e n a

(sarsılıb geri çəkilər, ətrafa)

Ya Rəb, nə olur kəndinə gəlsə,
Fırlatdığı hər saçmayı bilsə!?

(*babasına sarılaraq*)

Bir kərrə düşün, ah, qızınım bən,
Bən Lenayım, əfsus!..

Knyaz

Ah, sus!

Aldatma xayır, sən qaçışorsun yenə bəndən.

Lena

Knyaz!

Ulu Knyaz!

Yoq, Lena yalan bilməz, əmin ol.

Knyaz

(*qızğın və çılgın*)

Dəf ol! Bu da bir rol...
Sən baldırı çıplaqlara uydun.
Hər kəs sana məftun...
Bəklər, yenə bəklər səni oynashların əlbət.
Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət!
Şakro hanı? Altınları versin,
Versin də gəbərsin!..

Lena

(*mütəəssir*)

Knyaz!

Ulu Knyaz!

Knyaz

Yoq, getmə, bıraqmam səni əsla!

Knyaz seviyor Jasmeni hala.

Zənn etmə ki, Berlindəki Knyaz
Tiflisdəki Knyaz kibi qurnaz...
Bən şimdi o sapqınlığı atdım,
Çapqınlığı atdım.
Gönlüm yeni məfkurələr özlər.

(Qızının saçlarını oqşar, gözlerini süzərək heyrətlə.)

Gözlər, hələ gözlər, hələ gözlər!..
Göylər kibi xamuş,
Göylər kibi əsrar ilə dolmuş...
Sən bir düri-saf, iştə gözəllik sana heyran,
Sən heykəli-naz!.. İştə sənin hər baqışından,
Hər sən gülüşündən deyil insan,
Quşlar belə zevq almada hər an.
Ah, nazlı gövərçin!
Dilbər hərəmim, sən nə gözəlsin.

(Niyaz ilə.)

Yoq, yoq, bəni atma,
Gəl, Knyazı satma!

L e n a

(titrək səslə)

Knyaz,
Ulu Knyaz!

K n y a z

Bən gönlümü verdim sana ancaq,
Gəl, işvəli afət, bəni sən etmə oyuncaq.
Bir busə ver ancaq şu dodaqdan,
Güldən daha nazik o gözəl pənbə yanaqdan.
Aqşam da bərabər uyuruz, nazlı gövərçin,
Əlbət, bu xoş əyləncə səninçin.

(Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.)

L e n a

(geri çəkilir, nifrətlə)

Knyaz!..

K n y a z

Bu nasıl naz?

S o l o m o n

(ortaya girir, sinirlı)

Knyaz, yetişir köklədiyin saz,
Yoq, yoq, buna əsla dayanılmaz.
Bir kərrə düşün, baq nə diyorsun,
Hər an qızı təhqir ediyorsun?!

L e n a

Bir Knyaza layiqmi bu rəftar!?

K n y a z

(istehzalı təbəssümlə)

Zənnində xəta var.

(Bu sıradə dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər.
Məğrur və möhtəşəm bir baqışla qızını üstdən aşağı süzər, çılğın
qəhqəhələrlə.)

Knyazmı dedin sən bana... Sərsəm, dəli, axmaq,
Knyaz nə imiş sanki! O bir rütbə ki, alçaq...
Haylaz qızı, haylaz!
Bir qeysərə Knyaz demək olmaz.

(Qalpağını yırtıp atar, saçları dağılır. Qarşındaki pəncərəyi yumruqla qırıb açar, gürləyən marşı və xalqı seyr edir, məğrur qəhqəhələrlə)

Əsgər keçiyor, orduya gəl, baq!
Qeysər kibi həp şanlı və parlaq...
Baq, baq! Mədəniyyət buna derlər!
Millət və cəsarət buna derlər!
Gəl baq, nə yigitlər, nə tosunlar!
Əmrimlə girər atəşə onlar.

(Əlindəki qırıq əsasını havaya qaldırır, komanda ilə.)

Dəhşət!.. O nasıl mars,
Qoş, durma, yürü, arş iləri, arş!
Sağdan-sola, soldan-sağa kəs, parçala,
Yaq, yıq,
Top patlaşın artıq,
Top patlaşın, əflakı donatsın,
Evlər yığılıb yerlərə batsın.
Onlar, əvət, onlar,
Qeysərdəki dəhşətləri görsün, qurusunlar.
Qeysər adı bəlli!..
Basdımsa ayaq hər yerə ən şanlı təsəlli...

Bu sıradə mars susar.

Həp susdular, iştə!
Bəsbəlli, səbəb var bu gedisə...
Bənsiz bütün aləm susar, əlbət,
Yoq kimsədə bir zərrə cəsarət.
Onlar kimi bəklər?
Yoq şübhə, bənim əmrimi bəklər.
Vilhelmi zaman etdi oyuncaq.
Qeysər, ulu qeysər bənim ancaq!
Bən qeysərim amma,

(Solomon)

Hiç kimsəyə bildirmə, saqın, kimsəyə açma!

(Birdən həl dəyişər, Solomonu şiddətlə silklər.)

Vilson, gidi Vilson!
Bir söylə, nədir bunca firildaq, bu nə olsun?
Ah, sən nə inəksin,
Qorqaq və dönəksin.

(Dəhşətlə bağırır.)

Tacım hanı, ver tacımı?!

S o l o m o n

(yerdəki parçalanmış qalpağı göstərər.)

İştə!

(Sinirlı.)

Tacınla bərabər yerə keç bə!..

K n y a z

(qalpağı yerdən alar)

Bir qeyşərə layiqmi bu? Haşa!

(Təkrar yerə cirpar...)

S o l o m o n

(ətrafa)

Dəhşətli tamaşa!..

Lena yüzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaqlaşaraq.

K n y a z

Yoq, ağlama əsla!
Söz verdi dəmin Həzrəti-İsa,
Annən dirilib şimdi məzardan çıqacaqdır,
Göylərdə günəşlər yaqacaqdır.

L e n a

(*Solomona sarilaraq*)

Məhv oldu babam, ah, ona yardım, ona rəhm et.

(*Çocuqca hönkürtülərlə ağlar.*)

S o l o m o n

(*qolundan tutub qapiya doğru aparır*)

Yavrum, üzülürsün, bəni dinlə,
Sən get!
Doktor gəlicək gəl bana söylə.

Lena çıqmaq istərkən, Jasmen sadə yolçu qiyafətində Antonla bərabər gəlir. Knyazi
o halda görünçə dona qalar.

L e n a

Heyrət!

A n t o n

Nə qiyafət!?

S o l o m o n

(*Knyaza*)

Jasmen dediyin iştə şu afət!

K n y a z

(*nifrət və həyəcanla*)

Yoq, yoq, o süpürgə,
Ağ bir ləkə... yaxud qara kölgə!..

J a s m e n

(*ətrafa*)

Ya Rəb, bu nə halət, nə qiyafət!

(*Knyaza*)

Knyaz, bəni əfv et!

K n y a z

Sən kimsin? Əcayib şu nə xilqət!?
Dəf ol da, çəkil get!

A n t o n

Jasmen!

J a s m e n

Gedəlim...

K n y a z

Dur!

(*Hər ikisi şaşırır. Knyaz tatlı gülüşlərlə Antonu yanaşır, omuzlarını oqşar.*)

Şakro bana istəkli oğuldur
Xoş gəldin, əzizim, nə xəbər var?
Onlar hanı?

A n t o n

Kimlər?

K n y a z

Canavarlar!
Anton... o vəfasız Klopatra¹,
Xırsızla o nazəndə dilara...

¹ Əsli Kleopatra

A n t o n

(*sarsılmış və kinli*)

Knyaz! Bizi təhqir ediyorsun.

K n y a z

(*hiddətlə bağırır*)

Sus!.. Qeysərə knyazmı diyorsun!?

A n t o n

(*aci qəhqəhəylə*)

Qeysər qara qaplan...

Knyaz da onun kölgəsi əl'an...

Bu sıradə dışarıda beynəlmiləl marşı çalınır.

K n y a z

(*geri çəkilərək, qorqaq və həyəcanlı*)

Dəhşət! Yenə dəhşət!

Onlar gəliyor, iştə, fəlakət!

(*İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə.*)

Yanğın savurur aləmə vulkan!

Sarmış didişən yüzləri al qan.

(*Cibindən revolverini çıqarır. Hücum ilə.*)

Yoq, yoq, duramam, getməliyim bən,
Düşmanları qəhr etməliyim bən.

(*Yanğına doğru bir qurşun atar.*)

Al, iştə!.. Bu atəş sizi uslandıır ancaq!
Qeysər sizə olsunmu oyuncaq?
Atəş!..
Yenə atəş!..
Yenə atəş!..

(hücum əmri verir kibi bir qurşun daha atar, içəri firlar, içəridə üç-dörd qurşun açılır. Lena başını əlləri arasına alıb ağlar.)

J a s m e n

Heyrət!

S o l o m o n

Bu nə zillət!

A n t o n

Nə səfalət!..

S o l o m o n

Yardım, ona yardım?

K n y a z

(çıqar)

Lazım deyil əsla bana yardım,
Məhv olsa da Jasmen...
Yoq, onlara təslim olamam bən.

(Əlindəki revolveri süzərək.)

Atəş!..
Yenə atəş!..
Yenə atəş!..

(kəndi alnını nişan alır, qurşun açıldığı kibi düşər.)

L e n a

Eyyah!..

(Aci göz yaşları ilə cənazzənin üzərinə qapanır)

S o l o m o n

Nə dəhşət!?..

J a s m e n

Nə fəlakət!?

K n y a z

(can çəkişərək son nəfəsində)

Ah, onları... məhv etməli...

S o l o m o n

Heyhat!..

A n t o n

(məğrur)

Qeysərlərə, knyazlara ən şanlı mükafat!!!

Pərdə

SON

(Xəzəb idd əydiyiñə nüvəy zələ möqəm mədəniyyəti)

SƏYAVÜŞ

*Şərqi böyük dahlərindən
Firdovsinin min illiyinə ithaf*

Faciə – 5 pardədə

ƏŞXAS

Keykavus – Kəyan tacdarı, bir qadar ixtiyar.

Südabə – Suriyə kralının qızı, Keykavus hərəmi...

Rübəbə – Südabənin süt anası, ağsaçlı.

Səyavüş – Keykavus oğlu... (əvvəlki hərəmindən) pək gənc...

Rüstəm – Məşhur pəhlivan, Zal oğlu.

Vəzir

Münəccim

Münəccimbaşı

Tus

Bəhram

Yavərlər

Əfrasiyab – Türk xaqanı, ortayaşlı.

Gərşivəz – Onun qardaşı.

Firəngiz – Əfrasiyab qızı.

Piran – Divanbəyi, ixtiyar.

Tosun – Gərşivəzin yavəri.

Çin elçisi, rəqqasə, Kösə lələ, pişidmət, cariyələr, cəngavərlər, köylülər və sairə...

Vali, müşavir, Altay, Yalçın, tazə gəlin... nədimələr, saray qızları, yavərlər, əskərlər və isyançılar...

BAŞLANGİC

Zabilistanda tə'lim meydani. Səhər erkən... Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy dəliqənlisilə qılıc tə'limi yaparaq vuruşur. Bir yanda Zal oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir qadınla köylü qızlar və dəliqənlilər tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.

Ümumi algış.

Rüstem

Afərin, Səyavüş!

Köylülər

Yaşa, bin yaşa!

Səyavüş

Ər gərək ər meydanında çarşışa.

Rüstem

Kim istərsə, gəlsin!

İkinçi dəliq anlı

Bənimdir sıra.

Səyavüş

Sən də gəl, ər istər bana saldırı.

Qılıclar parlar, vuruşurlar. Səyavüş üstün gəlir. Alqış...

Köylülər

Yaşa!

Səyavüş

Kim gəlirsə gəlsin, çəkinməm.

Rüstem

Yalnız eşdir ona Zal oğlu Rüstem.

Səyavüş

Bən səndən öyrəndim qəhrəmanlığı,
Yenilsəm də yoqdur peşimanlığı.

R ü s t ø m

Durmayın, çalın da gurlasın davul.

S ø y a v ü š

Aydın olsun kimdir qəhrəman oğul.

(Çarşışırlar, hiç biri yenilməz.)

R ü s t ø m

Nə sən, nə bən! Biz ər oğlu ərləriz,
Gücdə, saldırışda həp bərabəriz.

Ətrafdan əskəri muzika eşidilir. Rüstəm əlini alına qoyub baqar.

B ø h r a m

Kimdir onlar? İştə önlərində Tus!

R ü s t ø m

Bəlli, göndərmüşdir onu Keykavus.

T u s bir bölüm cəngavərlə gəlir, təmənna edər.

H a m i

Salam Zal oğluna Kəyan şahından.

T u s

Salam Səyavüşə!.. Al, istə fərman!

(Bir məktub verir.)

Bu gündən atmalı köy mühitini,
Möhtəşəm saraylar bəkliyor səni!

Səyavüş

(*məktubu gözdlən keçirir, Rüstəmə*)

Azadə dirliyə alışdım artıq,
Ağır gəlməzmi ya bana ayrılıq?

Rüstem

Madam ki, əmr etmiş bizə şah baban,
Çıqmalıyız yola günəş doğmadan.

Səyavüş

(*ağsaçlı, köylü qadına yaqlaşır, əlini öpər*).

Sağlıqla, ey böyük, möhtərəm ana!
Sən anadan daha yaqınsın bana!

Qadın

(*onun alnından öpərək*)

Quzum! Er-gec parlar adın cihanda,
Diz çökərlər sana qarşı hər yanda.
Zalimlə məzlumu, saqın, bir tutma,
Yediyin ətməyi, duzu unutma!
Hər ölkəyə varsan, bizi anarsın,
Nasırlı əllərə acır, yanarsın.

(*Dərindən ah çəkərək.*)

Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoqsulların dərdini.
Uyma evlər yığan kinli şahlara,
Acı! Köyüsləri yaqan ahlara!

(*Səsini yüksəldərək.*)

Biz səni bəslədik, çalış, adil ol!
Haydi, yavrum, şanlı yol, uğurlu yol!

Coşqun muzika... Uzaqlaşırlar.

Rüstem

Şanlı yol, uğurlu yol!

Köylüler

Şanlı yol, uğurlu yol!

(*Deyə onların izilə gedərlər.*)

Pərdə

BİRİNCİ PƏRDƏ

I SƏHNƏ

Keykavus sarayında son dərəcə parlaq bir salon... Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr... Coşqun musiqi ətrafi çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində iki cariyə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı öündə ayaqda durub baqır.

Birinci cariyə

(*gənc... bağçeyi göstərir*)

Nə parlaq ziyafət, nə şanlı bayram!
Keykavus sarayı rəqs edər tamam.

İkinci cariyə

(*daha gənc*)

Nazlı məlikəmiz Südabə, əfsus,
Hər sevincə qarşı kədərli, məyus.

Südabə

Nəş'ədən bayılsa bütün kainat,
Sevda bulutları gülərmi? Heyhat!

Birinci cariyə

İştə, qədəhlər doldu.

İkinci cariyə

Yenə meylər sunuldu.

Muzika.

Südabə

Səyavüşün sağlığına içdilər,
O həm gənc və gözəl, həm də cəngavər.

Birinci cariyə

Əvət, çeviklikdə bənzər qaplana.

İkinci cariyə

Qəhrəmandır, üstün gəlir arslana.

Südabə

Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hürmətə layiq hər zaman.

Birinci cariyə

Baqsana! Səyavüş gəliyor sana.

Südabə

Siz çəkilin!

(Pişidməti göstərir.)

O da getsin bir yana.

Hər üçü gedər. Qumral saçlı, başı açıq Səyavüş gəlir.

Səyavüş

Südabə!

Südabə

Səyavüş!

Səyavüş

Şah babam bəni
Göndərdi ki, də'vət eyləyim səni.

Südabə

Söylə, məraqlımı saray həyatı?

Səyavüş

Məraqlı olsa da köy xatirati
Könlümü daima cəzb edib durur.

Südabə

Səncə o yaşayış daha xoşmudur?

Səyavüş

Çocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran avladım,
Böylə şənliklərə mənus olmadım.

Südabə

(onun əllərini yaqalar)

Könül, sən söylədikcə,
Anar əski çağları.
Canlandı gözlərimdə
Həp Suriyə dağları.

Səyavüş

(*getmək istər*)

Babam səni bəklüyor.

Südabə

Bəkləsin, istəməm, dur!
Orda bütün gözlər səni süzərkən,
Qısqanmağa başlıyorum bən həmən.
Qəlbim çırpınıyor dodaqlarımda,
Gəl, öpəyim səni...

(*Öpərək başını onun köksünə dayar.*)

Bəni bağışla!

Səyavüş

Anam ölmüşsə də, bu gün sən bana
İkinci annəsin ısındım sana.

Südabə

Deyil ana, sən yalnız
Bana Südabə söylə!
Unutma, bir yaşdayız,
Eş kimiyiz səninlə.

(*Bir daha öpmək istər.*)

Səyavüş

(*geri çəkilir*)

Bıraq!..

Südabə

Çəkinmə, ah, dur!

Səyavüş

Bən gedəyim.

(Gedir.)

Südabə

Nə məğrur!

Pusuda duran pişxidmət son mənzərəyi görür, çəkilir.

Rübəbə

(gəlir, təlaş ilə)

Nədir gözlərində coşan firtına?

Südabə

Dərdim böyük, sorma, Rübəbə, sorma!

Rübəbə

Sən Suriyə kralının yavrusu,
Yaraşmıyor bu hal sana doğrusu.

Südabə

Nə söyləyim, gəlməz dilə,
Bəni üzən firtinalar.
Gəncliyimi gülə-gülə
Xırpalayan bir kabus var.
Könlümdəki atəşləri
Parlatamaz sönük yanğın.
Çəlik qollar istərim ki,
Bəni didsin, parçalasın.

Rübəbə

Söylə, hər nə dərdin olsa aç bana,
Süt anası deyilmiyim bən sana?!

S ü d a b ø

Qoymadı Səyavüş artıq bəndə can.

R ü b a b ø

Keykavus duyarsa çıldırır, inan!

S ü d a b ø

Əgər bütün saray yanıb tutuşsa,
Vaz keçəməm onun aşqından əsla!

M u z i k a.

R ü b a b ø

Çocuqluq yetişir, topla kəndini!

S ü d a b ø

Ah, şu sönük tale məhv edər bəni,
Könlümü zorluyor sevmədiklərim,
Sevdiyimdən bilməm nələr bəklərim!?

(*Salonu tərk etmək istər.*)

K e y k a v u s

(*qarşı gələrək*)

Niçin Səyavüşü qırdın, gəlmədin?

S ü d a b ø

Rahatsız kibiyim...

K e y k a v u s

(*onun gözlərini süzərək*)

Nə olmuş, niçin
O şən yıldızları öpər bulutlar?
Bilirsin ki, sənsiz nəş'ələr susar.

Nerdə rəqqasələr? Gəlsin, oynasın!
Nəş'ə dalğaları coşub qaynasın.

Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gül gəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şarqı söyləyərək rəqsə dəvam edər. Sonra yenə sözsüz olaraq oynar və bayığınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir.

K e y k a v u s

Nə yazmış?

V e z i r

Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.

K e y k a v u s

(*sarsılaraq qalqıb oturur*)

İranda Rüstəm kibi
Pəhlivanlar dururkən;
Nə cür'ətdir bilməm ki,
Oh, bu azgınlıq nədən!?

R ü s t ə m

Xayır, şahim, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavüş verir cəvab.

T u s

Səyavüş var olsun, bəla görməsin,
Saygısız düşməna aman verməsin.

Birinci cəngavər

Səyavüş bu yurdun fəxri, şanıdır.

İkinci cəngavər

Kəyanın sarsılmaz qəhrəmanıdır.

Səyavüş

Yurdumuzu çignəyən
Saygısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşida.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.

Keykavus

(qızğın bir tevr ilə qalqaraq)

Yoq kimsədən qorqumuz,
Hazır olsun ordumuz.
Həp parlasın qılıclar,
Görülsün kimdə güc var.

Münəccim

(gəlir, sola doğru yürür, pişxidmətə)

Gözlərin həp parıldar,
Yoqsa bir xəbərmi var?

Pişxidmət

Var yeni bir sevişmə.

M ü n ə c c i m

Nasıl, anlat, kim-kimə?

P i ş x i d m ə t

Südabəni gördüm bən
Səyavüşü öpərkən.

K e y k a v u s

Türk ordusu
Keçmiş bizim hüdudu.
Atilaraq iləri,
Talamışlar köyləri.

M ü n ə c c i m

Şahim! Bıraq təlaşı!
Qulun – münəccimbaşı
Yıldızları süzərkən;
Keçən gecə duyдум bən,
Bu səfərdə ən parlaq
Zəfər bizimdir ancaq.

S ü d a b ə

Təkbaşına Zal oğlu
Üstün gələr onlara.

K e y k a v u s

Ya Səyavüş?

S ü d a b ə

Xayır, o
Getməsin bu qavğaya.

K e y k a v u s

Niçin?

S ü d a b ø

Çünkü əqrəba!
Dönüklük etməzmi ya?
Anasıdır turanlı...

K e y k a v u s

(əlini köksünə vuraraq)

Babası da iranlı,
Cihan xain çıqsa da,
Çıqmaz Səyavüş əsla!

(*Sağ tərəfdən çıqar.*)

M ü n ə c c i m

(*pişxidmətə*)

Südabəni gördün sən
Səyavüşü öpərkən?
Gözdən qaçırmı, diqqət!

(*Bir kisəcik para atar.*)

Al iştə, sus!

(*Gedir.*)

P i ş x i d m ə t

İtaət!

(*Altınları avıcında oynataraq, şən qəhqəhə ilə.*)

Altın, altın!.. O hər dərdin dərməni,
Altın pəncəsindən qurtulan hanı?
Çalış cibin dolsun, cihan sənindir,
Ad şahın olsa da, fərman sənindir.

(*Kisəni öpərək.*)

İştə Yəzdani-pak, iştə Əhrimən!
Həp budur ağlatan, budur güldürən!..
Bu göstərir divi mələkdən incə,
Gündüz bunsuz olar qaranlıq gecə.

Birinci cariyə

(*təlaş ilə gəlir*)

Ah, fəlakət!..

Pışixidmət

Nə var, nə olmuş sana?

Birinci cariyə

Şahın çılgınlığı varmışdır sona,
Südabə getdi də, o fürsət buldu,
Həmən bizim odamıza soqludu,
Pəncəsində qaldı küçük cariyə,
Qızçığazı sürüklüyor heçliyə.

Pışixidmət

(*alayçı gülüşlə*)

Yoq, canım, şahımız öylə səfərmi?

(Qolundan tutaraq)

Sarsaq! Bütün qızlar onun deyilmi?

B i r i n c i c a r i y ə

(geri çekilir, kinli)

Yerə batsın tacı, gülməsin yüzü!

(İç qapıya baqar.)

İştə o! Parlıyor canavar gözü,
Qurtar bəni, aman, gəldi...

P i ş x i d m ə t

(yan pərdəyi göstərir)

Gir, saqlan!

(Gizlənir.)

Kim vaz keçər sənin kibi maraldan.

K e y k a v u s

(sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir)

Getmə, dur, qaçma, gəl!

(Pişidmətə.)

Saqın, bıraqma!

P i ş x i d m ə t

(qızın öönündə keçib yaqalar)

Şaşırma!

K e y k a v u s

Baq, böylə!

İkinci cariyə

(*saha qarşı diz çökərək*)

Qüsura baqma!

Bir çocuğum, hənuz yetişmədim bən...

K e y k a v u s

Könül həp zevq alır tazə qönçədən,
Unutma ki, hər gün nazlı bir sona,
Yavru bir gövərçin qismətdir bana.

(*Qolları arasına alır.*)

İkinci cariyə

(*Əlində cirpinir*)

İstəməm, istəməm, öldürün bəni,
Lakin toqunmayın!

K e y k a v u s

Pək ey, gəl səni,
İncitməm, sevərək öpüb oqşaram.

İkinci cariyə

İstəməm...

K e y k a v u s

Sözümdən çıqsan, doğramı.

(*İçəriyə doğru sürüklər.*)

P i ş x i d m ə t

(*soyuq gülüşlə*)

Gözel töhfə! Budur nəsibinancaq!
Qurtuluş yoq sana...

B i r i n c i c a r i y ə

(*pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə*)

Şərəfsiz, alçaq!

P i ş x i d m ə t

Ağzını yum, bu söz çökilməz artıq,
Şaha qarşı nədir bu saygınlıq!?

B i r i n c i c a r i y ə

Yetər, o həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbi
Beş gün əvvəl, ah! O qanlı hökmdar
Bənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıqmadı səsim bir yana.

P i ş x i d m ə t

Qurtuluş yolu yoq deyildir sana.

B i r i n c i c a r i y ə

Söylə, hanki yoldur o, göstər bana!

P i ş x i d m ə t

(*mə'nasız gülüşlə*)

Şah keyfini sürdürdü, bu gündən sonra

(əli köksündə)

Onun kölgəsinə gəlmışdır sıra.

Birinci cariyə

Anlamadım...

Pişxidmət

Ondan artan yosmalar,
Bənim yatağında nəş'əyə dalar.
Fəqət çoq sürmədən keçər firtına,
O qız varır şanlı bir komandana.

Birinci cariyə

(fəna halda sarsılır)

Yetər, sus, yetər, ah, duyğusuz kölgə!
Bən istəməm ləkə üstündən ləkə.

(Getmək istər.)

Pişxidmət

Getmə, dur!

Birinci cariyə

Doqunma, yetər, rəzalət!
Göylərəmi uçdu haq və ədalət?

Bu sıradə Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görünçə heyrətlə
dinlər.

Pişxidmət

(qızı yaqlaşır)

Haq və ədalətmi?.. O bir quş olsa,
Şahın sarayında yapamaz yuva.

(*Alaycı qəhqəhə ilə.*)

Haq və ədalət!.. Nə gülünc əfsanə!
Bu lafdan xoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bu aqşam da,
Vaqtını xos keçir bənim odamda.

(*Qızın qolundan tutaraq*)

Unutma ki, sənin kibi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.

Birinci cariyə

Bıraq, demək sən də Keykavus kibi,
Hiçliyəmi gömdün vicdanı, qəlbi?

Pişxidmət

Söylənmə, gəl bəri!

Birinci cariyə

(geri çəkilir)

Yetər quduzluq.

Pişxidmət

(qucaqlar)

Sən bir oyuncaqsın, bən də bir çocuq.

Səyavüş

(sərt və kinli)

O bir quzu, sən bir quduz canavar.

(Hər biri şaşqın adımlarla bir tərəfə gedər.)

Ah, nə qadar çirkin, vəhşi duyğular!..
Hiç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç yüzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə, gülünc faciələr səhnəsi!

S ü d a b ə

(gəlir. Dargın baqışla ona yanaşar)

Səyavüş! Səyavüş! Küskünüm sana.

S e y a v ü ş

Kəyan şahı nerdə? Sözüm var ona.

S ü d a b ə

Nə söz?

S e y a v ü ş

Hərbə aid...

S ü d a b ə

Şaşırdınmı sən?

Niçin qavğa sözü düşməz dilindən?

Cəlladmışın, səndə gönül yoqmudur?

S e y a v ü ş

Bəndəmi?

S ü d a b ø

Öylə ya...

S e y a v ü ş

Niçin?

S ü d a b ø

(əli köksündə)

Aman, dur!

Səbr edəməm qavğa sözü gəlincə.

S e y a v ü ş

Yuca ruhlu annə, qəlbin nə incə!?

S ü d a b ø

Bir yaşdayız, insaf edib baqsana,
Ana deyil, yalnız vurğunum sana.

(Birdən-birə sarılır)

S e y a v ü ş

(şəşqin bir halda geri çəkilir)

Sən xastasın...

S ü d a b ø

Söylə, təbibim hanı?

S e y a v ü ş

Səndə vardır azğın bir əqrəb qanı,
Ehtiras alayı yaqmasın səni.

S ü d a b ø

Söndür o atəşi, sevindir bəni!
Yoqsa... o atəşdə kəndin yanarsın,
Məhv olurkən bu xoş günü anarsın.

S e y a v ü ş

Ölümdden qorqmuyor Keykavus oğlu,
Xəyanət ləkəsi daha qorqulu!..

S ü d a b ø

(*diz çökərək*)

Bir busə ver bana!..

S e y a v ü ş

(*qolundan tutub qaldırır*)

Yetər bu zillət!

S ü d a b ø

Sənin, həp varlığım sənin...

S e y a v ü ş

Rəzalət!

S ü d a b ø

Gözəlliyyə qarşı kordur gözlərin,
Baq, eyi baq!..

(*Sinəsini açar.*)

S e y a v ü ş

Əvət, gözəl hər yerin,
Lakin, əfsus, bənim gözümdə çirkin!..

S ü d a b ø

Təhqir etsən belə bıraqmam səni.

(*Sarılır*)

S ø y a v ü §

(*itələyər*)

Çəkil, ehtirasın qara yelkəni!
Sən nəsin? Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyənin uğursuz qızı!

Pişxidmət bu levhəyi görür, çəkilir.

S ü d a b ø

(incə ipək kömləyini yırtıb paralar, köksü tamamilə dışarı çıqar)

Gözəlliyyə qarşı kordur gözlərin.

(Çılğınca bir ahəng ilə bağırır.)

Sən xainsin, əvət, duyğusuz xain!
Ax, yetişin, bəni məhv etdi xain!

K e y k a v u s

(*səsə çıqar*)

Kimdir xain?

S ü d a b ø

Oğlun!

K e y k a v u s

Nə kirli təhqir!

S ü d a b ə

“Babam nerdə?” – deyə gəlib söz atdı,
Bana xəyanət əlini uzatdı.
Baq, iştə kömləyim!..

K e y k a v u s

Əvət, bəllidir.

S ü d a b ə

Bu çirkin ləkədən xilas et bəni!

(*Höñkürtü ilə ağlayaraq pərdə arqasına keçər.*)

K e y k a v u s

(*səssə gələn pişxidmətə*)

Çağır münəccimi!
Səyavüş! Səni
Yolundan sapdırın hanki duyğudur?

S e y a v ü ş

Oğlun nə sapqındır, nə də suçludur.

K e y k a v u s

Bir həqiqət yoqmu bu sözdə?

S e y a v ü ş

Əsla!
Ləkəm varsa təmizlərim qanımla.

M ü n ə c c i m

Nə olmuş?

P i ş x i d m ə t

Südabə etdi iftira.

M ü n e c c i m

Şahim! Əmr ediniz!

K e y k a v u s

Var bir macəra,
Acı bir sırr!.. Onu kəşf et sən bizə!

M ü n e c c i m

(*qafasını sallayaraq*)

Təlaş verir gözəl bir qadın sizə.

K e y k a v u s

Səyavüş nasıldır, o suçsuzmu, ya?

M ü n e c c i m

Yoq bir düşüncəsi qavğadan başqa.

K e y k a v u s

Çarə bul, seçilsin doğru əyridən.

M ü n e c c i m

Əmr ediniz atəş yaqılsın həmən;
Keçsinlər üstündən, diqqət eyləriz,
Yanan suçu olur, yanmayan təmiz.

K e y k a v u s

Yanan suçu olur, yanmayan təmiz.

(*Qızğın*)

Atəş, atəş!.. Çabuq atəş yaqılsın!

Pərdə

II SƏHNƏ

Atəş ətrafında oquyaraq Zərdüst ayını icra edərlər.

M ö' b i d l ə r

Əmr etmiş yaradan,
Bir sınaqdır iştə!
Günahsız bir insan
Yanmaz bu atəşdə.

Qızlar rəqs edərlər.

K e y k a v u s

Nerdədir məlikə?

B i r i n c i c a r i y ə

O şimdi bayğın!..

K e y k a v u s

Bayılsa ayılsın, ölsə dirilsin!

C a r i y ə gedər.

M ü n ə c c i m

İştə, atəş!

K e y k a v u s

Bıraq Südabə gəlsin.

M ö' b i d l ə r

Müqəddəs alavdan
Keçənlər qurtulur.

Əyri yollar gedən
Həp yanar, kül olur.

Qızlar təkrar edərlər. Münəccim Səyavüşün tacını və qılıcını alır, ağ və uzun bir kömlək geyindirər, Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.

K e y k a v u s

Yaqın gəl!

S ü d a b ə

Əmriniz?

K e y k a v u s

Girin atəşə!

S e y a v ü ş

Bən hazırlım.

S ü d a b ə

Yazıqdır Səyavüşə.

K e y k a v u s

Öncə sən girərsin.

S ü d a b ə

Bu xoşdur bana,
Könlümdə yanğın var, başda firtına.

(Açı gülüşlə.)

Tə'sir edərmi hiç atəş atəşə?
Vuruldum yanaraq bən Səyavüşə...

K e y k a v u s

(əl çalaraq)

Cəllad!..

(Südabəyi kinli baqışla süzərək.)

Nə saygısız, nə düşgün qadın.

(İki təbərdar ilə cəllad gəlir.)

Alın şu azğını, həmən asılsın!
Hər kəs ibrət alsın cənazəsindən.

S ü d a b ə

(aci və şaqraq qəhqəhə ilə)

Nə dəhşətli qərar!? Gözəl düşünsən,
Sevgisiz yaşayan canlı bir məzar!
Sevərkən ölünlər daha bəxtiyar.

(İki-üç adım uzaqlaşaraq dönər.)

Səyavüş, Səyavüş! Sənin bir busən
Dəyərlidir Kəyan tacından...

S ə y a v ü ş

Ah, sən!..

S ü d a b ə

Əlvida, əlvida... eşsiz qəhrəman!

Gedərlər.

K e y k a v u s

Oh, ipəkli yılan, sevimli qaplan!

S o y a v ü ş

Lütf ediniz!

K e y k a v u s

Söylə!

S o y a v ü ş

Niçin asılsın?

K e y k a v u s

Ya nə olsun?

S o y a v ü ş

Məhbəslərə atılsın,
Bəlkə Yəzdzani-pak edər mərhəmət,
Tutduğundan peşiman olur...

V e z i r

Əvət,
Oğlunuz hiç yanılmıyor, əfəndim!
Bu gözəl tədbiri bən də bəyəndim.

K e y k a v u s

Xayır, bu mümkün mü?

V e z i r

Niçin olmasın?

K e y k a v u s

Niçinmi? Niçinmi? İştə, o sapqın
Çirkin bir ləkədir Kəyan tacına.

Səyavüş

Şaşırmış qadındır, acıyın ona!

Vəzir

Baş hərəmdir, əvət, e'dam etsəniz;
Müztərib olacaq bundan ölkəmiz.

Keykavus

Get, söylə, o vəhşi dağlar pərisi,
Duymamalı artıq bir insan səsi.

Rüstəm

Şah sağ olsun, iştə ordumuz hazır,
Bütün qəhrəmanlar əmrə muntazır.

Keykavus

(*münəccimlər çıqırlar, oğluna*)

Səyavüş! Qalmadı bir şübhəm sana,
Vuruldum səndəki parlaq vicdana.
Bir ləkə var bəlkə ayda, günəşdə,
İncə bir iz belə yoq Səyavüşdə.
Əvət, südün təmiz, açıqdır alnın,
Sapdırıramaz səni hər oynaq qadın.
Haydi, yavrum! Gözü yollarda ordun,
Get, zəfər tanrısı yardımçın olsun!

Keykavus əli ilə işarə edər, Rüstəm, Səyavüş, Tus, Bəhram və cəngavərlər gedər.

Pərdə

İKİNCİ PƏRDƏ

I SƏHNƏ

Yaqında bir köy, uzaqda Bəlx qəl'əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl'ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə'muru ağır yürüyən işçiləri qırbaçla vurub sür'ətli hərəkətə məcbur edər. İki bənnə divar üstündə türkü söyləyərək çalışır.

Birinci bənnə

Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İkinci bənnə

Haydi, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!

Birinci mə'mur

(*aqsayan bir qulu itələyir*)

Çapuq yürü, aqsama,
Cox qalmadı aqsama.

İkinci mə'mur

(*Ixtiyar köylüyü vurur*)

Haydi, şaşqın ixtiyar!
Tənbəllərə qırbaç var.

Ixtiyar

Vurma, sönmüş qüvvətim,
Yoqdur daha taqətim.

İkinci mə'mur

Başqa laf istəməm, sus!
Əmr eyləmiş Keykavus:
Bu qəl'ə hər nə olsa
Bitməlidir bir aya.

Birinci mə'mur

Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.

İkinci mə'mur

Əvət, bu möhkəm qəl'ə
Yüksələcək göylərə.

(Uzaqdakı Bəlx qəl'əsini göstərir.)

Bəlxə qarşı daima
Olacaq hökümferma.

Birinci bənnə

Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş gətir!

İkinci bənnə

Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!

Birişçi qız

(əlində boş çamur tabağı, təlaş ilə gəlir)

Gəldilər, ah gəldilər.

Birinci mə'mur

Kimlər?

İşçi qız

Bir xeyli əskər.

Birinci mə'mur

Bəlli, şah nəfərləri.

İkinci mə'mur

(baqar)

Əvət, durma, gəl bəri!

Gedərlər. Çalışan köylülər bir yerə toplanır.

Altay

Qızmış demək yenə saray qurtları,
Çiynəyəcək həp keçdiyi yurtları.

İxtiyar

Altay, Altay, coşma, saqın, duyarlar,
İsyancı, qaçaqcı deyə qıyarlar.

Altay

Bütün ölkə inləyirkən aclıqdan,
Şu vicdansızların qidası həp qan.

İxtiyar

Bitmədi də xalqı üzən qırbaçlar,
Parlayacaq şimdə oqlar, qılıçlar.

İşçi kız

Şah da bərabərmi?

İxtiyar

Kim bilir!

İşçi kız

(Çocuqca bir sadəliklə)

Baba!

Şah da bizim kibi bir insanmı ya?

İxtiyar

Əvət, o da bir nev insan sayılır.

Altay

Yalnız onun iki buynuzu vardır.

İşçi kız

(ixtiyara)

Bən hiç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?

İxtiyar

Doğrudur, cicim!

Birinci bənnə

Keykavusun olmasayı buynuzu
Baş hərəm saymazdı bir uğursuzu.

Ixtiyar

Əvət, sanmayın ki, o pək şanlıdır.

Birinci bənna

Qulağının dibi zə'fəranlıdır.

İşçi qız

Bu hiç olur şeymi?

Ixtiyar

Yavrum, ən düzü,
Bütün sarayların budur iç yüzü.
O sapqın böcəklər föhşə mə'nusdur,
Həya, namus ancaq bizə məxsusdur.

Birinci mə'mur

(*arqadaşı ilə bərabər geri dönər*)

Nə var yenə, yoqsa fürsət buldunuz?
Haydi, iş başına!

(*Aqsağa bir qırbaç ilişdirir.*)

Biçimsiz donuz!

Birinci bənna

Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İkinci bənna

Haydi, babam kərpic at,
Kirəc gətir, az su qat!

B i r i n c i m ø' m u r

(düşünüüb duran ixtiyar köylüyü siddətlə vuraraq)

Haydi, baqıb durma, bunaq ixtiyar!

İ x t i y a r

Ah!

D ø l i q a n l i

(qolundan tutub qaldırır, mə'mura)

Vicdansız!..

B i r i n c i m ø' m u r

(Dəliqanlıya bir sillə vurur)

Aşma həddini, mirdar!

D ø l i q a n l i

Bir də vur!

B i r i n c i m ø' m u r

(bir daha vurur)

İştə, al!

D ø l i q a n l i

(onu yaqalar, dici altına alaraq)

Şimardin, yetər!

Baq, adamı böylə rəzil edərlər.

İkinci mə'mur

(çalışan köylülərin içindən fırlayaraq)

Bıraq!

Köylülər

(ona hücum ilə)

Saqın, cosma!

(Mə'muru yaqalayırlar.)

Birinci mə'mur

(boğuq səslə)

Bıraq!

Dəliqənlı

(birinci mə'muru ayağı ilə itərək)

Sus, alçaq!

Yetər, biz deyiliz sizə oyuncaq.

Bu ilk ibrət olsun, unutma əsla,

Azgınlara qarşı yoq deyil cəza!

Şaşqın bir süküt... Bu sırada əskəri muzika ortalığı çinlatır. Tuş ilə bərabər İran cəngavərləri ətrafi sarır.

Bir köylü

(təlaş ilə gəlir, çalışanlara)

Zavallılar! Burda siz

Qan-tərlərə batarkən,

Köydəki hər qülbəniz

Batmış yasa içindən.

T u s

Nə olmuş?

K ö y l ü

Aqınçilar,
Həp var-yoqu aldılar.

İ ş ç i q ı z

(*Tusun əskərlərinə*)

Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!

T u s

Haydi, çabuq getməli,
Həpsini dəf etməli!

Ə s k ə r l ə r

Durmayın, arş iləri!
Çevirəlim həp geri.

Əskərlərin bir qismi, mə'murlar və köylülər gedər, muzika...

T u s

(*başqa tərəfə baqar*)

Baqın, şu yoldan keçən
Adamlar hanki eldən?

B ir i n c i c ə n g a v ə r

Bəhey, yolçu! Getmə, dur!

T u s

Yabançıya bənziyor.

Kibar qiyafətli bir çinli onlara yaqlaşır.

Birinci cəngavər

Gəl bəri!

Tus

Siz kimsiniz?

Elçi

Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərməğan.

Tus

Yoldaşların nerəli?

Elçi

Bəlli, bizim ölkəli.

Birinci cəngavər

Kim bilir, bəlkə casus!?

Tus

Yetər, sus!

Bir əskər

(gəlir, təmənna edər.)

Qəhrəman Tus!

Çoq uzaqda, yoldan bir toz yüksəldi.

Tus

Görünür Rüstəmlə Səyavüş gəldi.

(İki-üç əskərlə uzaqlaşır.)

Birinci cəngavər

(elçiyə, gəldiyi tərəfi göstərir.)

Dəmin orda incə bir qız da gördüm...

Birəskər

Qız demə, bir nazdır etmiş təcəssüm.

Elçi

Çin xaqanı onu göndərmiş şaha.

Birinci cəngavər

Götir bana!

İkinci əskər

Bıraq, Səyavüş duysa,
Nə azgınlıq!? – deyə həmən saldırır,
Babamızı məzarından qaldırır.

Birinci əskər

(alayçı gülüşlə)

Gözəllərə baqmaq könül qidası,
Sən hiç təlaş etmə, çıqmaz qavğası.

Birəskər

(çinli rəqqasəyi götirir. Ariq, çirkin və yüzü bürüşük bir kösə də
onları izlər)

İştə, yad ellərin incə töhfəsi!

Birinci cəngavər

Bəhey! Sən nəçisin?

K ö s ø

(qızı göstərir)

Onun kölgəsi!

B i r i n c i c ə n g a v ø r

(elçi ilə kösəyə)

Siz gedin, çadırda bəkləyin bir az.
Haydi!

Elçi gedər.

R ø q q a s ø

(həyəcan ilə)

Ah!

K ö s ø

Bən, xayır.

B i r i n c i c ə n g a v ø r

Xayırmı... haylaz!

(Ayağını hiddətlə yerə vurar.)

K ö s ø

Nasıl ayrılalım yosma qızımdan?

B i r i n c i c ə n g a v ø r

Bu mümkün mü?! O bir mələk, sən şeytan!

K ö s ø

Ən parlaq gündüzlər gecədən doğar.

Birinci cəngavər

Sus!

Köşə

Lələyəm ona, əməklərim var.

Köyə yardıma gedən mə'murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər.

Birinci cəngavər

Nə tez?

İkinci cəngavər

Savuşmuşlar, yoqdu bir nəfər.

Birinci cəngavər

(dəstiləri göstərir)

Bunlar nə?

İkinci cəngavər

Ən nəfis, içimli şeylər!

(Çirtik çalar.)

Ortaq olduq köylü vətəndaşlara,
Böylə gözəl şərab görmədim asla.

Birinci cəngavər

Bu mümkün...

(Rəqqasaya)

Haydi, sən bizə şərab ver!

Kösə

Bən verəyim, o pək gözəl rəqs edər.

İkinci cəngavər

Onun sonduğu mey daha nuş olur.

Kösə

Siz nə dilərsiniz əlbət xoş olur.

Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.

Birinci cəngavər

(ikinci rəqqasəyi göstərir)

İştə Çin ahusu, görmədinsə gör!
Nur gəlir gözünə ona baqsa kör.

İkinci cəngavər

(Kösənin qolundan tutub kənara fırlatır)

Qız oynasın, sən də şərab ver bize!

Kösə

Pəki, baş üstünə, can qurban sizə.

Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıxarıır, dəstiye dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəmə eylər.

Bəngi qatdım şərabə,
Dəniz döndü sərabə.
İçərlər, həp içərlər,
Qayğıdan vaz keçərlər.

Nəş'ələndir həyatı,
Qalındır yerin qatı;
Çəkər səni kamına,
Ağu qatar camına.
Varkən əlində fürsət,
Qoyma könüldə həsrət.
Ömrün hər sevincindən
Bir busə al da əylən!

H a m i

Ömrün hər sevincindən
Bir busə al da əylən!

N ö v b ə t ç i

(ətrafa baqar, təlas ilə)

Bəhey, orda bir qaraltı var.

B i r i n c i c ə n g a v ə r

Şübhəsiz, aqınçılard!

İ k i n c i c ə n g a v ə r

Əvət, bıraq gəlsinlər,
Gücümüzü bilsinlər.

B i r i n c i c ə n g a v ə r

Haydi, saqlanalım gizli bir yerdə.

İ k i n c i c ə n g a v ə r

Şərablar nə olsun?

B i r i n c i c ə n g a v ə r

Qoy içsinlər də,
Sərxoş ikən qollarını bağlarız.

(Kösəyə)

Al şu kızı, rədd ol! Unutma yalnız,
Ağzınızdan bir söz belə çıqarsa,
Batacaqdır evdə ananız yasa.

Kösə

Xayır, xayır, bizim ağızımız bütün.

(Rəqqasə ilə bərabər gedirlər.)

Birinci cəngavər

(arqadaşlarına)

Haydi, qorqunc olur hücumu türkün.

İkinci cəngavər

Saqın, hiç şaşırma, hanki düşmana
Saldırsa ordumuz, dönər davşana.

Birinci cəngavər

Gurlama, düşmanı küçük görənlər,
Küçük göstərənlər çoq surməz inlər.
Dikbaşlar ansızın həp diz çökərlər,
Qaliblərə qarşı boyun bükərlər.

İkinci cəngavər

(alayçı gülüşlə)

Gəl, canım, görünür çocuqkən anan
Yıldırılmış gözünü yabançılardan.

Çəkilirlər, muzika... Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar,
qədəhlərdəki içkiləri içərlər.

Birinci dəliq anlı

Dəstilər doludur, amma kimsə yoq.

İkinci dəliq anlı

Qorqub savuşmuşlar.

Üçüncü dəliq anlı

Öyünməyin çoq.

Birinci dəliq anlı

Az içəlim...

İkinci dəliq anlı

Gözəl şərab, baqsana!

Üçüncü dəliq anlı

Umulmaz bir nəş'ə verir insana

Təkrar doldurub içərək coşğun bir ahənglə türkü söylərlər.

Birinci dəliq anlı

Qılıclar parlasın, yer-göy çınlasın.

H a m i

Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın.

Birinci dəliq anlı

Dost ya düşman bizim gücü anlasın.

H a m i

Anlasın, anlasın, ho, anlasın, anlasın.

Birinci dəliqanlı

Oq atmayız qorqub qaçan davşana.

Həm i

Davşana, davşana, ho, davşana, davşana.

Birinci dəliqanlı

Nerdə qəhrəmanlar? Çıqsın meydana!

Həm i

Meydana, meydana, ho, meydana, meydana!

Birinci dəliqanlı

(qılıcını çəkərək)

Arş iləri, hücum, hücum!

İkinci dəliqanlı

Bıraq bəni, sərxoş oldum.

Birinci cəngavər

(arqadaşları ilə bərabər siyırmaqılıc pusqudan çıqar)

Bəhey, qoçaq, siz kimsiniz?

Birinci dəliqanlı

Qorqu bilməz yigidləriz.

Birinci cəngavər

Öylə isə gəl baqalım.

Birinci dəliqanlı

Haydi, haydi çarışalım.

Hər iki tərəf sərxoşca hərəkətlərlə çarşıırlar. Bir qismi yaralanıb, digər qismi səndələyir. Bu sıradə bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra Rüstəmle Səyavüş gələr.

Rüstəm

(*məğrur və amiranə bir səslə bağırır*)

Bəhey! Durun, saygınlıq yetər!

Səyavüş

Aqan qanlar artıq yetər.

İkinci cəngavər

Bən ayıldım, şərab verin!

Birinci dəliqanlı

Yay gətirin, oq gətirin!

(*Əlindəki yaya oq qoyur.*)

Səyavüş

(*düşən yaralıları göstərər*)

Bunca xalqı əzib bitirmək niçin?

Hər tərəfdən çəlik qollar seçilsin.

Çarpişsin yigitlər həp birər-birər,

Kim üstün gəlirsə ondadır hünər.

Rüstəm

Əfrasiyab hanı? Çıqsın meydana!

Büksün qollarımı, ər deyim ona.

Gərşivəz

O yoqsa da qarşındadır Gərşivəz.

Rüstəm

Rüstəm hər qəhrəman ilə döyüşməz.

Gərşivəz

Öyünmə çoq, ağlar öncə gülənlər.

Səyavüş

(Bəhrəma)

Umulmaz bir təhqir, bunu kim dinlər!?

Rüstəm

Unutma ki, o yılmaz bir qəhrəman!

Səyavüş

Ər deyilim ona verirsəm aman.

Gərşivəz

(alayçı gülüşlə)

Çocuqlarmı çıqmaq istər qarşıma?!

Səyavüş

Nə cür'ət!.. Çocuqmu söylədin bana?
Ucuz oturmaz bu gülünc söz sana.

Gərşivəz

Bir düşün, anana yaziq deyilmi?

Səyavüş

Boş öyünməkdənsə vuruşmaq eyi.
Qılıclar parlar, bir qədər vuruşurlar.

Rüstəm

İran güvəndikcə böylə arslana,
Gülünc olmaz hiç bir dosta, düşmana.

Gərşivəz

(*qalqar, yenə hücuma başlar*)

Böylə boş yaralar viz gəlir bizə.

Səyavüş

Bən hazırlım.

Piran

(*xızlı adımlarla gəlir, hayqırır*)

Durun! Nə olmuş sizə?

Rüstəm

(*Tusa, xiüsusi*)

Kimdir şu ixtiyar, hanki qəhrəman?

Tus

İştə Əfrasiyab vəziri Piran!

Piran

Bu dəhşətlər niçin, bu qan niçindir?

R ü s t ø m

Onu sərdarınız Gərşivəz bilir

G e r s i v ø z

Bənsiz alavlanmış bu kinli qavğa.

R ü s t ø m

(*türk əskərlərini göstərir*)

Bunları coşdurən hanki qasırğa?

G e r s i v ø z

Bən göndərdim doğru xəbər bilsinlər,
Gərginlik sırrını tuyub gəlsinlər,
Sonra baqdım ki, parlıyor qılıçlar.

P i r a n

Fəqət niçin? Bəlli ki, bir səbəb var.

R ü s t ø m

(*cibindən çıqardığı kağıza ona uzatır*)

İştə məktub, oqu!

P i r a n

(*oqur*)

Bu bir fitnədir.

R ü s t ø m

Ya o talanlar, o basqınlar nədir?

P i r a n

Basqınmı? Hər zaman bildiyin oyun...
Sizinkilər çalar qaramal, qoyun,

Bizimkilər ərzaq için saldırır,
Məs'ulmu ya buna hökumət?.. Xayır!

Coşqun muzika... Bu sırada yarımcıplaq və yaralı bir yiğin erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq isyançı bir ahəng ilə.

Ixtiyar

İştə onlar, iştə onlar!
Tügyan edən şu azğınlar!
Həp əzildik, həp soyulduq,
Xain əllərdə məhv olduq.

Rüstəm

Göstər, hanı o xainlər?
Cəza görsün birər-birər.

Altay

(Həyəcan içində həm uzaqları, həm də İran əskərlərini göstərir.)

Bir yandan Turanın qaçaq elləri,
Bir yandan İranın azğın əskəri.
Qanımızı içib-içib doydular,
Qız-gəlini soyub çıplaq qoydular.

Ixtiyar

Yüzlər soluq, gözlərdə fər qalmamış,
Çökmüş göküslərdə cigər qalmamış.

Rüstəm

(ətrafindakılara)

Ar olsun sizlərə, ar olsun, əvət!
Əsla ummadığım alçaq xəyanət.
Sizdən uğurludur taun, qasırğa,
Xayır, yol verilməz bu azğınlığa.

Piran

İştə, ən silinməz qara bir ləkə,
Hiç də yaraşmıyor bu, əskərliyə.

Altay

Lə'nət bu varlığa, yetər, usandıq,
Kəndi yaqdığımız atəşdə yandıq.

İxtiyar

(köylüləri göstərir)

Baqın bunlara, bir baqın bunlara!
Nifrət sizə, sizdəki qanunlara!

Altay

Taun da, vəba da uğurlu sizdən,
Ölüm belə qaçar işgəncənidən.

Səyavüş

(sarsılır, qızğın və coşğun)

Ötər keçdiyiniz yerdə bayquslar,
Qəhrəman cildinə girən sərxoşlar!
Məzumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan!..
Biz gəldik ki, çignənməsin yurdumuz,
Məgərsə çignəyən kəndi ordumuz.
Qıtlıq, acliq, tufan, ölüm, firtına...
Cümləsi bir yana, sizlər bir yana.

Altay

And olsun vicdana, bu gündən sonra,
Hər kim yan baqarsa şu yoqsullara,
Yıldırımlar patlayacaq başında,
Adı yazılıacaq məzar taşında.

Pərdə

II SƏHNƏ

Keykavus sarayında başqa bir salon... Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafinı sarmış. Rəqqassə – çinli qız incə və lirik musiqi ilə həməhəng olaraq şarqı söyləyib oynar.

Rəqqəsə

Qayğısız baharın ilıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin o bayığın səsi
Oqşadı ruhumu gullər açarkən.
Yasəmən, nilüfər, sümbül, mənəkşə
Mey sundular bana elmas jalədən,
Günəş üryan vücudumu əmdikcə,
Bir tülə büründüm sanki lalədən.

(*Salonu tərk edər.*)

Südabə

(*qalqıb oturur, coşğun baqışlar və şən qəhqəhələrlə*)

Pək tühaf! Səyavüs öylə sandı ki,
Zindan olur məzarım.
Zülmətləri yaran böcəklər kibi
Sönmək için parlarım.

Birinci cariyə

Halbuki bir quldur sana Keykavus.

Südabə

Çoq da bəni öymə, sus!

İkinci cariyə

Sənsiz bütün cihan məhbəsdir ona.

S ü d a b ø

Xayır, inanmam buna.

İkinci cariyə

İnan, səhər yıldızına and olsun!

Birinci cariyə

Suriyənin şən qızına and olsun!

S ü d a b ø

(həzin bir ah ilə)

Qarşımda diz çöksə bütün yer yüzü,
Yenə Səyavüşdə könlümün gözü.
Məhbəsdə inlərkən düşündüm onu,
Aşqımın həp odur əvvəli, sonu.

R ü b a b ø

(gəlir, son cümlələri dinlər)

Yazılq!.. Bunca zəif bilməzdim səni,
Öpsün zəfər dalğaları çöhrəni.

S ü d a b ø

Xayır, bu gün bənim halım başqadır,
Könlümdəki çarpıntılar pək ağır.
Bir diləyim varsa, onun visalı,
Gözlərimdə yalnız onun xəyalı.
Səyavüşün o dik, o məğrur başı
Əyilməz olursa sevgimə qarşı;
Onu al qanlarda görmək istərim,
Saçlarından çələng örmək istərim.

Muzika.

K e y k a v u s

(*gəlir, Südabəyi məhzun görünce*)

Niçin dalmış yenə bahar günəşi?

R ü b a b ə

Anarkən sıqıldı mənhus keçmiş.

K e y k a v u s

Keçmişdən nə çıqar, yarın xoş olsun.

R ü b a b ə

Lütfünüzə qarşı Südabə məmnun.

P i ş x i d m ə t

(*gəlir, əyilir*)

Çin elçisi!

K e y k a v u s

Gəlsin!

(*Südabəyə*)

Səninlə sonra!..

(*Onlar çıqar, elçi gəlir. Ona yanında yer göstərir.*)

Buyur!

E l ç i

(*oturur*)

Son görüşün gəldim hüzura.

K e y k a v u s

Əfrasiyab haqqında fikriniz nə?

E l ç i

O bir təhlükədir İranə, Çinə,
Gündən-günə aşib durur həddini,
Həm sizə, həm bizə qarşı var kini.

K e y k a v u s

Qorqutamaz bizi öylə firtına,
Məndən səlam edin Çin xaqanına!
Dostluğumuz sağlam, təməlli olsa,
Altay üfüqləri batar həp yasa.

E l ç i

Əlbir olsaq, əvət, onlar tez susar.

S ü d a b ə

(rəqqasə və kösə ilə bərabər gəlir. Keykavusa.)

Rəqqasənin sizə bir ricası var.

K e y k a v u s

Nədir?

S ü d a b ə

Diyor: lələm Çinə getməsin,
Çocuqluqdan bəri alışmış ona,
Ayrılıq yük olur incə ruhuna.

K e y k a v u s

Qalsın.

K ö s ə

(əyilərək)

Təşəkkürlər!..

K e y k a v u s

(elçiyə)

Həp gətirdiyin
Töhfələr bir yana, su qız bir yana.

S ü d a b ə

O pək sevimli bir munisdir bana,
Parlaq bir incidir, misli yoq onun.

K e y k a v u s

Pək gözəl, adı qoy Dürdanə olsun.

S ü d a b ə

Qurnaz ixtiyar da zərif bir insan!

(Digər salona keçərlər.)

K e y k a v u s

Pək tühafdır, əvət.

P i ş x i d m ə t

(gəlir, təmənna edər)

Rüstəm pəhləvan!

K e y k a v u s

Çağır gəlsin.

E l ç i

Bən gedəyim.

(*Təmənna edib çıqar.*)

K e y k a v u s

İzzətlə!..

(*Ətrafa.*)

Nə tez? Niçin geri dönsün o böylə?!

R ü s t ə m

(*Bəhramla girər, əskərcə təmənna edərək.*)

Səlam!..

K e y k a v u s

Nə yapdınız? Nə oldu qavğa?

R ü s t ə m

Ordular vuruşdu qarşı-qarşıya.

K e y k a v u s

Sonra?

R ü s t ə m

Birər-birər başlandı döyüş,
Gərşivəzə üstün gəldi Səyavüş.

K e y k a v u s

(*məğrur və məmənun*)

Həlal olsun ona qəhrəman adı.

Rüstəm

Dostlar deyil, düşman da alqışladı.

Keykavus

Sonra?

Rüstəm

Piran gəldi, xəbər verdi ki,
Onlarda olmamış qavğa istəyi.

Keykavus

(sinirlı)

Ya kimlərdir basqın yapan alçaqlar?

Rüstəm

Bir yiğin ac, başı pozuq qaçaqlar.

Keykavus

Sonra?

Rüstəm

Haqsız qanlar aqmasın deyə,
Səyavüşlə Piran gəldi bir rə'yə.

Keykavus

Nasıl?

Rüstəm

Barışdilar.

K e y k a v u s

(qızğın) (youth, girl)

Barışdılarmı?!

R ü s t ø m

Yersiz vuruşmanın mə'nası varmı?

K e y k a v u s

Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!
Əfrasiyabdandır bu hiylə əlbət.

R ü s t ø m

Hiç də öylə deyil, basqın yapanlar;
Həpsi yol vuranlar, yoldan sapanlar,
Yalnız onlarmı ya, bizimkilər də
Dirlik qoymadılar qomşu köylərdə.

K e y k a v u s

Köylər dağilsa da ağırtmaz bəni,
Ancaq Əfrasiyab bilsin həddini.

R ü s t ø m

Bir səbəb yоq ikən, bəncə bu qavğa
Ağır bir zərbədir qəhrəmanlığa.

K e y k a v u s

(aci və alaycı qəhqəhə ilə)

İstə, hər ikiniz qorqaq və miskin!
Səyavüş də xain, Rüstəm də xain!..

R ü s t ø m

(*sərt və kinli*)

Qorqaqmı, xainmi?! Çirkin iftira!
Dayanmaz insan bu təhqirə əsla!

K e y k a v u s

(*bağırır*)

Rüstəm!

R ü s t ø m

(*eyni ahənglə*)

Həddini bil, nə sandın bəni?

K e y k a v u s

Sus! Şöhrətin möğrur etməsin səni.

R ü s t ø m

Saqın, güvənmə çoq təxtü tacına!

K e y k a v u s

(*sinirlı adımlarla gəzinərək*)

Səyavüs də söz yoq, uymuşdur sana,
Hər ikiniz ası! Azğın bir ası!
Layiq sizə ancaq ölüm cəzası!..

(*Salonu tərk edər.*)

R ü s t ø m

(*sarsılır, Bəhrama*)

Eşitdinmi böhtanları?
Eşitdinmi həzyanları?!

İştə quduz bir canavar,
Başda ölüm xülyası var.

Bəhram

Çıldırsa da farqı yoqdur,
Sənin gücün daha çoqdur.

Rüstəm

Artıq bana oldu əyan;
Cənnət imiş Zabilistan.
Dönməliyim əski yurda,
Namus, şərəf həpsi orda!..

(*Südabə pərdə arqasından görünür və geri çəkilir.*)

Bəhram

Ya Səyavüş!

Rüstəm

Hiçdir sonu,
Çabuq, yoldan çevir onu!
Gördüyünü söylə, həmən
Uzaqlaşsın bu ölkədən.
Gedərsiniz sən də, o da
Əfrasiyab hüzuruna.
Dayısıdır, hiç olmazsa
Orda qiyam olmaz ona.

(*Sinirli və qızğın.*)

Bıraq, burda Südabənin
Zevci dalsın da işrətə;
Ədalət və qanun desin
Hər zülmə, hər cinayətə.

Gəl gedəlim, nifrət olsun
Şu yıldızlı vəhşətlərə!
Artıq yetər, lə'nət olsun!
Ölüm qoqan şəhvətlərə!..

Gedərlər.

S ü d a b ə

(*pərdə arqasından çıqar, acı qəhqəhə ilə*)

Get, Südabə çoq inlətdi
Sənin kibi arslanları.
Önümədə çoq sönüb getdi
Dəhşət, zəfər vulkanları.

(*Vurğun baqışla, uzaqlara.*)

Ya Səyavüş!? Həp könüldə
Çinlar durur onun səsi.

(*Son dərəcə kinli.*)

Bəndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi!..

Pərdə ÜÇÜNCÜ PƏRDƏ

I SƏHNƏ

Ətrafda yalnız qayalar və yeşil ovalar... Uzaqda çoban düdüyü çalınır.

S e y a v ü ş

(*Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var*)

İştə ana yurdu, Turan ovası!
Yalçın qayalarda qartal yuvası!

Bəhram

Böylə mənzərələr İranda azmı?
Daha üstün desəm doğru olmazmı?

Səyavüş

Lakin Südabənin vəhşi ədası,
Kinli bir babanın ölüm cəzası
Qaçaq kibi etdi bizi dərbədər.

Bəhram

Unut, nə olmuşsa, həp keçər, gedər.

(Cibindən bir kağız çıqarır.)

Hiç aldırma, Əfrasiyab var olsun,
Məktubunu oqu, nasıl da məmnun!
O da saray, bu da!.. Nə farqı varmış,
Bəklər səni burda həp sevgi, alqış.

Səyavüş

Saray aləminə bəndə yoq həvəs,
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.
Dayım gömdürsə də bizi altına,
Qoltuğa sığınmaq ağırdır bana.
Bu sıradə kənardan qızların türküsü eşidilir.

Qızlar

Bəyaz, pənbə, nazlı bir quş
Yalçın qayalıqda durmuş,
Boynunu, baq nasıl burmuş?
Kimi gözlər gövərçinim?
Bənim dilbər gövərçinim!

Bəhram

(heyratla göstərir)

İştə, gözəl, yosma qızlar!
Yayları var, oqları var.

Səyavüş

Həpsi ava çıqmış bəlli,
Bir az yoldan çəkilməli...

Bəhram

Nə gözəldir qadın səsi,
Könül açar şən nəgməsi!

Səyavüş

(mə'nalı ahəng ilə)

Əvət, qadın incə xilqət,
Alçalırsa, hiçdir fəqət.

Əfrasiyabın qızı Firəngiz və Nədimələr türkü söyləyərək gəlirlər.

Qızlar

Gövərçinim qanat açar,
Yüksək bulutlara uçar.
Rəqs edərək uçar, uçar,
Qayıb bilməz gövərçinim,
Enib gəlməz gövərçinim.

Zaman olur atar bəni,
Bir gülüşə satar bəni,
Birdən gözü tutar bəni,
Həmən qosar gövərçinim,
Ruhu oqşar gövərçinim.

Birinci nədimə

Firəngiz! Diyorlar Səyavüş gəlir

İkinci nədimə

Bən də eşitmışım, fəqət kim bilir?

Firəngiz

Diyorlar yenilməz qəhrəman imiş,
Adı-sanı dillərdə dastan imiş.

Birinci nədimə

Diyorlar Südabə vurulmuş ona.

Firəngiz

Demək, annə aşiq oğlum oğluna.

Birinci nədimə

(ətrafa baqır)

Dur, o nə? Baqsana, maral yavrusu!

İkinci nədimə

(nişan alır)

Ürkütmüşdür onu ölüm qorqusu.

Firəngiz

(yayına oq qoyaraq)

Durun, diri tutmalıyım bən onu.

(*Gedər.*)

Şaşırıldı, baq, dəyişdirdi yolunu.

Xızlı adımlarla gedərlər.

S o y a v ü ş

(*Bəhramla çıqaraq*)

Həpsi bir-birindən sevimli dilbər!..

B e h r a m

Şübhə yoq, saraya məxsus pərilər...

S o y a v ü ş

O incə səslərin dalğalı şe'ri
Xatırlatdı bana anam Xubçehri.
Burda rast gəlib də avçılar ona,
Armağan götürmüş İran şahına.

T o s u n

(yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsü gəlir)

Gün aydın!

S o y a v ü ş

Xoş bulduq, sənin adın nə?

T o s u n

Tosun...

S o y a v ü ş

Əfrasiyab payı təxtinə
Yol çoq uzaqmıdır?

T o s u n

Xayır, pək yaqın.

(*Yana baqaraq, məraqla*)

O nə? Çevrəsini sarmışlar avın.

(*İlərilər.*)

S e y a v ü ş

Dur, baqayım, gülərmi tale bana?

(*Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.*)

T o s u n

(*Bəhrama bağırır*)

Afərin, afərin!

B e h r a m

Nə var?

T o s u n

Baqşana!

Yoldaşın devirdi avı bir oqla.

B e h r a m

(*ilərilər*)

O bir məharətmi?

T o s u n

Deyilmi?

Bəhram

Asla!

Səyavüş

Ah!..

(Səsi eşidilir.)

Bəhram

(qoşar)

O kimdir?

Tosun

Arqadaşın vuruldu.

Bəhram

(gəlməkdə olan Səyavüşün qoluna baqaraq)

Yaranmı var? Ver baqayım, nə oldu?

Səyavüş

Oqla vurdu avçı qızlardan biri.

Bəhram

Hənki?

Səyavüş

(nədimələr ilə gələn Firəngizi göstərir)

Öndə gələn şu oynaq pəri!

F i r ə n g i z

(yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır)

Al, şu sənin!.. Bən ki, qıymazdım ona.

S ə y a v ü ş

İştə, əlverir bu mükafat bana.

F i r ə n g i z

(təlaş ilə nədimələrə)

Sarıqı verin, çabuq!

S ə y a v ü ş

Bir şey deyildir.

T o s u n

(şəhərəvəd təmələg (verir) - 2. mətbə cəmiyyət)

All!

F i r ə n g i z

Gətir sarayı...

S ə y a v ü ş

İstəməz.

F i r ə n g i z

Gətir!

(Dərman qoyub yarayı sarar.)

T o s u n

(*yardım edər, mə'nalı ahəng ilə*)

Həm yaralar bizim qızlar, həm sarar.

S e y a v ü ş

Onda cür'ət də var, mərhəmət də var.

F i r ə n g i z

(*süzgün baqışla*)

Avcıgazı diri tutmaq istərkən
Bıraqmadın...

S e y a v ü ş

Suçum çoqdur gücümdən.

B ə h r a m

(*bir az sərt, Firəngizə*)

Qarşılıq göründün qız olmasaydın.

S e y a v ü ş

Bəhram! Zəifliyin sözündən aydın.

F i r ə n g i z

(*gülümsər*)

Zəiflər daima gücdən bəhs edər.

S e y a v ü ş

(*Bəhrama*)

Bu ən kəskin cəvab! Düşünsən, yetər.

T o s u n

İştə, Əfrasiyab da çıqmış ava,
Kimsə qalmamışdır bu gün sarayda.

F i r ə n g i z

Av için yararmı öylə dəbdəbə?
Qarşı çıqmış onlar həp Səyavüşə.

B i r i n c i n ə d i m ə

Əvət, doğru...

İ k i n c i n ə d i m ə

İştə, gəldi Piran da.

F i r ə n g i z

Haydi seyr edəlim biz də bir yanda.

(Çəkilmək istərlər.)

P i r a n

(gəlir)

Səyavüş? Sənmisin? Xoş gəldin, oğlum!

(Qucaqlar öpər, Bəhrama əl verər.)

F i r ə n g i z

(heyratla)

Səyavüşmü?!

P i r a n

(sarğıya baqar)

O nə?

Səyavüş

Çizilmiş qolum.

Tosun

Həm yaralar bizim qızlar, həm sarar.

Bəhrəm

Öylə bir şey deyil, keçər...

Piran

(gələnləri Səyavüşə göstərir)

Baqşana!

İştə, bütün saray çıqmış qarşına.

Səyavüş

Təşəkkür!.. Az deyil lütfünüz bana,
Bilməm ki, layiqmi Səyavüş buna?

Piran

Hər könüldə sana hürmət bəslənir,
Adın Altay dağlarında səslənir.

(Əfrasiyab hökumət ərkəni ilə gəlir.)

Piran

(Səyavüşə)

Dayın Əfrasiyab, o şanlı xaqan!

(Əfrasiyaba)

Oğlumuz Səyavüş, adlı qəhrəman!

Əfrasiyab

(Səyavüşü qucaqlar, öpər)

Xoş gəldin, bu yurda gətirdin səfa,
Qəhrəman Səyavüş!

Həməni

Var ol, bin yaşa!

Əfrasiyab

(ətrafindakılara)

İştə, həmşirəmin şahin yavrusu!
Parlar gözlərində zəfər duyğusu.

Səyavüş

Çocuq babasından qaçarsa, bəlli
Ana qucağında bulur təsəlli.

Əfrasiyab

Əvət, İran sana baba ocağı,
Bu yurtda bulursun ana qucağı.
Şübhəsiz xor baqsa baba oğluna,
Ana köksü daim açıqdır ona.

Gərşivəz

Bu ölkənin qorqu bilməz elləri,
Kişnəyən atları, coşğun selləri,
Qartal yavruları səni gözlüyor,
Həp səninçin şanlı günlər özlüyor.

II SƏHNƏ

Əfrasiyab sarayında türk zevqinə uyğun bir salon.

Ə f r a s i y a b

Afərin Səyavüşə, dün vuruldum bən ona,
Vaqif imiş gerçəkdən bütün hərb üsuluna.

P i r a n

Bəsləmiş qucağında onu sənin həmşirən,
Sonra almış tərbiyə Rüstəm kibi yigitdən.

Ə f r a s i y a b

Çalış, mümkün olduqca, al da onun könlünü,
Unutsun keçənləri, xoş keçirsin beş günü.

P i r a n

Bəncə Səyavüş qızın Firəngizlə birləssə,
Birləşir iki ölkə...

G e r ş i v ə z

(son sözləri dinlər, alayçı tərz ilə)

Əvət, gözəl vəsfəsə!..

Ə f r a s i y a b

Firəngizlə Səyavüş görüşdülərmi?

P i r a n

(əli ilə rədd edər)

Asla!

Əfrasiyab

O halda sən onların fikrini sor da, anla!

Gərşivəz

(aci və alayçı gülümsayışlə)

Tezdir daha, bəkləyin, çocuq sanmayın onu,
Bir siyaset olmasa, atmaz baba yurdunu.

Əfrasiyab

Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət...

Piran

Səyavüşdən uzaqdır, hər hiylə, hər siyaset.

Əfrasiyabla Piran çıqar.

Gərşivəz

Gör bəndən daha əvvəl kimlər vəliəhd olur!?
Xayır, yaşatmam onu, umulmaz cəza bulur.

(Çıqar.)

Firəngiz nədimələrlə girir.

Birinci nədimə

Firəngiz, Firəngiz! Nə olmuş sana?
Söylə, səni üzən hanki firtına?

İkinci nədimə

Bayığın gözlərində acı bir hal var,
Səyavüşdənidir bu iztirablar?

F i r ə n g i z

O bir yıldız kibi aqdı könlümə,
Atəşli bir çiçək taqdı könlümə.
Əlimdən aldı səbrimi, uyqumu,
Alav dalğaları sardı ruhumu.
Çırpinan qəlbimə yardım eyləyin!
Dərdimi siz açın, ona söyləyin!..
İstəməm, istəməm, açmayıñ, xayır,
Bəlkə onun könlü başqasındadır?!

B i r i n c i n ə d i m ə

Xayır, sənsin onun dilək pərisi.

İ k i n c i n ə d i m ə

(*qapiya baqar, arqadasına*)

... Biz gedəlim, gəldi iştə kəndisi!

B i r i n c i n ə d i m ə

(*Firəngizə*)

Əmin ol ki, ələ düşməz bu fürsət.

F i r ə n g i z

Bilməm nə söyləyim?

İ k i n c i n ə d i m ə

Haydi, cəsarət!..

(*Pərdə arqasına çəkilirlər.*)

F i r ə n g i z

(*əli alnında, şəşqin*)

Uf, yadımdan çıqdı bütün sözlərim.

Səyavüş

(gəlir, vurğun bir ahəng ilə)

Sənmisin?.. Nihayət, güldü gözlərim.

Firəngiz

Yaran nə haldadır?

Səyavüş

Həp sağlamamış.

Firəngiz

(qoluna baqar, şübhəli gülümsayışla)

Hanı? Ondan bir iz belə qalmamış...

Səyavüş

Qəlbimdədir izi, görünməz gözə,
Sızlar, durur, gəlincə biz yüz-yüzə.
Bir kərrəcik səni avlaqda gördüm,
Sonra həp gözümdən iraqda gördüm.
Bütün qızlar bana yaqın olduqca,
Sən ürküb qaçırsın, səbəbsizmi ya?

Firəngiz

(süzgün baqışla)

Qaçmaq da yaqlaşmaq için bir yoldur.

Səyavüş

Səyavüş o halda bəxtiyar olur.

F i r ə n g i z

Bəxtiyarmı!?

S ə y a v ü ş

Əvət, bir anlat bana,
Sənin də nisbətin varmı xaqana?

F i r ə n g i z

Bən bir misafirim bu aşiyanda,
Köçmək üzrəyim ən yaqın zamanda.

S ə y a v ü ş

Hanki bir diyara?

F i r ə n g i z

Kəndim də bilməm!?

S ə y a v ü ş

Tühof bilməcədir! Almaz düşüncəm,
Hanki səyahətə çıqsa bir durna,
Bir gövərçin uçub qaçsa hər yana,
Yenə aqşam üstü bulur bir yuva...

F i r ə n g i z

(gülümsər, mə'nalı bir tevr ilə)

Şübhəlidir bənim için o mə'va.

S ə y a v ü ş

Sözlərin başqadır, gözlərin başqa...

(Əllərini yaqalamaq istər.)

F i r ə n g i z

(pərdə arqasına keçər)

Dur, gələn var, görüş qalsın sonraya.

S ə y a v ü ş

(gözləri ilə onu izlər, həyəcan içində)

Bən uymadım hər dilbərin kamına,
Uğradım çoqunun intiqamına.
Bilmədim ki, bir gün bənd olur könül
O şahin gözlərin ehtışamına.
Yürürkən sanki naz edər göylərə,
Səcdə etməyimmi xoş xuramana?

Əfrasiyab, Piran, Gərşivəz və Tosun girir.

Bir gövərçin əsir etdi qartalı
Gözəllik namına, sevgi namına.

Ə f r a s i y a b

Nədir bu dalğınlıq, nə olmuş, oğlum?

S ə y a v ü ş

Saray həyatından artıq yoruldum.

P i r a n

Dayın həp şən görmək istiyor səni,
Burdan evləndirmək istiyor səni.

S ə y a v ü ş

Hər nəyə əmr etsə xaqan haqlıdır,
Lakin Səyavüşün qəlbinə, xayır...

Gərşivəz

Bəlkə İranda var başqa sevdiyi.

Səyavüş

Asla!..

Əfrasiyab

(*Tosuna*)

Firəngizi çağırısan eyi,
Uzlaşsalar, düyün başlanır yarın.

Piran

Firəngiz gözündür bütün qızların.

Səyavüş

Kimsəyə bən könül vermədim daha,
Yalnız bir avçı qız gördüm avlaqda.
Həmən könlümü bir baqışda çaldı,
Yadigarı istə qolumda qaldı.

Əfrasiyab

Bütün qızlar gəlsin!

Piran

(*işarə eylər*)

Olur, pək ə'la.

Gərşivəz

(*ətrafa*)

Ah, sevdiyi birdən Firəngiz olsa!?
Dəhşət daha kəskin olur şübhəsiz.

Qızılar gəlir.

Əfrasiyab

(Səyavüşə)

Hankisidir?

Səyavüş

İştə!..

(Firəngizi göstərir.)

Əfrasiyab

(məmnun)

Qızım, Firəngiz!

Səyavüş

Bən misafir sandım onu sarayda.

Əfrasiyab

Yanlış da bir naxış!..

Piran

Əvət, öylə ya,
Həyat səhnəsində həp misafiriz.

Əfrasiyab

(Firəngizə)

Sən də könlünü aç!

F i r ə n g i z

Siz vəkilsiniz.

Ə f r a s i y a b

Afərin, pək gözəl cəvab, afərin!

(*Qolları arasına alır. Sonra vəzirə.*)

Piran! Uğurludur sənin əllərin,
Dəyişdir bunların bazubəndini,
İcra olunsun da nişan ayını.

P i r a n

(*Səyavüşün bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavüşün qoluna taqar.*)

İstə, ruhlardakı duman savuşdu,
İki yıldız bir-birinə qavuşdu.

G e r ş i v ə z

(*Tosuna, kinli*)

Xayır, xayır, mümkün deyil bu asla,
Gərək dağlışın şu uğursuz yuva!..

T o s u n

Fikrin nədir?

G e r ş i v ə z

Onu göstərir zaman.

P i r a n

İstə, alqışlara layiq bir nişan!

Əfrasiyab

Səyavüşə tac və xəl'ət verilsin.

Səyavüş

İstəməm, sadəlik xoşdur bənimçin,
Iranda da vardı tacım, xəl'ətim,
Həp bıraqdım, həzz etmədi xislətim.

Əfrasiyab

Niçin bıraqdın? Pək uğursuz şeymi?

Səyavüş

Sıqdı bəni altın bir zəncir kibi.

Əfrasiyab

Haydi bəndən böyük bir rütbə istə!

Səyavüş

Gözüm yoqdur bənim hiç bir rütbədə.

Piran

Cəngavərlik daha xoş gəlir ona.

Əfrasiyab

Göndərəyim səni Çin hüduduna;
Böyük bir vilayət isyan içində
Həp çırpinib durur al qan içində.

Səyavüş

Al qan içindəmi? Səbəbsizmi ya?

Ə f r a s i y a b

Yasamızı kimsə almıyor saya.

S ə y a v ü ş

(*məğrur*)

Bir ay belə sùrməz o qanlı dalğa.

G ə r s i v ə z

(*ətrafa*)

Cənazən gömülər orda toprağı.

P i r a n

(*əlini Səyavüşün omuzuna qoyaraq*)

Səyavüş söndürür onu şübhəsiz.

Ə f r a s i y a b

(*qızını süzərək*)

E'tiraz etməzmi buna Firəngiz?

F i r ə n g i z

İki könül birsə, diləklər də bir.

Ə f r a s i y a b

Gedin, birlik sizə səadət verir.

Gedirlər.

Birinci vəzir

Fikrin nədir?

İkinci vəzir

Onu göstərər zaman.

Gərşivəz

İştə alqışlara layiq bir nişan,
Xayır, xayır, mümkün deyil bu asla,
Dağılsın gərək şu uğursuz yuva.

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

I SƏHNƏ

Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı...

Vali

(*qalın biglарını eşər. Barmaqlarını gur saqalı içiñə daldırıb düşünür.
İçəri girən qurt baqışlı müşavirə*)

Nə var, nə yoq?

Müşavir

Vali sağ olsun, bütün
Ölkədə bir sevinc izi var bu gün.

Vali

Afərin, səndəki zəka bəllidir,
Yoqdur sənin kibi qurnaz müşavir.

M ü ş a v i r

Xayır, sanma bizə uymuş cəmaət,
Hər kəs Səyavüşə edər itaət.
Qaçaq Altay belə fürsət bulub da
Xain asılərə edər komanda.
Bütün qaçaqları taqmiş ardına,
Atar bizim mə'murları zindana.

V a l i

Bilməm bu haqqı kim vermişdir ona?

M ü ş a v i r

Bəlli, arqalanmış xaqan oğluna,
Onu Səyavüşmü şımartdı, yoqsa
Bu cür'ətlə atılmazdı ortaya.
İsyan yatırmağa gələn bu sərsəm,
Meydan oqur bizə, nədənsə bilməm!

V a l i

Gəlsin, onu tatlı dilə basmalı,
Bir səbəb bulub da həmən asmalı!..

M ü ş a v i r

Xayır, asmaq doğru deyil, bir gecə
Yataqda məhv etməlidir gizlicə.

Bu sırada silahlı zəbtiyyə mə'murları, üstü, başı yırtıq isyançı köylüləri gətirirlər. İçlərində iki qadın da bulunur. Yalnız önlərinçə gələn və kinli baqışla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir.

M e' m u r

Gəlin, haydi!

(Yalçının yaqasından tutub çəkər.)

Sən də!..

Yalçın

(qızğın)

Bıraq!..

Zəbtiy yəmə'muru

Azğınlar!

İşyancılar

Azğın biz deyilik.

Mə'mur

Ya kimdir?

İşyancılar

(mə'murları göstərir)

Onlar!

Vali

(qadınlara işaretlə)

Bunlardamı isyançıdır?

Yalçın

Şibhəsiz,

Taun, vəba qarşısında həp biriz.

V a l i

Taunmu?

Y a l ç i n

Siz taundan da uğursuz,
Ölümdeñ də zalım və qorquncsunuz.

V a l i

Bu kim?

M o' m u r

Yalçın! Tazə gəlinin əri!..

V a l i

Zəncirsiz dururmu böylə sərsəri!

Y a l ç i n

Deyil bana, zəncir yarasır sana!

V a l i

Söylətməyin, haydi, atın zindana!

Y a l ç i n

Vicdansız canavar!

V a l i

Susdurun!

M o' m u r

Sonra?

V a l i

Həpsi birər-birər çəkilsin dara.

Y a l ç i n

Alçaq!

(*Valiyə*)

Yarın sən də izlərsin bizi.

Zə b t i y y e' m e' m u r u

(*qırbacla vurur*)

Haydi!

(*Onları aparır*)

Öncə onun silinsin izi!

(*Müşavirə*)

Nə var? Gözlərinə bir qayğı doldu,
Yalçının gəlini əcəb nə oldu?

M ü s a v i r

(*yana baqaraq*)

İştə... Baqışları olduqca kəskin!

V a l i

(*ona yaqlaşır*)

Nədir gözlərində bu hiddət, bu kin?
Düşün, təslim olmadıqca sən bana,
Həsrət qalacaqdır nişanlıın sana.

Gəlin

Bənim duvağımı sən deyil, ancaq
Yalçın açmalıdır.

Vali

(qolundan tutar)

Yaqın gəl!

Gəlin

(geri çəkilir, nifrətlə)

Bıraq!

Müşavir

Yavrum, hər gəlin ki, yeni köçərsə,
Bikri ancaq nəsib olur rəisə.
Şərəfdür bu sana, düşünsən bir az,
Valinin diləyi hiçə sayılmaz.

Vali

Bu bir qanun! Hər kim boyun qaçırsa,
Eli, əqrəbası batar həp yasa.
Qatlandım nazına bütün bir gecə,
Qırma bəni, yaman olur nəticə.

Gəlin

Bənim könlüm hər qülbəyə,
Nəş'ə sərpən atəş deyil.
Bənim aşqım hər kölgəyə
Gülümsəyən günəş deyil.

Gülünc taleyimdən bana
Bu gün sönük bir ah qaldı,
Qopdu zalım bir firtına,
Gənc ömrümü həsrət aldı.

(Ağlar.)

V a l i

İstər gül, istər ağla,
Bana ram olmadıqca,
Qurtulamazsın, saqın!
Nə sən, nə də nişanlın.

G e l i n

(sərt)

Mümkün deyil bu əsla!
Namus deyil paçavra!

V a l i

(bağırrır)

Tərbiyəsizlik yetər!

(Müşavirə)

Bu pərdəyi aç, göstər!
Bəlkə bir az uslansın.

Açar. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaqında isə dar ağaçında yüzü arqaya ağ kömləkli bir cənəzə görülür.

G e l i n

(onu nişanlısı zənn edərək)

Ah, o Yalçınmı!? Yalçın!
Aman nədir bu dəhşət!?
Sənsiz həyata nifrət!..

(Hiçqırıqlar içində bayılıb düşər.)

Mə'mur

Xayır, o Yalçın deyil,
Sənin nişanlın deyil.
O, məhbəsdə inliyor,
Hiçlikləri dinliyor.

Vəli

Zavallı!.. İştə bitdi,
Bir anda söndü, getdi.

Cənazəyin üzərinə bir örtü çəkirlər. Dışarıda qorqunc və gurultulu səslər eşidilir

Səslər

Hani xırsızlar bəyi?
Yetər tügyan etdiyi.
Nerdə, göstərin onu,
Gəlmış ömrünün sonu.

Vəli

Kimdir onlar?

Müşavir

Səfillər!
Səndən öc almaq dilər.

Vəli

Bu azgınlıq yararmı?
Yoqsa çıldırdılar mı?!

Türk və çinli qiyafəsində bir yiğin isyançı xalq gurultu ilə içəri soqlur. Sadə geyimli Səyavüşlə Bəhram da bir tərəfdə durur. Qarayanız Altay isə qabağa gəlir.

A l t a y

İştə, o xain burda!

İ s y a n ç ı l a r

O düşmandır bu yurda.

A l t a y

Həmən cəza bulmalı!

İ s y a n ç ı l a r

Bir anda məhv olmalı!

V a l i

Azğın! Şaşırılmı sən!?

M ü ş a v i r

İştə o pək sərsəri!

V a l i

Bu saygılıq nədən!?

M ü ş a v i r

O, bunların rəhbəri.

A l t a y

Artıq yetər, səbrimiz həp tüketəndi.

İ s y a n ç ı l a r

Səbrimiz həp tüketəndi.

A l t a y

Hüququmuz, namusumuz çignəndi.

İ s y a n ç i l a r

Namusumuz çignəndi.

V a l i

Bən ayrılmam ədalətdən, qanundan.

İ s y a n ç i l a r

Yalan!.. Çəkilməz yalan!

A l t a y

(əlilə göstərir)

İştə, ədalətin dar ağacları!

Boğazlatdın acları.

Quraqlıq bir yandan, sən də bir yandan,

Xalqa yutturdunuz qan.

Ölkə viran oldu, cırqlar söndü,

Evlər məzarə döndü.

Vergi deyə hər gün bizi soydunuz,

Yaman günə qoydunuz.

V a l i

Gəlirsiz hökumət təməldən bitər.

İ s y a n ç i l a r

Bitsin yoq olsun, yetər!

B i r n ə f ə r ç i n l i

Yetər, sandınız bu xalqı oyuncaq,

Xalqı xırpalayır hökumət ancaq.

Y a l ç i n

İştə bən!..

V a l i

Səni kim bıraqdı?

Y a l ç i n

(İsyancıları göstərir)

Şaşqın!

Səncə əyləncəmi şu yılmaز aqın?

V a l i

Sus, bu, hökumətə qarşı isyandır!

Y a l ç i n

Sənin azğınlığın bizə əyandır.

A l t a y

(önünə keçər, qızğın)

Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıqdınız, ədalət! – deyə.
Məzлumlar qanından badə sondunuz,
Qarğa-quzğun kibi leşə qondunuz.
Qanun deyə doğruluqdan caydınız,
Xalqın namusunu hiçə saydınız.
Aldıqları nəfəs – zəhərli ahlar,
Qidasız çocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?

V a l i

Kimsə böylə təhqir etməmiş bəni,
Sən nəçisin, kimsin? Aşma həddini!

A l t a y

Zülmətləri yaran bir şimşəyim bən,
Doğdum məzлumların diləklərindən.

V a l i

(qafasını sallar, acı gülüşlə)

Bildim ki, Altaysın, bəlli şöhrətin,
Şübhəsiz böyükdür, gücün, qüdrətin.

(Camaati göstərir.)

Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi isyançı, cümləsi xain.

S e y a v ü ş

Bu adlar yaraşırancaq Valiyə.

V a l i

Bən kimlərə isyan etdim?

S e y a v ü ş

Hər şeyə;
Haqqa, ədalətə, insaniyyətə,
Namusa, vicdana və heysiyyətə.

V a l i

Demək sən də uyub şu xırsızlara,
Qıymaq istiyorsun böyük sərdara.
Türk və mögol dursun, çinlilər belə
Şimardı da əlbir oldu səninlə.

O çinlilər ki, dün bizə əsirdi,
Qarşımızda bu gün dodaq gəmirdi.

A l t a y

Həpsi məzlam, ya türk olsun, ya çinli.

S e y a v ü ş

(aci gülüşlə)

Tilki bağışların nasıl da kinli!?

V a l i

(sinirlı)

Qəhrəmanlıq səni məğrur etməsin,
Qorqunc olur cəzan...

S e y a v ü ş

Söylənmə, miskin!

(isyançılara)

Bağlayın qolunu, susdurun onu!

İsyancılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin qolunu bağlarlar.

Ç i n l i

İştə haq bağırın haqsızın sonu!

Y a l ç ı n

(Valiyə dar ağacını göstərir)

Çoq alçaldın, şimdi sənindir sıra,
Bir az yüksəlirsin, çəksələr dara.

Səyavüs

Xayır, saqın! Onu asmış olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Bəncə layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.

Çinli

Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.

Yalçın

Alqış sana, alqış doğduğun soya!
Alqış bəslədiyin böyük duyguya!

Altay

Siz çox inlədiniz zəncir altında;

(Valiyə işarətlə)

O zevqi tapmalı bizim şaşqın da,
Şu qaygısız ovalara, daqlara
Xəyanət uğramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çignəməz bu yurdu sərxoşlar.
Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda pək cəsur olun!
Səadət pərisi gülməz nullara,
Munis olurancaq dəmir qollara.

Pərdə

II SƏHNƏ

Keçən səhnə... Aqşam üstü... Qarşidakı pərdələr qalqmış, dar ağacı üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş türk, möğol, çin qızları və dəliqanlıları coşgun bir sevinclə rəqs edərlər. Firəngiz nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.

Səyavüş

(gəlir)

Gözün aydın!

Firəngiz

Nə var?

Səyavüş

İştə əmcəniz!

Firəngiz

Gərşivəzmi?

(Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.)

Xoş gəldiniz!

Gərşivəz

(qucaqlayıb alnından öpər)

Firəngiz!

Firəngiz

Babam niçin bizi anıb gəlmədi?

Gərşivəz

Bu gün bayram olduğunu bilmədi,
Zərər yoq, o gəlməz, siz gedərsiniz.

(Ətrafi sözər)

Nə xoş mənzərələr, nə parlaq dəniz!?

Səyavüş

Dənizsiz bir ölkə çıqılmaz qəfəs,
Havasız bir məhbəs, alınmaz nəfəs.

Gərşivəz

İştə həp erkəklər, yosma gəlinlər
Daşqın sevinc ilə rəqs edib gülər.

Səyavüş

Əvət, şanlı bir gün, uğurlu bayram.

Firəngiz

Xalq için qurtuluş günü – şu bayram.

Bəhrəm

Bir yıl əvvəl isyan qopardı burda,
Səyavüş tazə ruh verdi bu yurda.

Gərşivəz

Duydum şöhrətini bütün ellərdə,
Zəfər dastanların gəzər dillərdə.
Mümkünsə, dinləmək istərdim əl'ən
Olub keçənləri kəndi ağızından.

Səyavüş

Bən şu yurda yeni vardığım zaman,
Sarmışdı hər yeri aclıq və isyan.

Xain mə'murlara cəza verildi,
Qarğışalıq bitdi, köylər dirildi.
Bunu görən qomşu çinlilər belə,
Yığın-yığın əlbir oldu bizimlə.

Gərşivəz

Aşq olsun, əzizim, böyük məharət!
Var ol, bin yaşa, ən gözəl siyaset!

(Əlini sıqar, şübhəli baqışla.)

Çin xalqına çoq da inanmaq olmaz,
Onlar siyasetdə olduqca qurnaz.

Səyavüş

Xayır, həpsi Çin xaqanından qaçan,
Yoxsul əkinçilər...

Gərşivəz

Hiylədir, inan!
Onlar yabançıdır bizə, unutma!
Hər azğını türkə bərabər tutma!

Səyavüş

(sərt və kəskin)

Bən bu düşüncəyə qarşıyım...

Gərşivəz

Saqın!
Er-gec qıyar sana o məzlum aqın.

Qızılar yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.

Yalçın

Yetər, verilsin cəza,
O vicdansız xırsıza!

Altay

Xain qaçsa hər yana,
Qurtuluş yoqdur ona.

Altay və Yalçın camaatla bərabər yaqaladıqları Vali və Müşaviri gətirirlər.

Səyavüş

Nə olmuş?

Altay

Bu alçaq həriflər dəmin
Qaçmaq istiyormuş...

Yalçın

(Valiyi üstdən aşağı süzərək)

Zavallı miskin!

Səyavüş

Durun!

Altay

Bu xainlər asılışın gərək!

Camaat

Asılışın, asılışın!

Altay

(Valiyə)

Oh, quduz köpək!

V a l i

(*Səyavüşün ayaqlarına qapanır*)

Bir yıl cəza kafı deyilmi?

S e y a v ü ş

Asla!

G e r s i v ə z

Səyavüş! Onları bana bağışla.

S e y a v ü ş

Zalim bağışlansa daha çoq azar,
Məzлum için qazar ən dərin məzar.

G e r s i v ə z

(*Səyavüşə*)

Onun cəzasını bıraq bizlərə!

F i r ə n g i z

Əmcəmin sözünü salmayın yerə!

S e y a v ü ş

Düşün, yaralanmış kinli bir yılan
Sağ qalırsa...

Y a l ç ı n

Xayır, buna yoq imkan.

A l t a y

(*Yalçınə*)

Bağlayın qolunu şu azgınların!

Gərşivəz

Xaqan hüzuruna gedərlər yarın,
Qanun qarşısında rəzil olurlar,
Umulmaz, amansız cəza bulurlar.

Altay

Xayır, inanmayın!

Firəngiz

(Səyavüşə)

Susdur Altayı!

Səyavüş

Haydi!

Yalçın

Gəl, xaqan da bunların tayı.

Altay

Səyavüş də şah nəсли, xaqan nəсли,
Onun hər kəslə var başqa bir dili.

Gedirlər.

Gərşivəz

(Səyavüşün əlini siqaraq)

Var ol, xalq içində qırmadın bəni,
Sağ bıraqmam inan öylə xaini.

Nədimələr qədəhləri doldurur.

F i r ə n g i z

(*kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir*)

Yorgunsunuz, gözəl şərabdan için!

S ə y a v ü ş

(*nədiməyə*)

Çin elçisi nerdə, çağır da gəlsin.

B i r i n c i n ə d i m ə

(*qapiya doğru baqır.*)

Gəldilər.

S ə y a v ü ş

Buyurun!

Eyicə geyinmiş Kösə, Bəhramla bərabər gəlir, otururlar.

F i r ə n g i z

(*Gərşivəzi Kösəyə tanıtaraq*)

İstə əmcəmiz.

K ö s ə

(*Gərşivəzə*)

Məmnun etdi bizi böylə gəlməniz.

S o y a v ü s

(qədəhi qaldırır)

Var olsun Gərsivəz!..

B e h r a m

(içərək)

Yaşa, bin yaşa!

G e r s i v ə z

Çoq təşəkkür!..

R e q q a s ə girər.

O kim?

F i r ə n g i z

(gülümsəyərək)

Canlı bir əda!

K ö s ə

O, Çin sarayında eşsiz bir inci,
Həm oynamaqda, həm səsdə birinci!

G e r s i v ə z

(Firəngizə baqaraq)

Nəş'əmizə yeni bir nəş'ə qatsın.

F i r ə n g i z

(rəqqasəyə)

Şaqraq səsin duyğuları oynatsın.

Gərşivəz bir də içər.

R ə q q a s ə

(həm şarqı söylər, həm də rəqs eylər)

Doğurdu annəm bəni matəmli bir düğündə,
İblis ilə tanrıının öpüşdüyü bir gündə.
Gözlərimdə o gündən məstanə cilvələr var,
Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar.
Bən istərim hər könül bənim aşqımla dolsun,
Kimsə bana yar deyil,ancaq əsirim olsun.

Rəqqasə çekilir, Gərşivəz dərin ah çekər.

S ə y a v ü ş

“Ah” niçindir?

G ə r ş i v ə z

Bunu o cəllada sor!

(Əlini şiddətlə masaya vurub qalqır.)

Xayır, bu hiç vicdanıma sığmıyor.

S ə y a v ü ş

Nə oldu?

Gərşivəz

Hiç!..

Səyavüş

Kimə qarşıdır bu kin?

Firəngiz

Vali içindir?

Gərşivəz

Sormayın!

Səyavüş

Niçin?

Gərşivəz

Çünki Vali onun yanında bir hiç!

Səyavüş

O kim? Daha qorqunc insan mı?

Gərşivəz

Vaz keç!

Alav dalgaları yaqar beynimi,
Hiç bir qüvvət susduramaz kinimi.

Səyavüş

Yorgunsunuz, bir az yatın, dinlənin.

(Yan odaya götürür.)

Gərşivəz

(qolunu Səyavüşün boynuna keçirir)

Bilinmədi əfsus qiyamətin sənin.

Firəngiz

(Bəhrama)

Daim onda böylə gülünc hallar var,
Bir qədəh içdimi, qiyamət qopar.

Bəhrəm

Xayır, bu coşğunluq səbəbsiz deyil.

Həpsi çıqar. Kösə ilə rəqqasə qalır.

Köse

(təlaş ilə qızı yaqlaşır.)

Tam fürsətdir! Hanı o zəhri-qatıl?

Rəqqasə

Yolda düşürmişüm...

Köse

Yalan söyləmə!

Rəqqasə

(ciblərini göstərir)

Yoqdur, inan!

K ö s ə

Çıqar, həzyan eyləmə!

(Ciblərini arar və boğazını yaqalar, bu sıradə Firəngiz qapı arasından görünür, dinlər.)

R e q q a s ə

(bükülü bir kağız çıqarır)

Buyur! Südabənin bu hiyləsində
Sən də məhv olursun, inan ki, bən də.

K ö s ə

(kağızı açar, gülərək)

Bu bir zəhir ki, ilk öncə güldürür,
Güldürür, güldürür, sonra öldürür.
Səyavüşə məxsus qədəh istə bu!
Bizdən ona tatlı, sürəkli uyğu!..

R e q q a s ə

(həyəcanlı)

Həp o, həp Südabə!..

K ö s ə

(dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.)

Gəl, yetər sükut!

R e q q a s ə

(zəhərli qədəhi alıb yerə cirpar)

Parçalanmalıdır bu qanlı tabut...

K ö s ø

(*kinli*)

Səyavüşə sən dəmi aşiq oldun?

R e q q a s ø

Sən nəsin? İstə bir duyğusuz odun!

K ö s ø

(*cibindən küçük bir xəncər çıqarır*)

Baq, bu xəncər daha zəhirli, kəskin!

R e q q a s ø

(*əlindən xəncəri qapar*)

Sən canavar südiyləmi bəsləndin!?

K ö s ø

Xəncəri ver bana!..

R e q q a s ø

(*ətrafa*)

Zavallı şaşqın!

Öylə qəhrəmana qıyılmaz, saqın!

K ö s ø

Ver diyorum...

(*Xəncəri almaq istər.*)

Rəqqasə

Xayır!

(Xəncəri arqaya atar.)

Kössə

(qızı yaqalar, boğar)

Ver!

Rəqqasə

(aci fəryad ilə)

Bıraq, bıraq!

Kössə

Xəncəri ver, yoqsa...

Firəngiz

(Xəncəri yerdən alıb Kösənin böyrünə saplar)

Al, iştə, alçaq!

Kössə

(yılqılaraq)

Ah, bən... ölsəm belə... sizə... aman yoq...

Firəngiz

Sus!

Səyavüş

(içəridəkilərlə bərabər gəlir)

Nə olmuş?

Firəngiz

Bunda asla vicdan yoq;
Hərif Çindən gələn elçi deyilmiş.

Rəqqasə

Südabə göndərmmiş, səninçin gəlmış.

Səyavüş

Hiç şübhə yoq ki, var gizli bir səbəb.

Rəqqasə

(göstərir)

Qədəh də, xəncər də zəhərlidir həp.

Firəngiz

Pozmaq istiyorkən şən həyatını,
Firəngizdən aldı mükafatını.

Səyavüş

(rəqqasəyi süzərək)

Bu qız da şübhəsiz yoldaşdır ona.

Rəqqasə

Fəqət yoldaşlığım varmadı sona,
Biz səni öldürməkçin gəlmışkən,
Nədənsə həp fikrim dəyişdi birdən.

Səyavüş

Söylə, niçin dəyişdi?

Rəqqasə

Hiç sormayın!

Çırpinan qəlbimə yara vurmayıñ!
Bən çocuqkən saraylara satıldım,
Rüzgar kibi eldən-elə atıldım.
Öc izlərkən, birdən sana tuş oldum,
Fəqət məzлumlara yardımçı buldum.

(Cənazəyə baqar, kinli)

Qıymaq istiyorkən bu miskin sana.
Mane oldum iştə!..

Bəhrəm

Afərin sana!

Firəngiz

Qız məhv olmuşdu bən yetişməsəydim.

(Rəqqasəyi qucaqlar, öpər.)

İnan, səni bütün ruhumla sevdim.

(Nədimələrə.)

Alın, rahatlansın, o pək üzüldü,
Sisli taleyimiz onunla güldü.

Rəqqasəyi yan odaya aparırlar.

Səyavüş

(yanındakılara)

Alın cənazəyi!..

Qaldırırlar.

Nə dəhşət!? Əgər
Cihandakı bütün kinlər, fîtnələr,
Bütün ihtiraslar olsa həp gəbə,
Bir afət doğardı, o da Südabə!

Gərşivəz

(dərin ah çəkər)

Doğrusu, pək uğursuzmuş taleyin,
Bilməm nə gündə sən cihana gəldin?
Zülmətlə nur qarışlığı andamı?
Xeyr ilə şər barışlığı andamı?
Sanma bir Südabə azmişdir yolu,
Əfrasiyab ondan daha qorqulu!

Səyavüş

Bən nə yaptım ona? Tühof müəmma!?

Gərşivəz

Diyor ki, göz tikmiş taxtü tacıma.

Firəngiz

Səyavüşmü?

Gərşivəz

Əvət!

Səyavüş

Çirkin iftira!

Gərşivəz

Diyor: "Qarşı durur o, qanunlara"!

Səyavüş

Hanki qanunlara?

Gərşivəz

Kim bilir!?

Firəngiz

Asla!..

Sapdığımız yoqdur qanunsuz yola.

Gərşivəz

Xayır, bu şübhələr sıqmasın sizi,
Yoqdur Səyavüşdə xəyanət izi.

(Digər odaya keçər.)

Səyavüş

Gedib görmədikcə Əfrasiyabı,
Qalqmaz ortadan bu fitnə dolabı.

Firəngiz

Saqın, getmə, ona bir şübhə gəlsə,
Yalnız sana deyil, qıyar hər kəsə.

Səyavüş

Yoq, dayanılmaz bu çirkin böhtana,
Ən küçük bir ləkə ölümdür bana.

(Sinirlı və coşqun.)

Kimə inanmalı!? İştə hər diyar
Bana qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı,
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız!
Saray böcəkləri yaşarmı qansız?
Lə'nət olsun, uymam bu gündən sonra
Elmasla parlayan qanlı taclara!

Pərdə

BEŞİNCİ PƏRDƏ

Dağ ətəyində bir ova... İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır.
Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar.
Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafi süzərək dolaşır.

V a l i

(kinli adımlarla gəzinir)

Oh, Səyavüş, Səyavüş! Bilməm nə sandın bəni!?
Bir gün didib parçalar dəmir biləklər səni.

M ü ş a v i r

Gərşivəz olmasaydı, hər ikimiz bitmişdik,
Gedər-gəlməz diyarə ziyarətə getmişdik.

V a l i

İnan ki, sağ qaldıqca böylə vatan xaini,
Sönməz Əfrasiyabın alav püskürən kini.

M ü ş a v i r

Diyorlar ki, qorqudan Çinə qaçmış...

T o s u n

Həp yalan.

V a l i

Xayır, o qorqaq deyil.

M ü ş a v i r

Fəqət, xain bir insan.

T o s u n

(ətrafa)

Bütün bu uydurmalar Gərşivəzin hiyləsi!

(Onlara.)

Xain deyil Səyavüs...

M ü ş a v i r

Sus bə, şeytan köləsi!

V a l i

(ətrafdakı əskərlərə)

Haydi, baqın yollara, o sapqın nerdə olsa,
Burdan keçər şübhəsiz, həmən alın ortaya!

M ü ş a v i r

Bulutlara uçsa da qurtuluş yoqdur ona.

(Üç-dörd nəfərlə uzaqlaşır.)

T o s u n

(ətrafa)

Məraqlıdır tilkilər saldırırsa arslana.

Bu sıradə göy gurlar, şimşek çäqar.

V a l i

Kışnər də yıldırımlar, qılıc çəkər bulutlar,
Göylər səltənətində qavğamı, şənlikmi var!?

R ü b a b ə

(qiyafətini dəyişdirmiş olduğu halda, tacir qiyafətli pişxidmətlə gəlir.
Açı fəryad ilə.)

Ah, aman!

T o s u n

Dur, nə olmuş?

R ü b a b ə

Dəhşət aldı cihani,
Şaşırmış bir yolçuyuz, yoqdur səfər imkanı.

P i ş x i d m ə t

Biz nerdəyiz? Bu yollar çıqar hanki bir yana?

T o s u n

O yol Çinə, baq bu da Əfrasiyab yurduna.

Boru çalınır, G ə r ş i v ə z bir neçə cəngavərlə gəlir.

R ü b a b ə

Gələn kimdir?

T o s u n

Gərşivəz!

(Arqadaşlarına.)

Hazır olun, səla...m dur!

(Tə'zim için qılıc çəkərlər.)

P i ş x i d m ə t

(təmənna edər, Rübəbəyi Gərşivəzə təqdim ilə)

Əfəndim! Qadıncıgaz sizi görmək istiyor.

G e r ş i v ə z

Nerdənsiniz, kimsiniz?

R ü b a b ə

Keykavusdan elçiyiz,
İştə məktubumuz var.

G e r ş i v ə z

Öyləmi? Xoş gəldiniz.

(Bir tərəfə çəkilib məktubu oqur.)

“Ey könlümün sevinci, çəlik qollu Səyavüş!
Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş.

Sən bir yandan hücum et, Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da saldıracaq İrandan.
Alt-üst edin Turanı, orduları əzilsin,
Əfrasiyab hüzura qolları bağlı gəlsin.

İmza: baban Keykavus”.

(*İblis qəhəqəhəsilə*)

Baq, bunu pək bəyəndim.

(*Tosuna*)

İkram edin bunlara!

T o s u n

(*soyuq*)

Buyursunlar, əfəndim!

(*Hər ikisini çadırda aparır, ətrafda boru çalınır.*)

Ə f r a s i y a b

(*Piranla bərabər gəlir*)

Bu çadırlar burda niçin qurulmuş?

P i r a n

Yol pək uzaq, bəlli, əskər yorulmuş.

Ə f r a s i y a b

Saqın, fürsət bulub Səyavüş qaçar,
Sonra başımıza fəlakət açar.

G e r s i v e z

Hər tərəfdən iştə tutulmuş yolu,
Yoqdur ona asla qurtuluş yolu.

Ə f r a s i y a b

Hər kim o sapqını əsir edərsə,
Mükafat alacaq hər nə istərsə.

P i r a n

Səyavüşə sapqın demək doğrumu?

(Çin yoluna baqar, heyrətlə.)

O kim, Səyavüşmü? Gerçəkdən omu?

Ə f r a s i y a b

Kəndisi, iştə! Rəzil, ədəbsiz!

G e r s i v e z

Sağ-solunda Bəhram ilə Firəngiz!

Ə f r a s i y a b

Haydi, bir az rahatlansın çadırda,
Xainləri bəklər ən ağır cəza.

P i r a n

Hiç bir zaman,
Zaval yoqdur doğruya.

Gedirlər.

Gərşivəz

(alayçı gülüşlə, ətrafa)

Er-gec sərab olur o tatlı rö'ya,
Sevin, sevin!.. Əvət, uzaq deyildir,
O, başbuq olacaq, sən də baş vəzir.

Əfrasiyab

Bəncə suçlu deyil o şanlı əskər.

Gərşivəz

Aldatmasın səni gözəl nəğmələr,
Hələ dağlardakı isyan sönməmiş,
Altay da əzmindən hələ dönməmiş.
Ətraf kəntlər hər gün ona qoşular,
Gün-gündən ordusu həp qüvvət bulur.
Səyavüşün əli çatsa Altaya,
Salır bizi daha qorqunc qavğaya.
İstə Keykavusun əli var hələ,
İstər Səyavüşlə versin əl-ələ.

Əfrasiyab

Xayır, Səyavüşdə hiç bir hiylə yoq.

Gərşivəz

(kinayəli)

Sazın tellərində əfsanələr çoq!

Əfrasiyab

Yetər, yetər, artıq usandıq, yetər!

G e r s i v e z

Hər halda ot kökü üstündə bitər.

Ə f r a s i y a b

İnanmam, o xain deyildir, xayır.

G e r s i v e z

(*məktubu verir*)

İştə oqu! Bu hər sırrı anlatır.

Ə f r a s i y a b

(*oquyaraq sarsılır*)

“... Çəlik qollu Səyavüş
Sən bir yandan hücum et,
... Hər tədarük görülmüş.
Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan.
Alt-üst edin Turanı,
Orduları əzilsin.
Əfrasiyab hüzura
Qolları bağlı gəlsin!”
Nə dəhşət?!

G e r s i v e z

Nə cəsarət!

Ə f r a s i y a b

Çəkilməz bu xəyanət!

(*Tosuna*)

Çağır gəlsin, o sapqın cəvab versin.

T o s u n

İtaət!

(*Çadıra girər.*)

Ə f r a s i y a b

(*Gərşivəzə*)

Bir az suçlu çıqdımı? Həbsə alınsın həmən,
Bir bəhanə bulub da üz başını cəsəddən.

(*Məktubu əlində bürüşdürüür.*)

İlk görüşdə bən sənin haq sözünə baqmadım,
Səyavüşün bir casus olduğunu çaqmadım.

S e y a v ü ş ü gətirirlər.

F i r ə n g i z

Ah, sevgili babaciyim!

Ə f r a s i y a b

Yaqlaşma!

(*Sərt və kəskin tevr ilə ona və Səyavüşə.*)

Sən də, o da düşmansınız tacıma.

F i r ə n g i z

Bizmi?

Ə f r a s i y a b

Əvət, yapdığınız haqsızlıq,
Qanunsuzluq deyildir əfvə layıq.
Gəl, yaqın gəl!

S e y a v ü ş

Əmriniz?

Ə f r a s i y a b

İştə məktub var sana,
Baban çağırmış səni, yenə əski yurduna.

S e y a v ü ş

Xayır, istəməm, xayır, İran bir cənnət olsa,
O yurda sanma bir də Səyavüş ayaq basa,
Hind ormanlarındakı qaplanlara qoşulsam,
Himalaya başında qartallara eş olsam,
Nildəki timsahların atılsam qucağına.
Mümkün... Amma tutulmam örümçəklər ağına.
Südabələr bəsləyən uğursuz bir ölkənin
Uğramam hüduduna, bundan əmin ol, əmin!

Ə f r a s i y a b

Öylə isən güclü ordu verəyim sana,
Alt-üst edib İranı saldır Kəyan şahına!

S e y a v ü ş

Xayır, o alçalsa da bən alçalmaq istəməm,
Aqıtsa da qanımı, bən öc almaq istəməm.

Ə f r a s i y a b

(alayçı gülüşlə)

Aranızda, şübhəsiz, qırılmayan tellər var,
Şu məktubu al oqu, baq gör nələr sayıqlar!?

(Məktubu Səyavüşə verir, Səyavüş gözdən keçirir.)

Gərşivəz

(Əfrasiyaba yanaşır, kinayə ilə)

Bizim şanlı qəhrəman siyasətdən də anlar,
Həmən cəvab bulur da işin içindən çıqar.

Səyavüş

(həyəcanlı)

İştə bənim için ölüm fitvası!
Südabənin yeni bir iftirası!

Əfrasiyab

Yazan Südabəmi?

Səyavüş

Xayır, Keykavus.

Gərşivəz

Gizli tədbirlərin hiç oldu, əfsus!

Səyavüş

(sinirlı)

Gərşivəz! Sən dəmi dil açdın bana?
Sən dəmi, sən dəmi küsdün vicdana?

Əfrasiyab

Sus, bənim qardaşım təhqir edilməz!
Gərşivəz iftira, dəsisə bilməz.

Səyavüş

Haqlısınız, əvət, anladım işi,
Sadəlik də abdallığın bir eşi.

(*Gərşivəzə*)

Düşün, əgər xain olsaydım, asla,
Silahsız, ordusuz çıqmazdım yola.
Tatlı dillərinə uyub gəldim bən,
Əsirgəmə, hər nə gəlsə əlindən.

Əfrasiyab

Yetər, çoq şımaryı, həmən susdurun!
Bağlayın qolunu!

Firəngiz

(*babası önungdə diz çökərək*)

Mərhəmət!

Səyavüş

(*kəndisini yaqalamaq istəyənlərə*)

Durun!

Firəngiz

Lütf edin, acıyın, o, xain deyil!

Səyavüş

Üzülmə, yalvarma!

Əfrasiyab

(qızının qolundan tutub itələr)

Çəkil!

Səyavüş

Oh, səfil!

Lə'nət o günə ki, sığındım sana,
Nifrət güvəndiyim qanlı xaqana!
Bən atıb da gəldim Kəyan tacını.

(Firəngizi göstərir.)

Şərəf bildim onun izdivacını,
Düşünmədim, babam kimi sənin də,
Əqrəblər yaparmış yuva beynində.
Bu bir suçmu, söylə, yalnız qəhr olan
Ölkələri xilas etdim acliqdan.

(Vali ilə Müşaviri göstərir)

Haq tanımaz zalimlardan öc aldım,
Bilmədim ki, buna qızarmış dayım.
Əvət bilmədim ki, dumanolu başlar
Haqqı deyil, haqsızlığı alqışlar.
Səncə xoşmu xalqın acı fəryadı?

(Həyəcanla.)

Ah, babam da, sən də məzlum cəlladı!..

Əfrasiyab

Dəf' edin, görməsin onu gözlərim.

Səyavüş

Bu siz, bu bən!.. Bitdi artıq sözlərim.

(*Səyavüşü əskərlər aparırlar.*)

Firəngiz

(*babasına*)

Ah, səndə mərhəmət, vicdan yoqmudur?
Səyavüş, Səyavüş!.. Aman, getmə, dur!

Gedirlər.

Bəhram

İştə boynum, iştə qılıc, xaqanım!
Qurtar onu, sana halaldır qanım.

Əfrasiyab

Xainin cəzası ölümdür ancaq!

Piran

Sağın, öylə şanlı bir gəncə qıymaq
Qəlbindən yaralar bütün dünyani,
Anıldıqca ağlar qoyar Turanı.

Dəliqənlı

(*təlaş ilə gəlir*)

Dəhşət!.. O kimsəyi saya salmıyor.

Əfrasiyab

Səvavüşmü?

Dəli qanlı

Əvət, təslim olmuyor.

Gərşivəz

İştə, o dönmüş bir dəli qapvana,
Saldırıyor sağa-sola hər yana.

Coşğun muzika... Çarpışma və gurultu səsi... Səyavüş siyırma qılıc gəlir. Önündə qaçan Valiyə, Müşəvirə hücum edər, başqa cəngavərlər onun ətrafinı sarar, qılıc-nizə şaqırtısı ortalığı çınlatır. Bəhram da silah çəkib Səyavüşə yardım edər.

Əfrasiyab

Acımayın, vurun, həmən susdurun!

Səyavüş

Al, bu sənin!

(Valiyi yaralar.)

Gərşivəz

(ətrafdakılara.)

Hücum!

Piran

Ah, aman, durun!

Gərşivəz

Baq böylə!

(Arqadan vurur.)

Səyavüş

(yılqılır)

Uğursuz, alçaq!

Əfrasiyab

Xainlərin budur cəzası ancaq!

Gərşivəz

Nihayət qırıldı zəfər şəhpəri!

Səyavüş

Səndən şərəflidir av köpəkləri!..

Əfrasiyab

Yazıq!.. Keykavusa etmədin imdad!

Səyavüş

Keykavus bir cəllad, sən də bir cəllad!..

(*Susar, qolları yanına düşər.*)

Pərdə

SON

MÜNDƏRİCAT

DRAM ƏSƏRLƏRİ

Knyaz	7
Səyavüş	119

“Knyaz” 1999-cu ilin 12 iyun tarixindən etibarlı olaraq 1000000 manatlıq təklifi ilə təqdim olunur.

“Səyavüş” 2000-ci ilin 12 iyun tarixindən etibarlı olaraq 1000000 manatlıq təklifi ilə təqdim olunur.

Əsərlər

“Knyaz”

“Səyavüş”

“Rəqəmli hərbi

“Təcavüz və məzənnə”

HÜSEYN CAVİD

ƏSƏRLƏRİ

BES CİLDDE

IV CILD

“LİDER NƏŞRİYYAT”

BAKI-2005

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*
Korrektor: *Pərvanə Məmmədova*

Yıqılmağa verilmişdir 06.08.2004. Çapa imzalanmışdır 15.02.2005.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 26.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

